

AAA_2620#01#Q16#01EDUMAN testinin sualları

Fənn : 2620 Mühasibat uçotu və audit

1 Müəssisənin aktivləri 150000 manat, xüsusi kapitalı 90000 manatdırsa öhdəlikləri nə qədərdir?

- ☐ 90000
- ☐ 240000
- ☒ 60000
- ☐ 150000
- ☐ doğru cavab yoxdur

2 Müəssisənin aktivləri 100000 manat, xüsusi kapitalı 60000 manatdırsa, öhdəlikləri nə qədərdir?

- ☐ 100000
- ☒ 40000
- ☐ 60000
- ☐ Doğru cavab yoxdur
- ☐ 160000

3 Müəssisənin öhdəlikləri 10000 manat, xüsusi kapitalı 70000 manatdırsa, aktivləri nə qədərdir?

- ☐ 70000
- ☒ 80000
- ☐ 60000
- ☐ doğru cavab yoxdur
- ☐ 10000

4 Müəssisənin aktivlərinin cəmi 9000, öhdəliklərinin cəmi 4800 manatdır. Xüsusi kapitalın həcmi tapın.

- ☒ 4200
- ☐ 4800
- ☐ 13800
- ☐ doğru cavab yoxdur
- ☐ 9000

5 Aşağıdakı fikrlərdən hansı yanlıştır?

- ☐ Xüsusi kapitalda olan dəyişikliklər nağd pulda olan dəyişikliklərlə düz mütənasibdir
- ☐ Mənfəətdə baş verən dəyişikliklər nağd pulda olan dəyişikliklərlə tərs mütənasibdir
- ☒ Öhdəliklərdə baş verən dəyişikliklər nağd pulda olan dəyişikliklərlə düz mütənasibdir
- ☐ Doğru cavab yoxdur
- ☐ Pul olmayan aktivlərdə baş verən dəyişikliklərlə nağd pulda olan dəyişikliklər tərs mütənasibdir

6 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 2100 ədəd x 4.40 azn 18.07.2014. 3150 ədəd x 4.70 azn 26.07.2014 5200 ədəd x 5 azn. 28. 07.14 tarixində 6200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- ☒ 29698
- ☐ 26998
- ☐ 26899
- ☐ 28699
- ☐ 28969

7 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 2100 ədəd x 4.40 azn 18.07.2014. 3150 ədəd x 4.70 azn 26.07.2014 5200 ədəd x 5 azn. 28. 07.14 tarixində 6200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FİFO metodu ilə hesablayın.

- ☒ 28795
- ☐ 27895
- ☐ 25789
- ☐ 28597
- ☐ 29875

8 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 1200 ədəd x 8.20 azn 18.07.2014. 1500 ədəd x 8.70 azn 26.07.2014 2200 ədəd x 9 azn. 28. 07.14 tarixində 3200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FİFO metodu ilə hesablayın.

- ☒ 27390
- ☐ 29370
- ☐ 23790
- ☐ 29730
- ☐ 20937

9 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 800 ədəd x 2 azn 18.07.2014. 950 ədəd x 2.40 azn 26.07.2014 1000 ədəd x 2.60 azn. 28. 07.14 tarixində 2000 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FİFO metodu ilə hesablayın.

- ☒ 4530
- ☐ 4750
- ☐ 4270
- ☐ 4830
- ☐ 4160

10 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 700 ədəd x 3 azn 18.07.2014. 850 ədəd x 3.60 azn 26.07.2014 900 ədəd x 4.10 azn. 28. 07.14 tarixində 1300 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FİFO metodu ilə hesablayın.

- ☒ 4260
- ☐ 4440
- ☐ 4140
- ☐ 4120
- ☐ 4620

11 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 300 ədəd x 7 azn 18.07.2014. 450 ədəd x 7.60 azn 26.07.2014 500 ədəd x 8.20 azn. 28. 07.14 tarixində 700 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FİFO metodu ilə hesablayın.

- ☒ 5140
- ☐ 4900
- ☐ 4460
- ☐ 5220
- ☐ 5460

12 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 100 ədəd x 5 azn 18.07.2014. 150 ədəd x 5.60 azn 26.07.2014 200 ədəd x 6 azn. 28. 07.14 tarixində 200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FİFO metodu ilə hesablayın.

- ☒ 1060

- ☐ 1160
- ☐ 960
- ☐ 1140
- ☐ 1260

13 Malsatanlara borc hesabının son qalıǵı 50000 manat, debet dövrıyyə 70000, ilkin qalıq 80000 manatdırsa kredit dövrıyyə nə qədərdir?

- ☐ 80000
- ☐ 60000
- ☐ 50000
- ☐ 70000
- ☒ 40000

14 İlin əvvəlinə kassa hesabında qalıq 10000 manat, ilin sonuna qalıq 5000 manat, kredit dövrıyyə 13000 manatdırsa debet dövrıyyə nəqədərdir?

- ☒ 8000
- ☐ 7000
- ☐ 5000
- ☐ 6000
- ☐ 10000

15 Malsatanlara borc hesabının son qalıǵı 50000 manat, debet dövrıyyə 70000 manat kredit dövrıyyə 80000 manatdırsa, ilkin qalıq nə qədərdir?

- ☒ 40000
- ☐ 30000
- ☐ 50000
- ☐ 70000
- ☐ 60000

16 İlin əvvəlinə kassa hesabında qalıq 10000 manat, ilin sonuna qalıq 5000 manat, debet dövrıyyə 3000 manatdırsa kredit dövrıyyə nəqədərdir?

- ☒ 8000
- ☐ 3000
- ☐ 5000
- ☐ 10000
- ☐ 6000

17 Müəssisənin kapitalı 800000 manat, gəlirləri 400000 manat, xərcləri 300000 manat öhdəlikləri 500000 manatdırsa Aktivləri nə qədərdir?

- ☒ 1400000
- ☐ 1600000
- ☐ 1800000
- ☐ 2000000
- ☐ 1200000

18 Müəssisənin Aktivləri 1400000 manat, kapitalı 800000 manat, gəlirləri 400000 manat xərcləri 300000 manatdırsa öhdəlikləri nə qədərdir?

- ☒ 500000
- ☐ 300000

- ☐ 400000
- ☐ 200000
- ☐ 600000

19 Müəssisənin Aktivləri 1400000 manat, öhdəlikləri 500000 manat kapitalı 800000 manat, gəlirləri 400000 manatdırsa xərcləri nə qədərdir?

- ☒ 300000
- ☐ 200000
- ☐ 500000
- ☐ 150000
- ☐ 100000

20 Müəssisənin Aktivləri 1400000 manat, öhdəlikləri 500000 manat kapitalı 800000 manat, xərcləri 100000 manatdırsa gəlirləri nə qədərdir?

- ☒ 200000
- ☐ 300000
- ☐ 100000
- ☐ 400000
- ☐ 150000

21 01 yanvar 2010-cu ildə müəssisə 25000 manatlıq avadanlıq əldə edir. Gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 5000 manatdır. Amortizasiya ayırmalarının ikiqat azalan qalıq üsulundan istifadə olunur. 2010-cu il üçün amortizasiya ayırmaları məbləği nə qədərdir?

- ☒ 8000
- ☐ 16000
- ☐ 4000
- ☐ 6000
- ☐ 12000

22 Müəssisə 180000 manatlıq istehsal avadanlığı satın alır. Onun gözlənilən faydalı istifadə müddətinin 5 ildir. Likvidlik dəyəri 30000 manatdır. Amortizasiya xətti amortizasiya üsulu ilə hesablandıqda avadanlığın əldə olunmasından sonra ikinci ildə hesablanmış illik amortizasiya məbləği nəqədər olacaq?

- ☒ 30000
- ☐ 45000
- ☐ 60000
- ☐ 6000
- ☐ 30000

23 Müəssisə 14000 manat məbləğində ofis avadanlığı satın alır. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 2000 manatdır. İkiqat azalan qalıq üsulu ilə amortizasiya hesablandıqda amortizasiyanın daimi illik norması nə qədər olmalıdır?

- ☐ 20%
- ☐ 30 %
- ☒ 40%
- ☐ 5 %
- ☐ 10 %

24 01 aprel 2010-cu ildə müəssisə 60000 manat məbləğində avtomobil əldə edir. Avtomobilin gözlənilən faydalı istifadə müddəti 10 il təşkil edir. Likvidlik dəyəri isə 10000 manatdır. Amortizasiya

ayırmalarının xətti üsuluna müvafiq olaraq amortizasiya ayırmaları kimi əks etdirilən məbləğ 31 dekabr 2010-cu il tarixə nə qədər olacaq?

- ☒ 3750
- ☐ 4000
- ☐ 3500
- ☐ 5000
- ☐ 4500

25 Nəqliyyat vasitəsi 18000 manata satın alınır, onun likvidlik dəyəri 3000 manat qiymətləndirilir. 125 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?

- ☐ 12,5 %
- ☒ 10%
- ☐ 15%
- ☐ 20 %
- ☐ 17,5%

26 Overdraft nədir?

- ☒ Müəssisənin bank hesabında olan məbləğdən artıq vəsaitdən istifadə etməsidir.
- ☐ Müəssisənin hesabına bankda işçilərə kredit xəttinin açılmasıdır
- ☐ Müəssisənin banka olan kredit borcunu vaxtında ödəyə bilməməsi zamanı hesablanmış əlavə cərimə faizləridir.
- ☐ Müəssisənin bank hesabının dondurulması əməliyyatıdır
- ☐ Müəssisənin banka borc verməsi əməliyyatıdır.

27 Mövcud qanunvericiliyə uyğun olaraq aylıq əmək haqqısı 180 azn olan işçidən (qanunla müəyyən olunmuş heç bir əlavə güzəşt yoxdur – qaçqın və ya köçkün, müharibə veteranı, əlil deyil) gəlir vergisi hansı qayda ilə tutulmalıdır?

- ☐ İşçidən gəlir vergisi tutulmamalıdır
- ☐ İşçidən əmək haqqının 30 %-i həcmində vergi tutulmalıdır.
- ☐ İşçidən əmək haqqının 14%-i məbləğində vergi tutulmalıdır.
- ☒ İşçidən əmək haqqı ilə yaşayış minimumu (136 azn) arasındakı fərqin 14%-i tutulmalıdır.
- ☐ İşçidən əmək haqqı ilə minimum əmək haqqı (105 azn) arasındakı fərqin 14 %-i tutulmalıdır

28 Dt Uzunmüddətli maliyyə qoyuluşları Kt Hesablaşma hesabı muhasibat yazılışı ilə uçota alınan əməliyyatın məzmununu açıqlayın:

- ☐ Kommersiya krediti ilə başqa firmanın səhmləri alınmışdır
- ☒ Dəyəri nağd ödənilərək başqa firmanın səhmləri alınmışdır
- ☐ Malsatanlardan alınmış səhmlər geri qaytarılmışdır
- ☐ Qısamüddətdə satılmaq məqsədilə dəyəri nağd ödənilərək başqa firmanın səhmləri alınmışdır.
- ☐ Qısamüddətdə satılmaq məqsədilə səhm alınmışdır

29 Aşağıda qeyd olunanlardan biri qeyri-maddi aktiv deyil:

- ☐ Proqram təminatı
- ☐ Lisenziya
- ☒ Səhm
- ☐ Qudvil
- ☐ Patent

30 Ehtiyatlara aid olan xüsusiyyətlərdən biri səhvidir:

- ☒ Müəssisə anbarından yalnız istehsalatda sərf olunmaq üçün məxaric olunur.
- ☐ Ən gec 1 hesabat dövrü ərzində dövr etməsi (pula çevrilməsi) nəzərdə tutulur.
- ☐ Öz dəyərini istehsal olunan məhsul və ya xidmətin üzərinə birbaşa keçirir.
- ☐ Adətən, material və xammal ehtiyatları, hazır məhsul və satılmaq üçün alınmış mallardan ibarət olur.
- ☐ Müəssisənin muhasibat balansında qısamüddətli aktivlər bölməsində yer tutur.

31 Əmlak alqı-satqısı ilə məşğul olan firma dəyərini 8 ay müddətinə ödəmək şərtlə yeni bir yaşayış binası satın almışdır. Muhasibat yazılışını verin.

- ☐ Dt uzunmüddətli maddi aktivlər Kt qısamüddətli öhdəliklər
- ☒ Dt Ehtiyatlar Kt qısamüddətli öhdəliklər
- ☐ Dt Uzunmüddətli maddi aktivlər Kt uzunmüddətli öhdəliklər
- ☐ Dt qeyri-maddi aktivlər Kt uzunmüddətli öhdəliklər
- ☐ Dt qeyri maddi aktivlər Kt qısamüddətli öhdəliklər

32 İşçinin əmək haqqısından gəlir vergisi tutulmuşdur. Bu əməliyyatın balansa təsir növünü müəyyənləşdirin:

- ☐ Aktiv artır, aktiv azalır
- ☐ Aktiv artır, passiv artır
- ☒ Passiv artır, passiv azalır
- ☐ Doğru cavab yoxdur.
- ☐ Aktiv azalır, passiv azalır

33 Aşağıdakı hallardan birində yaranan əlavə kapital olaraq yaranmış vəsaiti firmanın ehtiyat kapitalı hesabına köçürmək mümkündür:

- ☐ Yenidənqiymətləndirmə zamanı ehtiyatların qiymətlərində artım qeydə alınmışdır
- ☒ Firmanın səhmləri nominal dəyərindən baha qiymətlərə satılmışdır
- ☐ Inventarizasiya zamanı ehtiyatların miqdarında artıqgəlmələr qeydə alınmışdır.
- ☐ Doğru cavab yoxdur
- ☐ Yenidənqiymətləndirmə zamanı istehsalat binasının qiymətində artım baş vermişdir

34 Firma yeni istehsal binası tikmək üçün bankdan uzunmüddətli kredit götürmüşdür. Həmin kreditə görə hesablanmış faiz borcu üçün muhasibat yazılışı verin.

- ☐ Dt İdarəetmə xərcləri Kt Uzunmüddətli bank krediti
- ☐ Dt Ümumtəsərrüfat xərcləri Kt Uzunmüddətli bank krediti
- ☐ Dt istehsalat xərcləri Kt Uzunmüddətli bank krediti
- ☒ Dt Kapital qoyuluşu Kt Uzunmüddətli bank krediti
- ☐ Dt fəvqaladə xərclər Kt Uzunmüddətli bank krediti

35 Qanunverciliyə görə hansı müəssisələr mütləq əDV ödəyicisi olaraq qeydiyyatdan keçməlidirlər?

- ☐ Dövriyyəsi 90000 azn-dən çox olan fiziki şəxslər və 150000 azn-dən çox olan hequqi şəxslər
- ☐ Dövriyyəsi 150000 azn-dən çox olan bütün müəssisələr
- ☐ Dövriyyəsi 90000 azn-dən çox olan bütün müəssisələr
- ☐ Doğru cavab yoxdur
- ☒ Dövriyyəsi 120000 azn-dən çox olan bütün müəssisələr

36 MMUS-a əsasən maliyyə hesabatında hesabat tarixindən sonrakı hadisələrə aiddir:

- ☐ maliyyə hesabatının hazırlanması və təsdiq olunması dövrü arasında baş verən hadisələr
- ☐ hesabat tarixi və auditor yoxlanılması tarixi baş verən hadisələr

- ☐ hesabat dövründən keçən 1-ci ayda baş verən hadisələr
- ☐ bütün cavablar düzgündür
- ☒ maliyyə hesabatlarının hesabatı tarixi və təsdiq olunma tarixi arasındakı dövrdə

37 MMUS-a əsasən maliyyə hesabatında yol verilmiş əhəmiyyətli səhvlər:

- ☐ maliyyə hesabatının düzgün şərh olunmamasına gətirib çıxarır
- ☒ həmin hesabat ərzində qəbul edilən iqtisadi qərarlara təsir göstərir
- ☐ hesabat dövrü ərzində maliyyə nəticələrinin hesablanmasına gətirib çıxarır
- ☐ Düzgün cavab yoxdur
- ☐ maliyyə informasiyalarını əhəmiyyətli dərəcədə saxtalaşdırır

38 Müəssisənin passivlərinin əmələgəlmə mənbələrinə görə təsnifatı necədir?

- ☒ xüsusi və cəlb edilmiş
- ☐ hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri
- ☐ kapital və ehtiyatlar, borc öhdəlikləri
- ☐ xüsusi kapital və sair passivlər
- ☐ fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar

39 Hazır məhsul və yenidən satılmaq üçün nəzərdə tutulan mallar aktivlərin hansı qrupuna aiddir?

- ☐ əsas və dövrü aktivlərinə
- ☐ qeyri-maddi aktivlərə
- ☒ ehtiyatlara
- ☐ hesablaşmada olan vəsaitlərə
- ☐ əsas vəsaitlərə

40 Amortizasiya hesablanması prosesinin mahiyyətini izah edin:

- ☐ Aktivin ədalətli dəyər üzrə qiymətləndirilməsi;
- ☒ Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin xərclərə silinməsi;
- ☐ Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin artırılması;
- ☐ Düzgün cavab yoxdur
- ☐ Hər hesabat dövrü ərzində aktivin dəyərinin onun real dəyərinə qədər silinməsi

41 Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi tətbiq olunmaya bilər:

- ☐ Müəssisə öz fəaliyyətini yeni başlayanda;
- ☐ Ədalətli dəyər maye dəyərini üzləyəndə;
- ☒ Müəssisənin ləğv olunması gözləniləndə;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Satışın xalis dəyərini hesablamaq mümkün olmayanda;

42 Müəssisə 300 min manat ofis alır. Bu məbləğ nə zaman xərclərə silinməlidir?

- ☐ Məhz 300 min manat xərclənən zaman
- ☒ Binanın faydalı istifadə müddətində
- ☐ Binanın istifadə olunmasının ilk ilində;
- ☐ Məhz 300 min manat xərclənən zaman və ya binanın istifadə olunmasının ilk ilində.
- ☐ 300 min manat məbləğində gəlir əldə olunandan sonra;

43 maliyyə bərabərliyinin düsturu aşağıdakılardan hansıdır?

- ☐ Aktivlər = Öhdəliklər+Xüsusi kapital-Gəlirlər-Xərclər;

- ☐ Aktivlər-Öhdəliklər=Xüsusi kapital-Gəlirlər-Xərclər;
- ☒ Aktivlər+Xərclər=Öhdəliklər +Xüsusi kapital+Gəlirlər;
- ☐ Aktivlər+Gəlirlər=Öhdəliklər+Xüsusi kapital-Xərclər.
- ☐ Aktivlər=Gəlirlər+Xərclər-Öhdəliklər;

44 Aşağıdakılardan biri müəssisənin öhdəliklərinə nə aid deyil:

- ☐ Ödəniş üçün olan veksellər;
- ☐ Əməyin ödənişi üzrə borclar;
- ☐ Kreditor borcları;
- ☐ Büdcə və vergi orqanları qarşısında olan borclar;
- ☒ Pul vəsaitlərinin ekvivalentləri;

45 Mühasibat balansında hansı elementlər barədə məlumat əks olunur?

- ☐ Gəlirlər, öhdəliklər və xüsusi kapital
- ☐ Gəlirlər, xərclər və dividendlər
- ☐ Xərclər, dividendlər və xüsusi kapital
- ☐ Aktivlər, gəlirlər, xərclər, öhdəliklər və xüsusi kapital
- ☒ Aktivlər, öhdəliklər və xüsusi kapital

46 Aktivlərin tanınması üçün əsas şərt hansıdır?

- ☐ Uzun xidmət müddəti;
- ☐ Maddi-əşya forması;
- ☐ Yüksək dəyəri;
- ☐ Yüksək likvidlik
- ☒ Gələcək iqtisadi fayda;

47 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 100 ədəd x 5 azn 18.07.2014. 150 ədəd x 5.60 azn 26.07.2014 200 ədəd x 6 azn. 28. 07.14 tarixində 200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- ☐ 1300
- ☒ 1128
- ☐ 1288
- ☐ 1328
- ☐ [yeni cavab]
- ☐ 1028

48 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 300 ədəd x 7 azn 18.07.2014. 450 ədəd x 7.60 azn 26.07.2014 500 ədəd x 8.20 azn. 28. 07.14 tarixində 700 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- ☒ 5390
- ☐ 5093
- ☐ 5930
- ☐ 5903
- ☐ 5039

49 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 700 ədəd x 3 azn 18.07.2014. 850 ədəd x 3.60 azn 26.07.2014 900 ədəd x 4.10 azn. 28. 07.14 tarixində 1300 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- ☒ 4693

- ☐ 4936
- ☐ 4396
- ☐ 3964
- ☐ 4963

50 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 800 ədəd x 2 azn 18.07.2014. 950 ədəd x 2.40 azn 26.07.2014 1000 ədəd x 2.60 azn. 28. 07.14 tarixində 2000 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın

- ☒ 4720
- ☐ 4207
- ☐ 4270
- ☐ 4027
- ☐ 4072

51 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 1200 ədəd x 8.20 azn 18.07.2014. 1500 ədəd x 8.70 azn 26.07.2014 2200 ədəd x 9 azn. 28. 07.14 tarixində 3200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- ☐ 22782
- ☐ 28722
- ☐ 22287
- ☒ 27872
- ☐ 28227

52 Hansı uçot informasiyası əhəmiyyətli sayılır?

- ☐ Balansın valyutasında informasiyanın xüsusi çəkisi 5 %-dən az olmadıqda;
- ☒ İnformasiya istifadəçilərin iqtisadi qərarlarına təsir edə bildikdə;
- ☐ İnformasiya mühasibat hesabatının maddələrində ayrıca əks etdirildikdə;
- ☐ İnformasiya dəqiq olmadıqda.
- ☐ İnformasiya uçot və hesabat məlumatlarının saxtalaşdırılmasına gətirib çıxardıqda;

53 Operativ uçotda hansı məlumatlardan istifadə edilir?

- ☐ Balans tərtib etmək üçün cari informasiyalardan
- ☒ Təşkilat və onun bölmələrinin cari idarə olunması üçün zəruri informasiyalardan
- ☐ Təşkilatın gəlir və xərcləri haqda informasiyalardan
- ☐ Gündə məhsul istehsalı və satışı haqda məlumatdan
- ☐ İşçilərin gündəlik işə çıxması haqda məlumatlardan

54 Statistika uçotunda hansı məlumatlardan istifadə edilir?

- ☐ Mühasibat hesabatı tərtib etmək üçün zəruri məlumatlardan
- ☐ Kommersiya strukturlu fəaliyyətlə bağlı olan halların öyrənilməsini göstərən məlumatlardan
- ☒ Xalq təsərrüfatı sahəsində kütləvi xarakterə malik halların öyrənilməsini göstərən məlumatlardan
- ☐ Statistik məlumatların təsərrüfat uçotunun digər növləri ilə müqaisə edilməsini təmin edən məlumatlardan
- ☐ Ayrı-ayrı hesabatları tərtib etmək üçün tələb olunan məlumatlardan

55 Hansı informasiya mühasibat uçotunun əsası hesab edilir:

- ☐ Plan
- ☒ Həqiqi baş vermiş təsərrüfat əməliyyatları haqda olan məlumat
- ☐ Normativ
- ☐ Operativ

☐ Proqnoz

56 Mühasib ixtisasının inkişafına hansı amillər təsir göstərir?

- ☒ Maliyyə böhranı
- ☐ Hərbi böhran
- ☐ Siyasi böhran
- ☐ Daxili böhran
- ☐ İctimai böhran

57 Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotu əsasən hansı istiqamətdə ixtisaslaşır?

- ☐ Maliyyə uçotu
- ☐ Vergi uçotu
- ☐ İdarəetmə uçotu
- ☒ Maliyyə, idarəetmə, vergi uçotu
- ☐ Büdcə uçotu

58 Mühasibat uçotu haqda Qanun anlayışını xarakterizə et:

- ☐ Bu mühasibat uçotunun gələcək inkişafını əhatə edir
- ☐ Mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılmasına şərait yaradır
- ☐ Bu müasir təsərrüfatçılıq şəraitində mühasibat uçotunun gələcəkdə təkmilləşdirilməsi üçün əsas bazadır
- ☐ Mühasibat uçotunun təkmilləşdirilməsi üçün əsas sayılır
- ☒ Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotunun inkişafı və təkmilləşdirilməsi və onun Beynəlxalq uçot standartlarına uyğunlaşdırılması üçün əsas baza hesab edilir

59 Qanunvericilik səviyyəsində mühasibat uçotu hansı normativ sənədlə tənzimlənir?

- ☒ “Mühasibat uçotu haqqında” qanunla
- ☐ Mühasibat uçotunun hesablar planı ilə
- ☐ Mühasibat uçotu haqda əsasnamə ilə
- ☐ Ayrı-ayrı nazirlik, komitə və çirkətlərin hazırladığı təlimatla
- ☐ Maliyyə nazirliyinin hazırladığı göstəriş, əmr və təlimatlarla

60 Azərbaycan Respublikasında mühasibat uçotuna ümumi metodoloji rəhbərlik kim tərəfindən yerinə yetirilir?

- ☒ Maliyyə Nazirliyi
- ☐ Respublika prezidentinin işlər idarəsi
- ☐ Mərkəzi bank
- ☐ Vergilər Nazirliyi
- ☐ Sosial Müdafiə Fondu

61 Mühasibat uçotu haqqında Qanuna müvafiq olaraq mühasibat uçotunun təşkilinə kim məsuliyyət daşıyır?

- ☐ Təşkilatın mülkiyyətçisi
- ☐ Menecer
- ☒ Təşkilatın rəhbəri
- ☐ Yuxarı təşkilat
- ☐ Baş mühasib

62 İdarəetmə qərarları hansı informasiyaya əsaslanır:

- ☐ plan və uçot;

- ☐ texnoloji və uçot;
- ☐ plan və normativ;
- ☒ qeyd edilənlərin hamısı
- ☐ uçot və analitik;

63 İdarəetmə uçotunun əsas məqsədi informasiyanın təqdim edilməsindən ibarətdir:

- ☒ daxili istifadəçilərə;
- ☐ icra hakimiyyəti orqanlarına
- ☐ xarici istifadəçilərə;
- ☐ a və b cavabları doğrudur.
- ☐ ictimaiyyətə

64 Beynəlxalq təcrübədə mühasibat uçotu hansı tərkib hissələrə bölünür?

- ☐ operativ və statistik uçot
- ☐ operativ və budcə
- ☒ maliyyə və idarəetmə
- ☐ maliyyə və statistika uçotu
- ☐ idarəetmə və budcə uçotu

65 İdarəetmə uçotu aşağıdakılardan hansının altsistemini təşkil edir?

- ☐ Təsərrüfat uçotunun
- ☐ Vergi uçotunun
- ☒ Muhasibat uçotunun
- ☐ Maliyyə uçotunun
- ☐ Statistik uçotun

66 İdarəetmə uçotu nədir?

- ☒ müəssisənin idarəetmə sisteminin tərkib hissəsidir
- ☐ maliyyə uçotunun tərkib hissəsidir
- ☐ təsərrüfat uçotunun tərkib hissəsidir
- ☐ vergi uçotunun tərkib hissəsidir
- ☐ heçbir cavab doğru deyil

67 İdarəetmə uçotu dedikdə nə başa düşülür?

- ☐ görülmüş işlər və göstərilmiş xidmətlər haqqında sistemləşdirilmiş informasiyaların əldə edilməsini
- ☒ istehsal məsrəfləri haqqında sistemləşdirilmiş informasiyaların qeydə alınması, toplanması və işlənilməsini
- ☐ hazır məhsulun satışı ilə əlaqədar sistemləşdirilmiş informasiyaların əldə edilməsini
- ☐ məhsul buraxılışı və onun satışı ilə əlaqədar sistemləşdirilmiş informasiyaların əldə edilməsini
- ☐ məhsul buraxılışı haqqında informasiyaların əldə edilməsini

68 İdarəetmə uçotu nədir?

- ☐ məsrəflər və fəaliyyətin nəticələri üzrə informasiyanın təhlilidir
- ☐ müəssisənin idarəetmə prosesidir
- ☐ uçot prosesidir
- ☒ uçot prosesi və müəssisənin idarə edilməsi arasında əlaqə yaradan həlqədir
- ☐ təsərrüfat uçotunun bir növüdür

69 Muhasibat – idarəetmə uçotunun əsasını nə təşkil edir?

- ☐ operativ uçot

- ☐ muhasibat-maliyyə uçotu
- ☐ vergi uçotu
- ☒ istehsalat uçotu
- ☐ statistik uçotu

70 İdarəetmə uçotu aşağıdakı idarəetmə qərarları hazırlamaq üçün informasiya bazaları hazırlayır:

- ☒ operativ , taktiki və strateji;
- ☐ operativ və taktiki;
- ☐ taktiki və strateji
- ☐ bütün cavablar doğrudur
- ☐ heç biri doğru deyil

71 İdarəetmə uçotu özündə nəyi əks etdirir:

- ☐ müəssisənin ayrı-ayrı bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması,qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini əks etdirir;
- ☐ müəssisənin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması,qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini əks etdirir;
- ☐ heç biri doğru deyil
- ☒ müəssisənin və onun bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması,qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini əks etdirir;
- ☐ müəssisənin və onun bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması və qeydiyyatı sistemini əks etdirir;

72 İdarəetmə uçotu sistemindən aşağıdakı işlərdə istifadə edilir:

- ☐ planlaşma və tənzimləmədə;
- ☐ uçot və təhlil;
- ☒ Planlaşma, uçot, təhlil və tənzimləmədə;
- ☐ Tənzimləmə və təhlidə;
- ☐ heç biri doğru deyil

73 İdarəetmə uçotu informasiyası bunlardan hasıllardır:

- ☒ müəssisədə müxtəlif səviyyəli rəhbərlər üçün xüsusi hazırlanan uçot informasiyası
- ☐ qeyd edilənlərdən heç biri
- ☐ xarici istifadəçilər üçün hazırlanmış
- ☐ maliyyə uçotu ilə əldə edilən
- ☐ uçotun bütün növləri üzrə informasiya

74 İdarəetmə uçotunun aparılmasının məqsədi:

- ☐ vergi bəyannamələrinin tərtibi
- ☒ planlaşdırma, idarəetmə və nəzarət məqsədi ilə informasiyaların toplanması və emalı
- ☐ xarici istifadəçilər üçün muhasibat hesabatlarının tərtibi
- ☐ maliyyə nəticələrinin müəyən edilməsi
- ☐ istehsal olunan və satılmış məhsulun maya dəyərinin formalaşdırılması

75 İdarəetmə uçotunun məqsədini informasiyanın təqdim edilməsi təşkil edir:

- ☒ daxili istifadəçilərə
- ☐ icra hakimiyyəti orqanlarına
- ☐ xarici istifadəçilərə
- ☐ daxili və xarici istifadəçilərə
- ☐ ictimaiyyətə

76 İdarəetmə uçotunun informasiyalarından istifadə edənlər kimlərdir?

- ☒ müəssisənin menecerləri
- ☐ heç biri düz deyil
- ☐ vergi orqanları
- ☐ müəssisənin səhmdarları
- ☐ müəssisəyə kredit vermək haqqında qərar qəbul etməli olan banklar

77 İdarəetmə uçotunun əsas təyinatı aşağıdakılardan hansıdır?

- ☐ daxili mühasibat hesabatların hazırlanması və təqdim etmək
- ☐ məsuliyyət mərkəzləri üzrə maliyyə nəticələrinin müəyyən olunması
- ☐ istehsal məsrəflərinin uçotu və məhsulun faktiki maya dəyərinin hesablanması
- ☐ xarici mühasibat hesabatların hazırlamaq və təqdim etmək
- ☒ onun mahiyyətindən irəli gəlir və müəssisə rəhbərliyini istehsal prosesinin idarə olunması və perspektiv qərarların qəbul olunması üçün lazımı informasiya ilə təmin etmək

78 Müəssisənin hesablaşma hesabından fəhlə və qulluqçuların əmək haqqının köçürülməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- ☒ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 222 “Yolda olan köçürmələr”
- ☐ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

79 İnzibati-idarə heyətinə əmək haqqının hesablayarkən 533 əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar hesabının krediti hansı hesabın debeti ilə müxəbirələşir?

- ☐ 751 “Maliyyə xərcləri”
- ☐ 761 “Fövqəladə xərclər”
- ☐ 711 “Kommersiya xərcləri”
- ☐ 202 “İstehsalat ehtiyatları”
- ☒ 721 “İnzibati xərclər”

80 Vahid sosial vergi üzrə hesablaşmaların uçotu üçün hansı hesab nəzərdə tutulub?

- ☐ 538 “Digər qısamüddətli kreditor borcları”
- ☐ 521 “Vergi öhdəlikləri”
- ☐ 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☒ 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”
- ☐ 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”

81 Müvəqqəti əmək qabiliyyətini itirməyə görə verilən müavinətin məbləği asılıdır:

- ☐ Orta əmək haqqından
- ☒ İş stajından və orta əmək haqqından
- ☐ Həmkarlar təşkilatına üzvlükdən
- ☐ Həmkarlar təşkilatına üzvlükdən və iş stajından
- ☐ İş stajından

82 Müəssisənin kassasından nağd qaydada işçilərin əmək haqqının ödənilməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☒ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
- ☐ Dt 221 “Kassa”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

83 Sosial sığorta və təminat üzrə (3%) məcburi ödənişlər tutulan zaman hecə mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”
- ☐ Dt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☒ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”

84 əmək haqqından gəlir vergizinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- ☒ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”
- ☐ Dt 901 “Cari mənfəət vergisi üzrə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər”

85 İstehsalat işçilərinə əmək haqqının hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 711 “Kommersiya xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 202 “İstehsal xərcləri”
- ☒ Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
- ☐ Dt 701 “Satışın maya dəyəri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

86 İnvestisiyalar müəssisəyə hansı şəkildə gəlir gətirir?

- ☐ Faiz, royalti və kapitalın dəyərinin artması şəklində
- ☐ Faiz və icarə haqqı şəklində
- ☒ Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması şəklində
- ☐ Kapitalın dəyərinin artması şəklində
- ☐ Faiz, dividend və kapitalın dəyərinin artması şəklində

87 Daşınmaz əmlaka investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- ☒ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ☐ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 201 “Material ehtiyatları”
- ☐ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 234 “Digər qısamüddətli investisiyalar”
- ☐ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

88 əmlakın dəyərinin artması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- ☐ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 641 “Fövqəladə gəlirlər”
- ☐ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- ☐ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- ☒ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”

89 İnvestisiya mülkiyyəti müəssisəyə nə kimi gəlir gətirə bilər?

- ☐ Faiz və icarə haqqı kimi
- ☐ Dividend və kapitalın dəyərinin artması kimi
- ☒ İcarə haqqı və kapitalın dəyərinin artması kimi
- ☐ Faiz, dividend və kapitalın dəyərinin artması kimi
- ☐ Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması kimi

90 Hansı Maliyyə Hesabatının Beynəlxalq Standartı mülkiyyətçi tərəfindən tutulan daşınmaz əmlakın uçotu qaydasını tənzimləyir?

- ☐ MHBS 40 "İnvestisiya mülkiyyəti"
- ☐ MHBS 11 "Tikinti üzrə müqavilələr"
- ☐ MHBS 38 "Qeyri-maddi aktivlər"
- ☐ MHBS 17 "İcarə"
- ☒ MHBS 16 "Əsas vəsaitlər"

91 Hesablaşma hesabına depozitlər üzrə faizlərin daxil olması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☒ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 216 "Faizlər üzrə qısamüddətli debitor borcları"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 641 "Fövqəladə gəlirlər"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 801 "Ümumi mənfəət (zərər)"

92 Müddətinin başa çatması ilə əlaqədar depozit sertifikatının qaytarılması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 233 "Qısamüddətli verilmiş borclar"
- ☒ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 731 "Sair əməliyyat xərcləri"

93 Digər şəxslərdən sertifikatların alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 233 "Qısamüddətli verilmiş borclar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 311 "Emissiya gəliri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☒ Dt 234 "Digər qısamüddətli investisiyalar", Kt 223 "Bankdakı hesablaşma hesabı"

94 Yüklənmiş hazır məhsula görə alıcıdan veksəl alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- ☐ Dt 233 "Qısamüddətli verilmiş borclar", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- ☐ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- ☐ Dt 311 "Emissiya gəliri", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- ☒ Dt 234 "Digər qısamüddətli investisiyalar", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"

95 Alınmış veksəl üzrə faizlər əks olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 542 "Gələcək hesabat dövrünün gəlirləri"

- ☐ Dt 233 "Qısamüddətli verilmiş borclar", Kt 542 "Gələcək hesabat dövrünün gəlirləri"
- ☐ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 542 "Gələcək hesabat dövrünün gəlirləri"
- ☒ Dt 234 "Digər qısamüddətli investisiyalar", Kt 542 "Gələcək hesabat dövrünün gəlirləri"
- ☐ Dt 311 "Emissiya gəliri", Kt 542 "Gələcək hesabat dövrünün gəlirləri"

96 Daşınmaz əmlaka investisiyanı uçota almaq üçün hansı hesablar nəzərdə tutulmuşdur?

- ☐ 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması"
- ☐ 111 "Torpaq, tikili və avadanlıq – Dəyər", 112 "Torpaq, tikili və avadanlıq – Amortizasiya"
- ☒ 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", 122 "Daşınmaz əmlaka investisiyalar – Amortizasiya"
- ☐ 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması"
- ☐ 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"

97 Asılı cəmiyyətlərə investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 234 "Digər qısamüddətli investisiyalar"
- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 233 "Qısamüddətli verilmiş borclar"
- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☒ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 201 "Material ehtiyatları"

98 Avadanlıq verilməsi yolu ilə asılı cəmiyyətlərə investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"
- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması"
- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 201 "Material ehtiyatları"
- ☒ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər"
- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması"

99 Maliyyə qoyuluşu – nəyə investisiya qoyulmuşdur?

- ☐ İstehsal ehtiyatlarına
- ☒ Başqa müəssisələrin nizamnamə kapitalına
- ☐ Əsas vəsaitlərə
- ☐ Torpaq sahələrinə
- ☐ Qeyri-maddi aktivlərə

100 Mühasibat uçotu məqsədləri üçün maliyyə qoyuluşları aşağıdakı əlamətlərə görə qruplaşdırılır:

- ☒ Emitentlərə, qoyuluşun müddətinə nizamnamə kapitalının formalaşmasındakı iştirakına, fəaliyyət yerinə və sahibinə münasibətinə
- ☐ Qoyuluşun müddətinə və yerinə
- ☐ Emitentlərə, qoyuluşun müddətinə və yerinə
- ☐ Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına, yerinə və dəyərinə
- ☐ Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına və yerinə

101 Emitentlər üzrə qruplaşdırmaya görə hansı maliyyə qoyuluşları mövcuddur?

- ☐ Adli və təqdim edənə
- ☒ Dövlət və qeyri-dövlət
- ☐ İnvestisiya və qeyri-investisiya
- ☐ Pul bazarına və kapital bazarına
- ☐ Pay və borc

102 Nizamnamə kapitalının formalaşmasındakı iştirakına görə maliyyə qoyuluşları hansı qruplara bölünür?

- ☐ Adlı və təqdim edənə
- ☒ Pay və borc
- ☐ Pul bazarına və kapital bazarına
- ☐ İnvestisiya və qeyri-investisiya
- ☐ Dövlət və qeyri-dövlət

103 İnvestisiya alanla münasibətin xarakterinə görə maliyyə qoyuluşları hansı qruplara bölünür?

- ☒ Törəmə, asılı və sair müəssisələr
- ☐ Pul bazarına və kapital bazarına
- ☐ İnvestisiya və qeyri-investisiya
- ☐ Dövlət və qeyri-dövlət
- ☐ Pay və borc

104 Fəaliyyət yerinə görə qiymətli kağızların hansı növləri var?

- ☐ İnvestisiya və qeyri-investisiya
- ☐ Dövlət və qeyri-dövlət
- ☐ Pay və borc
- ☒ Pul bazarına və kapital bazarına
- ☐ Adlı və təqdim edənə

105 Mühasibat uçotunda səhmlər necə qiymətləndirilir?

- ☐ Bərpa dəyəri ilə
- ☐ Alış dəyəri ilə
- ☒ Əldə olunmasına çəkilən faktiki xərc məbləği ilə
- ☐ Nominal dəyəri ilə
- ☐ Qalıq dəyəri ilə

106 Pay qiymətli kağızlarına aiddir:

- ☐ Əmanət kitabçaları
- ☐ İstiqrazlar
- ☒ Səhmlər
- ☐ Depozit sertifikatı
- ☐ Veksellər

107 Qiymətli kağızların kurs dəyəri nədir?

- ☐ Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- ☐ Qiymətli kağızların blankında göstərilən məbləğ
- ☐ İlk yerləşdirmə zamanı onların satış qiyməti
- ☐ Düzgün cavab yoxdur
- ☒ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət

108 Qiymətli kağızların emissiya dəyəri nədir?

- ☐ Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- ☐ Qiymətli kağızların blankında göstərilən məbləğ
- ☒ İlk yerləşdirmə zamanı onların satış qiyməti
- ☐ Düzgün cavab yoxdur

- ☐ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət

109 Qiymətli kağızların nominal dəyəri nədir?

- ☐ Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
☒ Qiymətli kağızların blankında göstərilən məbləğ
☐ İlkin yerləşdirmə zamanı onların satış qiyməti
☐ Düzgün cavab yoxdur
☐ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət

110 Maliyyə qoyuluşlarını həyata keçirmək üçün istifadə olunan borc vəsaitləri və öhdəliklərinə aiddir:

- ☐ Vergi üzrə büdcə qarşısında olan borclar
☒ Gələcək hesabat dövrlərində ödənilməsi nəzərdə tutulan kreditör borcları
☐ Bankın uzunmüddətli kreditləri
☐ Hesabat ilinin bölüşdürülməmiş mənfəəti
☐ Əməyin ödənilməsi üzrə işçi heyətinə olan borclar

111 Maliyyə qoyuluşlarının xüsusi mənbələrinə aiddir:

- ☐ Hazırkı dövrdə sərbəst olan məqsədli maliyyələşmə vəsaitləri
☐ Nizamnamə kapitalı
☒ Mənfəət
☐ Bankın uzunmüddətli kreditləri
☐ Gələcək xərclər və ödəmələr üçün ehtiyat

112 Maliyyə qoyuluşlarının mənbəyi aşağıdakılardır:

- ☐ Nizamnamə kapitalı, mənfəət və büdcə maliyyələşmələri
☐ Xüsusi vəsaitlər və büdcə maliyyələşmələri
☒ Xüsusi vəsaitlər, müvəqqəti cəlb olunmuş vəsaitlər və nizamnamə kapitalı
☐ Düzgün cavab yoxdur
☐ Xüsusi vəsaitlər, məqsədli maliyyələşmələr və daxilolmalar

113 Maliyyə qoyuluşları hansı məqsədlər üçün həyata keçirilir?

- ☐ Müəyyən sabit gəlir əldə olunması və vergi ödənişlərinin azaldılması üçün
☒ Müəyyən sabit gəlirin əldə olunması, investisiya qoyulan obyektin təsərrüfat fəaliyyətinə nəzarət edilməsi və investisiyalar üzrə vergi güzəşti əldə etmək üçün
☐ Xeyriyyə
☐ Düzgün cavab yoxdur
☐ Xeyriyyə və vergi ödənişlərinin azaldılması üçün

114 Sahibinə münasibətinə görə qiymətli kağızların hansı növləri var?

- ☐ İnvestisiya və qeyri-investisiya
☐ Dövlət və qeyri-dövlət
☐ Pay və borc
☒ Pul bazarına və kapital bazarına
☐ Adli və təqdim edənə

115 Dövrilik fərziyyəsinə uyğun olaraq:

- ☐ Əgər əməliyyat birdən artıq vaxt dövrünə əhatə edirsə, hesablaşmalar aparılmamalıdır;

- ☐ Əməliyyat yalnız bir zaman dövrünə təsir göstərə bilər və müəssisənin hesablarına yalnız müəssisə öz fəaliyyətini dayandırdığı zaman düzəliş edilə bilər.
- ☒ Müəssisənin təsərrüfat fəaliyyəti müəyyən zaman dövrlərinə bölünə bilər;
- ☐ Müəssisənin hesablarına yalnız müəssisə öz fəaliyyətini dayandırdığı zaman düzəliş edilə bilər;
- ☐ Əməliyyat yalnız bir zaman dövrünə təsir göstərə bilər;

116 X mağazası uçotu gəlirlərin tanınması prinsipinə uyğun olaraq aparır. 31 iyulda maşın mağazada texniki xidmətdən keçirilir. Müştəri 01 avqustda maşını götürür və 05 avqustda ödəniş edir. X mağazası 06 avqustda poçtla çeki alır. X mağazası əldə olunmuş gəliri nə zaman əks etdirməlidir?

- ☐ 06 avqustda;
- ☐ 01 avqustda;
- ☒ 31 iyulda;
- ☐ 02 avqustda.
- ☐ 05 avqustda;

117 Mənasiblik prinsipi gəlirlərlə xərclərin əlaqəsini təyin edir. Başqa sözlə, verilən prinsip aşağıdakı əlaqəni nəzərdə tutur:

- ☐ Pul məharicinin və pul mədaxilinin;
- ☒ Sərf olunan əməyin və əldə olunan nəticənin;
- ☐ Aktivlərlə öhdəliklərin;
- ☐ Debitor və kreditor öhdəliklərinin.
- ☐ Dividendlər və səhmdarların investisiyalarının;

118 30 noyabrda geyim mağazasında 1000 manatlıq mal satılıb. 05 dekabrda müştəriyə hesab göndərilir, 10 dekabrda mağaza müştəridən çek alır. Hansı tarixə 1000 manatlıq gəlir əldə olunmuş hesab olunur?

- ☐ 01 dekabr
- ☐ 10 dekabr
- ☐ 05 dekabr
- ☐ 30 dekabr
- ☒ 30 noyabr

119 Korrektəedici yazılışlar nədir?

- ☐ Yalnız mühasibat balansı hesablarında edilir;
- ☒ Bir qayda olaraq maliyyə hesabatının hazırlanması üçün;
- ☐ Mühasibat uçotu sistemi lazımı şəkildə işləyərsə, lazım deyil;
- ☐ Bütün qeyd olunanlar düzdür.
- ☐ Rəhbərlik hesabın qalığını dəyişmək istəyəndə;

120 Korrektəedici yazılışlar nə üçün zəruridir?

- ☐ Gəlirləri onların əldə olunduğu dövrdə əks etdirmək üçün;
- ☒ Gəlirlərin onların əldə olunduğu dövrdə əks olunmasını təmin etmək, xərcləri isə onlar baş verdiyi dövrdə tanımaq üçün;
- ☐ Müəyyən vaxt dövründə xərclərə silinməli olan bəzi xərclər jurnalda əks olunmadığı üçün;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Xərcləri isə onlar baş verdiyi dövrdə əks etdirmək üçün;

121 Aktivlər və xərclər hesablarının müxəbirələşməsi nə ilə əlaqədar yaranır?

- ☐ Hesablanmış xərclər hesabları üzrə korektəedici yazılışlar ilə;
- ☐ Gəlirlərin uçotu ilə;

- ☐ Öhdəliklərin uçotu ilə;
- ☐ Heç vaxt yaranmır.
- ☒ Gələcək dövrün xərcləri hesabları üzrə korektəedici yazılışlar ilə;

122 Gələcək dövrlər gəlirləri o gəlirlərdir ki:

- ☐ Qazanılıb, qəbul olunub və uçotda əks olunub;
- ☐ Onlar əldə olunana qədər qazanılıb və əks olunub;
- ☒ Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;
- ☐ Əldə olunub, lakin uçotda əks olunmayıb.
- ☐ Qazanılıb, lakin hələ əldə olunmayıb;

123 Öhdəlik və gəlir hesablarının müxəbirələşməsi nə ilə əlaqədar yaranır?

- ☐ Pul vəsaitlərinin uçotu hesabları üzrə korektəedici yazılışlarla;
- ☐ Xüsusi kapital hesabları üzrə korektəedici yazılışlarla;
- ☐ Gələcək dövrün xərcləri hesabları üzrə korektəedici yazılışlarla;
- ☐ Aktivlərin uçotu hesabları üzrə korektəedici yazılışlarla;
- ☒ Gələcək dövrün gəlirləri hesabı üzrə korektəedici yazılışlarla;

124 Gələcək dövrün xərcləri hesablanan müddətin sonunda aşağıdakı korektəedici yazılışı etmək lazımdır:

- ☐ Xərclərin uçotu hesabının debeti və krediti
- ☒ Xərclərin uçotu hesabının debeti və aktivlərin uçotu hesabının krediti
- ☐ Aktivlərin uçotu hesabının debeti və xərclərin uçotu hesabının krediti
- ☐ Öhdəliklərin uçotu hesabının debeti və krediti
- ☐ Aktivlərin uçotu hesabının debeti və krediti

125 Gələcək dövr üzrə gəlir yaratmayan səbəblər hansılardır?

- ☐ Ədəbiyyata iki illik yazılışın satışı;
- ☒ Kreditlə göstərilən xidmətlər;
- ☐ Əvvəlcədən ödənilən icarə haqqı;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Abunəçinin satışı;

126 Gələcək dövrün gəlirləri aşağıdakı kimi təsnifləşdirilir:

- ☒ Öhdəliklər;
- ☐ Gəlirlər;
- ☐ Aktivlər
- ☐ Xüsusi kapital.
- ☐ Gəlirlərin azalmasının kontraktiv hesabı;

127 Müəssisənin sərəncamında qalan mənfəət hesabına ehtiyat kapitalına ayırmalar aparılır. əməliyyata mühasibat yazılışı verin.

- ☐ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- ☐ Dt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- ☒ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat” - Dt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- ☐ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”
- ☐ Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”

128 Bankdakı hesablarda olan xarici valyuta üzrə mənfəi məzənnə fərqi aşağıdakı mühasibat yazılışı

ilə əks etdirilir.

- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 223 "Bank hesablaşma hesabları"
- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları"

129 Müəssisə tərəfindən başq bir müəssisəyə materialların əvəzsiz verilməsindən maliyyə nəticəsi (zərər) silinib. Bu əməliyyata mühasibat yazılışı verin.

- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 201 "Material ehtiyatları"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Düzgün cavab yoxdur.
- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 201 "Material ehtiyatları" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"

130 Müəssisədə torpaq, tikili və avadanlıqların satışından zərər aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər"

131 Öhdəliklər hansı maliyyə hesabatı formasının hansı elementinə aiddir?

- ☐ Mənfəət və zərərlər haqqında hesabatın
- ☐ Bütün cavablar düzdür
- ☐ Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın
- ☐ Kapitalda dəyişikliklər haqqında hesabatın
- ☒ Balansın

132 Öhdəliklər aşağıdakılardır:

- ☐ Etibarlı müəyyənləşən borcun həcmi
- ☒ Bütün cavablar düzdür
- ☐ Keçmiş hadisələrdən irəli gələn borc
- ☐ Ödənilməsi iqtisadi səmərə gətirə bilən resursların axınına səbəb olacaq borc
- ☐ Səmərinin itirilməsi ilə nəticələnmə biləcək borc

133 Öhdəliklərin tanınması şərtləri gözlənilmədikdə, onda o haqda informasiya əks etdirilir:

- ☐ Mənfəət və zərərlər haqqında hesabatda
- ☐ Balansda ehtiyatlar kimi
- ☒ Maliyyə hesabatının qeydlərində
- ☐ Düzgün cavab yoxdur
- ☐ Balansın «Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər» maddəsində

134 Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəliyi aid edilir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Həm cari, həm də uzunmüddətli öhdəliklərə
- ☒ Uzunmüddətli öhdəliklərə
- ☐ Cari öhdəliklərə
- ☐ Qısamüddətli xarakter daşıyan qiymətləndirilmiş öhdəliklərə

135 Qısamüddətli bank krediti hesabına satıcılara olan borc ödənildikdə aşağıdakı mühasibat yazılışı verilir:

- ☐ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 501 «Qısamüddətli bank kreditləri»
- ☒ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 223 «Bank hesablaşma hesabları»
- ☐ D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»
- ☐ D-t 223 «Bank hesablaşma hesabları», K-t 501 «Qısamüddətli bank kreditləri»
- ☐ Bütün cavablar düzdür

136 Materialların anbara daxil olması nəticəsində malsatanlara əmələ gələn öhdəliklər hansı mühasibat yazılışı ilə əks etdirilir?

- ☐ D-t 201 «Material ehtiyatları», K-t 223 «Bank hesablaşma hesabları»
- ☐ D-t 201 «Material ehtiyatları», K-t 431 «Malsatan və podratçılara uzunmüddətli kreditör borcları»
- ☐ D-t 201 «Material ehtiyatları», K-t 436 «Digər uzunmüddətli kreditör borcları»
- ☒ D-t 201 «Material ehtiyatları», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»
- ☐ Düzgün cavab yoxdur.

137 Alınmış azqiymətli əşyalar üçün nağd qaydada ödənilmiş pul vəsaitləri ilə satıcılara olan öhdəliklərin dayandırılmasına aşağıdakı yazılış verilir:

- ☐ D-t 201 «Material ehtiyatları», K-t 223 «Bank hesablaşma hesabları»
- ☒ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 221 «Kassa»
- ☐ Bütün cavablar düzdür
- ☐ D-t 201 «Material ehtiyatları», K-t 221 «Kassa»
- ☐ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 223 «Bank hesablaşma hesabları»

138 D-t 751 Maliyyə xərcləri K-t 404 Uzunmüddətli borclar əks etdirir:

- ☐ Müddəti bir ildən artıq olan alınmış borclar üçün hesablanmış faizləri
- ☐ Bütün cavablar düzdür
- ☐ Əvvəllər alınmış uzunmüddətli borcların silinməsi
- ☒ Alınmış qısamüddətli bank kreditləri üçün hesablanmış faizləri
- ☐ Alınmış qısamüddətli borclar üçün hesablanmış faizləri

139 Hansı uçot registrlərində kreditlər üzrə banka olan borc haqqında informasiya əks etdirilir?

- ☐ Düzgün cavab yoxdur
- ☒ Jurnal-order № 4
- ☐ Jurnal-order № 1
- ☐ Jurnal-order № 10
- ☐ Jurnal-order № 5

140 751 Maliyyə xərcləri , K-t 401 Uzunmüddətli bank kreditləri nəyi əks etdirir:

- ☒ Bütün cavablar düzdür
- ☐ Satış üçün hazır olan malların əldə edilməsi üzrə faizlərin hesablanması
- ☐ İstifadə etmək üçün hazır olan materialların əldə edilməsi üzrə faizlərin hesablanması
- ☐ Kvalifikasiya olunan qeyri-maddi aktivlərin əldə edilməsinə görə faizlərin hesablanması

- ☐ İstismara verilmək üçün hazır olan avadanlıqların əldə edilməsi üzrə faizlərin hesablanması

141 Müəssisənin bir neçə hesablaşma hesabı olduğu zaman kassa qalığının limiti necə təyin olunur?

- ☐ Müəssisə və bank arasında bağlanmış kredit müqaviləsinə əsasən
☐ Hesab açılmış hər bank ilə ayrılıqda
☒ Müəssisənin qərarından asılı olaraq ona xidmət edən banklardan biri tərəfindən
☐ Xidmət edən banklardan hər biri ilə, onların vasitəsilə aparılan hesablaşmaların payına uyğun olaraq
☐ Düzgün cavab yoxdur

142 Cari il üçün kassanın təsdiq olunmuş qalıq limiti olmadığı halda:

- ☐ Limit tətbiq etməmək ixtiyarı var
☐ Yeni limit təyin olunana qədər əvvəlki limit tətbiq olunur
☐ 10 manat məbləğində limit müəyyən olunur
☒ Kassa qalığının limiti sıfır hesab olunmalıdır
☐ Düzgün cavab yoxdur

143 Müəssisə tərəfindən çeklə bankdan alınan pul vəsaiti hara xərclənir?

- ☒ Əmək haqqının və müvəqqəti əmək qabiliyyətini ödəmək üçün müavinətin ödənilməsinə
☐ Təsərrüfat avadanlığının alınmasına
☐ Dəftərxana ləvazimatlarının alınmasına
☐ Kommunal xərclərin ödənilməsinə
☐ Təyin olunmuş məbləğ limitində malsatan və podratçılarla hesablaşmalara

144 Aşağıdakılardan hansı kassa kitabının doldurulması üçün əsas ola bilər?

- ☐ Təhtə hesab şəxslərin avans hesabı
☐ Kassa mədaxil orderi
☐ Kassa məxaric orderi
☒ Kassa mədaxil və məxaric orderləri
☐ Ezamiyyət xərcləri üçün kassadan təhtə hesab məbləğin verilməsi üçün ərizə

145 Müəssisənin təsisçi-işçilərinə kassadan dividendlər ödənilməsi zamanı hansı mühasibat yazılışı verilir?

- ☐ Dt 537 "Faizlər üzrə qısamüddətli kreditor borcları", Kt 221 "Kassa"
☐ Dt 538 "Digər qısamüddətli kreditor borcları", Kt 221 "Kassa"
☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 221 "Kassa"
☐ Düzgün cavab yoxdur

146 Təsisçi-fiziki şəxslərdən alınmış müəssisə səhmlərinin nağd ödənilməsi zamanı hansı mühasibat yazılışı verilir?

- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları"
☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 221 "Kassa"
☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 221 "Kassa"
☒ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 221 "Kassa"
☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 221 "Kassa"

147 İnkassator vasitəsilə gəlirin banka təhvil verilməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- ☐ Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 221 "Kassa"
☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 221 "Kassa"

- ☒ Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 221 “Kassa”
- ☐ Bütün cavablar düzdür.
- ☐ Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bank hesablaşma hesabları”

148 Aşağıdakılardan hansı nağdsız hesablaşmalara aiddir?

- ☐ Ödəniş tələbnaməsi ilə
- ☐ Veksellər
- ☐ Çeklər
- ☒ Çeklər, inkasso üzrə, ödəniş tələbnaməsi ilə
- ☐ İnkasso üzrə

149 Hansı halda ödəniş tələbnaməsi bank tərəfindən qəbul olunur?

- ☐ Bank overdraftının şərtlərinə əsasən
- ☐ Hesablaşma hesabında və ya açıq kredit xəttində pul vəsaitləri olduğu zaman
- ☐ Yalnız hesablaşma hesabında pul olduğu zaman
- ☒ Yalnız hesablaşma hesabında pul olduğu zaman və bank overdraftının şərtlərinə əsasən
- ☐ Hesablaşma hesabında pulun olub-olmamasından asılı olmayaraq

150 Hesablaşma hesabından baş vermiş vergi pozuntusuna görə cərimə ödənilmişdir əməliyyatı hansı yazılışla rəsmiyyətə salınır:

- ☐ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- ☐ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 223 “Bank hesablaşma hesabları”
- ☒ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 521 “Vergi öhdəlikləri” – Dt 521 “Vergi öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 521 “Vergi öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”

151 Valyuta hesabındakı pul vəsaitinin manata çevrilməsi hansı tarixə həyata keçirilir?

- ☐ Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi, eləcə də maliyyə hesabatının hazırlanması tarixinə
- ☐ Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi tarixinə
- ☐ AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə
- ☒ Xarici valyuta ilə əməliyyatın aparılması, maliyyə hesabatının hazırlanması, eləcə də AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə
- ☐ Maliyyə hesabatının hazırlanması tarixinə

152 Rezidentlərin xarici valyutada əldə etdiyi gəlirin hansı hissəsi məcburi satışa təqdim edilməlidir?

- ☐ 30%
- ☐ 10%
- ☐ 20%
- ☒ Düzgün cavab yoxdur
- ☐ 50%

153 Xərclər:

- ☐ Kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin azalması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır;
- ☐ bütün cavablar düzdür;
- ☒ səhmdarlar arasında kapitalın bölüşdürülməsi ilə əlaqəli olmayan və kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır;
- ☐ Öhdəliklərin artması hesabına hesabat dövrü ərzində baş verən iqtisadi səmərənin azalmasıdır;

- ☐ Kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalması;

154 MMUS 1 Maliyyə hesabatlarının təqdimatı üzrə hesabatda xərclər təsnifləşdirilir.

- ☒ funksiyaları və mahiyyəti üzrə;
☐ mahiyyəti üzrə;
☐ funksiyalar üzrə;
☐ bütün cavablar düzdür;
☐ tanınma kriteriyası üzrə;

155 Funksiyalar üzrə xərclərin tərkibinə daxildir.

- ☐ ƏDV;
☐ kommersiya xərcləri;
☐ satışın maya dəyərində daxil edilən xərclər;
☒ satışın maya dəyərində daxil edilən xərclər; kommersiya xərcləri; inzibati xərclər;
☐ inzibati xərclər;

156 İstehsal xərclərinə aşağıdakılar daxildir.

- ☐ satış idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi
☒ məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə yönəldilən xərclərin bir hissəsi;
☐ müəssisənin əsas və köməkçi istehsalatlarında istifadə olunmuş resusların bir hissəsi
☐ bütün cavablar düzdür;
☐ idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi

157 Maliyyə əməliyyatları üzrə aşağıdakı xərclər tanınır.

- ☐ maliyyə icarəsi üzrə faiz xərcləri;
☐ kreditlər və borclar üzrə faiz xərcləri;
☐ əməliyyat icarəsi üzrə faiz xərcləri;
☐ maliyyə alətlərinin ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər;
☒ kreditlər və borclar üzrə faiz xərcləri; maliyyə icarəsi üzrə faiz xərcləri; maliyyə alətlərinin ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər;

158 MMUS 1 əlaqədar olaraq kommersiya təşkilatlarında Maliyyə hesabatlarının təqdimatı üzrə müəssisənin xərcləri öz xarakterinə, həyata keçirilməsi şərtlərinə, fəaliyyətin istiqamətlərinə görə bölünürlər.

- ☒ müəssisənin adi fəaliyyəti zamanı mütəmadi yaranmayan və əsas xərclər anlayışına uyğun gəlməyən xərclərdir;
☐ müəssisənin adi fəaliyyət növləri üzrə xərcləri və idarəetmə xərcləri;
☐ müəssisənin adi fəaliyyət üzrə xərcləri, idarəetmə və kommersiya xərcləri;
☐ şəxsi səhmlərin buraxılması ilə əlaqədar xərclər;
☐ bütün cavablar düzdür;

159 Mühasibat uçotu məqsədləri üçün adi fəaliyyət xərcləri aşağıdakı elementlər üzrə (xərclərin məzmununa görə) qruplaşdırılır.

- ☐ amortizasiya xərcləri;
☐ əmək haqqı xərcləri;
☐ material xərcləri;
☒ material xərcləri; əmək haqqı xərcləri; amortizasiya xərcləri;

- ☐ ümumtəsərrüfat (idarəetmə) xərcləri;

160 Sair əməliyyat xərclərinin tərkibində aşağıdakı xərclər əks etdirilir.

- ☐ obyektlərin köhnəlməsi ilə əlaqədar olaraq onların sökülməsi nəticəsində əldə olunan material qiymətlilərinin mədaxil edilməsi üzrə xərclər;
- ☐ ziyanın işçi tərəfindən ödənilməsi;
- ☒ təbii fəlakət, yanğın, qəzalar ilə əlaqədar və s. xərclər;
- ☐ bütün cavablar düzdür.
- ☐ yanğın nəticələrini aradan qaldırmaq üçün bankda olan hesablaşma və digər hesablara pul vəsaitlərinin mədaxil edilməsi ilə əlaqədar xərclər;

161 Aşağıda sadalanan adi fəaliyyət növləri üzrə hansı xərclərin mühasibat uçotunda əhəmiyyətli xərclər kimi tanına bilər.

- ☐ şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər;
- ☐ əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər;
- ☐ məhsul buraxılışı ilə əlaqədar olan xərclər;
- ☒ məhsul buraxılışı ilə əlaqədar olan xərclər; əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər; başqa şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər;
- ☐ təsərrüfat müqavilələrinin pozulması ilə əlaqədar ödənilən cərimələr;

162 Müəssisənin işgüzar aktivliyi istehsal xərclərinə müasibətinə görə (məhsul istehsalı, görülmüş işlərin, göstərilmiş xidmətlərin həcminə) görə bölünürlər.

- ☐ bir elementli və kompleks xərclərə;
- ☒ daimi və dəyişən xərclərə;
- ☐ məhsuldar və qeyri məhsuldar xərclərə;
- ☐ daimi və kompleks xərclərə;
- ☐ şərti daimi və şərti dəyişən xərclərə;

163 Məhsul istehsalına, görülmüş işlərə, göstərilmiş xidmətlərə dolayı xərclər dedikdə nə başa düşülür.

- ☐ bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;
- ☒ müəssisənin istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan
- ☐ istehsal xərclərinin bütün siyahısı;
- ☐ bütün cavablar düzdür;
- ☐ ayrı-ayrı növ məhsul istehsalı ilə əlaqədar olan xərclər;

164 İnzibati xərclərin silinməsi mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir.

- ☐ D-t 202 "İctehsalat xərcləri", K-t 721 "İnzibati xərclər"
- ☐ D-t 204 "Hazır məhsul", K-t 721 "İnzibati xərclər"
- ☐ D-t 701 "Satışın maya dəyəri", K-t 721 "İnzibati xərclər"
- ☐ düzgün cavab yoxdur;
- ☒ D-t 801 "Ümumi mənfəət", K-t 721 "İnzibati xərclər"

165 Hazır məhsulun satış yerlərinə çatdırılması ilə əlaqədar olan kommersiya xərclərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ D-t 202 "İctehsalat xərcləri", K-t 711 "Kommersiya xərclər"
- ☐ D-t 601 "Satış", K-t 711 "Kommersiya xərcləri"
- ☐ D-t 204 "Hazır məhsul", K-t 731 "Sair əməliyyat xərcləri"
- ☒ D-t 801 "Ümumi mənfəət", K-t 711 "Kommersiya xərcləri"
- ☐ D-t 801 "Ümumi mənfəət", K-t 701 "Satışın maya dəyəri"

166 əməyin ödənilməsinin əsas formaları hansılardır?

- ☐ Əsas və əlavə
- ☐ Vaxtamuzd və əlavə
- ☐ Əsas və vaxtamuzd
- ☐ İşəmuzd və əlavə
- ☒ Vaxtamuzd və işəmuzd

167 Gecə vaxtı yerinə yetirilən işlərə görə ödənilən əmək haqqına əlavə ödəmələrin minimum həddi kim tərəfindən təyin edilir?

- ☒ Azərbaycan Respublikasının Hökuməti
- ☐ Kollektiv müqaviləsi
- ☐ Müəssisə rəhbəri
- ☐ Əmək müqaviləsi (sazişi)
- ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyi

168 Müəssisə işçilərin məzuniyyət haqqı üçün ehtiyatı hansı mənbə hesabına yaradır?

- ☐ Əlavə kapital
- ☐ Bölüşdürülməmiş mənfəət
- ☒ Məhsulun (işin, xidmətin) maya dəyəri
- ☐ Xalis mənfəət
- ☐ Nizamnamə və ehtiyat kapitalı

169 Normal iş şəraitindən kənarlaşmaya nə aiddir?

- ☐ Süd əmizdirən anaların işində fasilələr
- ☐ İş vaxtından əlavə iş
- ☐ İstirahət günlərində iş
- ☒ İşçinin təqsiri olmadan baş vermiş boşdayanmalar
- ☐ Bayram günlərində iş

170 Vahid sosial verginin hesablanması nəyin faizi olaraq həyata keçirilir?

- ☒ Hesablanmış əmək haqqı məbləğinin
- ☐ Məhsul (iş, xidmət) satışından əldə olunan gəlirin həcmnin
- ☐ Məhsul (iş, xidmət) istehsalına çəkilən xərc məbləğinin
- ☐ Ümumi mənfəət məbləğinin
- ☐ Xalis mənfəət məbləminin

171 Hasilatın uçotu və işəmuzd işçilərə əmək haqqının hesablanması hansı sənədlərə əsasən aparılır?

- ☐ Şəxsi hesab və hesablaşma cədvəlinə
- ☐ Hasilatın uçotu cədvəlləri və şəxsi hesaba
- ☒ Xüsusi işə görə naryad, marşrut vərəqəsi və hasilatın uçotu cədvəllərinə
- ☐ Hesablaşma və ödəniş cədvəlinə
- ☐ Marşrut vərəqəsi və şəxsi hesaba

172 İşçilərə əmək haqqının hesablanması və nəzarət edilməsi üçün hasilatın uçotu cədvəllərindən hansı istehsalatlarda istifadə olunur?

- ☐ Kütləvi və seriyalı
- ☐ Seriyalı
- ☒ Kütləvi

- ☐ Düzgün cavab yoxdur
- ☐ Fərdi

173 Hasilatın uçotu və işəməz işçilərə əmək haqqının hesablanması üçün marşrut vərəqələrindən hansı istehsalatlarda istifadə olunur?

- ☐ Kütləvi və seriyalı
- ☒ Seriyalı
- ☐ Kütləvi
- ☐ Düzgün cavab yoxdur
- ☐ Fərdi

174 Hasilatın uçotu və işəməz işçilərə əmək haqqının hesablanması üçün naryadlardan hansı istehsalatlarda istifadə olunur?

- ☐ Kütləvi və seriyalı
- ☐ Kütləvi
- ☐ Seriyalı
- ☐ Düzgün cavab yoxdur
- ☒ Fərdi

175 İş vaxtı rejiminə əməl olunmasına nəzarət edilməsi və əmək haqqının hesablanması üçün hansı sənəddən istifadə olunur?

- ☐ Hesablaşma-ödəniş cədvəli
- ☐ Ödəniş cədvəli
- ☒ İş vaxtından istifadənin uçotu və əmək haqqının hesablanması tabeli
- ☐ Şəxsi hesab
- ☐ Hesablama cədvəli

176 İşçinin müəssisənin bir şöbəsindən başqa şöbəsinə köçürülməsi hansı sənədlə rəsmiləşdirilir?

- ☐ Şəxsi hesab
- ☐ İşçinin işə qəbulu haqqında əmr (sərəncam)
- ☐ Hesablaşma-ödəniş cədvəli
- ☒ İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
- ☐ İş vaxtından istifadənin uçotu tabeli

177 əmək müqaviləsi ilə yeni işə götürülmüş işçilərin uçotu üçün əsas sənəd hansıdır?

- ☐ İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
- ☐ İş vaxtından istifadənin uçotu tabeli
- ☐ Şəxsi hesab
- ☐ Hesablaşma-ödəniş cədvəli
- ☒ İşçinin işə qəbulu haqqında əmr (sərəncam)

178 Satılmış məhsulların maya dəyəri aşağıdakı şəkildə hesablanır:

- ☐ Dövrün əvvəlinə ehtiyatların maya dəyəri – alınmış malların maya dəyəri + dövrün sonuna ehtiyatların maya dəyəri;
- ☐ Satış + ümumi mənfəət - dövrün sonuna ehtiyatların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri;
- ☐ Satış - alınmış malların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
- ☐ Dövrün əvvəlinə ehtiyatların maya dəyəri - alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri.

- ☒ Dövrün əvvəlinə ehtiyatların maya dəyəri + alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;

179 Aşağıda müəssisənin hesablarının qalığı verilib: Alış – 30000 manat; Satılmış malların geri qaytarılması və ucuzlaşdırılması – 4000 manat; Alış zamanı endirimlər – 2500 manat; Alış zamanı ödənilən fraxt – 1875 manat Dövr ərzində əldə olunan malların maya dəyəri bərabərdir:

- ☐ 32500 manat;
☐ 31875 manat;
☒ 29375 manat;
☐ 21625 manat.
☐ 27875 manat;

180 əgər müəssisənin xalis gəliri 500000 manat, satılmış malların maya dəyəri 300000 manat olarsa, satışın rentabelliği nəyə bərabərdir?

- ☐ 60 %
☐ 20 %
☒ 40 %
☐ 25 %
☐ 50 %

181 Müəssisə hesablar üzrə aşağıdakı qalıqlara malikdir: Satış – 1000000 manat Satılmış malların geri qaytarılması və ucuzlaşdırılması – 175000 manat Satış zamanı endirim – 25000 manat Satılmış malların maya dəyəri – 600000 manat Satışın rentabelliği nə qədərdir?

- ☐ 60%
☐ 40%
☐ 75%
☐ 50%
☒ 25%

182 İnventarizasiya zamanı bu və ya digər malın tərkibinə daxil olmasını müəyyən edən faktor hansıdır?

- ☐ Onun fiziki mövcudluğu;
☐ Menecerlərin peşəkar rəyi;
☒ Həmin mala üzrə mülkiyyət hüququ;
☐ Düzgün cavab yoxdur.
☐ Alışın qiymətinin ödənilməsi və ya şdənilməməsi faktı;

183 əgər mal üzrə mülkiyyət hüququ təyinat nöqtəsində keçirsə, bu o deməkdir ki:

- ☒ Mal üzrə mülkiyyət hüququ mal çatdırılan yerə qədər satıcıda qalır;
☐ Mal yolda olan zaman nəqliyyat müəssisəsi mal üzrə mülkiyyət hüququna malik olur;
☐ Alıcı malın çatdırılma anına qədər mal üzrə mülkiyyət hüququna malik olur;
☐ Düzgün cavab yoxdur.
☐ Mal çatdırılan ana qədər tərəflərin heç biri mülkiyyət hüququna malik olmur;

184 Konsiqnasiya müqaviləsinə görə:

- ☒ Malgöndərən (konsiqnator) mal üzrə mülkiyyət hüququna o satılan ana qədər malik olur;
☐ Konsiqnator mal üzrə mülkiyyət hüququna malın onun sərəncamına keçdiyi andan malik olur;
☐ Malgöndərən (konsiqnator) mal üzrə mülkiyyət hüququna onun konsiqnatora yüklənməsi anına qədər malik olur;

- ☐ Konsiqnator mal üzrə mülkiyyət hüququna malın onun sərəncamına keçdiyi andan malik olur və konsiqnasiya şərtlərilə satılan mallar konsiqnatorun ehtiyatlarının tərkibinə daxil olur.
- ☐ Konsiqnasiya şərtlərilə satılan mallar konsiqnatorun ehtiyatlarının tərkibinə daxil olur;

185 Alış zamanı ödənilən fraxtın dəyəri:

- ☒ Əldə olunan malın maya dəyərinin artmasına gətirib çıxarır;
- ☐ Daimi hesabdır;
- ☐ Alış hesabına görə kontrhesabdır;
- ☐ Daimi hesabdır və kredit qalığına malik olur.
- ☐ Adətən kredit qalığına malik olur;

186 Dövrün əvvəlinə ehtiyatların maya dəyəri üstəgəl alınmış malların maya dəyəri bərabərdir:

- ☐ Satılmış malların maya dəyəri;
- ☐ Xalis alış;
- ☒ Satış üçün nəzərdə tutulan malların maya dəyəri;
- ☐ Alınmış malların bazar qiyməti;
- ☐ Bütün alınan malların maya dəyəri;

187 Aşağıdakı fikirlərdən hansı düz deyil?

- ☐ Korrektəedici yazılışlar maliyyə hesabatının MHBS-nin prinsiplərinə uyğunluğunun təmin olunması üçün zəruridir;
- ☐ Korrektəedici yazılışlar maliyyə hesabatının MMUS-un prinsiplərinə uyğunluğunun təmin olunması üçün zəruridir.
- ☒ Korrektəedici yazılışlar Baş kitabın hesablarının müəssisənin büdcəsinə uyğunlaşdırılması üçün zəruridir;
- ☐ Korrektəedici yazılışlar uyğunluq prinsipinin gözlənilməsi üçün zəruridir;
- ☐ Korrektəedici yazılışlar gəlirlərin tanınması prinsipinin gözlənilməsi üçün zəruridir;

188 X müəssisəsi 2000 manatlıq dəftərxana ləvazimatı satın alır və bütün məbləği Dəftərxana ləvazimatları hesabının debetinə silir. Hesbat dövrünün sonunda inventarizasiya nəticəsində dəftərxana ləvazimatının qalığı 1200 manat təşkil edir. Dövrün sonunda jurnalda aşağıdakı korrektəedici yazılış edilməlidir:

- ☐ DT "Dəftərxana ləvazimatı xərcləri" – 1200 manat, KT "Dəftərxana ləvazimatları" – 1200 manat
- ☒ DT "Dəftərxana ləvazimatı xərcləri" – 800 manat, KT "Dəftərxana ləvazimatları" – 800 manat
- ☐ DT "Dəftərxana ləvazimatları" – 800 manat, KT "Dəftərxana ləvazimatı xərcləri" – 800 manat
- ☐ DT "Dəftərxana ləvazimatları" – 800 manat, KT "Kassa" - 800 manat
- ☐ DT "Dəftərxana ləvazimatları" – 1200 manat, KT "Dəftərxana ləvazimatı xərcləri" – 1200 manat

189 02 iyunda müəssisə 3500 manatlıq istehlak materialları satın alır və onu aktiv kimi əks etdirir. 30 iyunda keçirilmiş inventarizasiyanın nəticələrinə görə istehlak materiallarının qalıq məbləği 2000 manat təşkil edir. 30 iyunda müəssisə hansı korrektəedici yazılışı etməlidir?

- ☐ DT "Material xərcləri" – 2000 manat, KT "Materiallar" – 2000 manat
- ☐ DT "Materiallar" – 1500 manat, KT "Material xərcləri" – 1500 manat
- ☐ DT "Material xərcləri" – 1500 manat, KT "Materiallar" – 2000 manat
- ☐ DT "Materiallar" – 2000 manat, KT "Material xərcləri" – 2000 manat
- ☒ DT "Material xərcləri" – 1500 manat, KT "Materiallar" – 1500 manat

190 01 iyulda müəssisə həmin tarixdən başlayan ofis binasının icarəsi haqqını 6 ay əvvəlcədən 6000 manat olaraq ödəyir. Bütün məbləğ İcarə üzrə gələcək dövrün xərcləri hesabına silinir. 31 iyul tarixinə olan maliyyə hesabatını hazırlayarkən müəssisə aşağıdakı korrektəedici yazılışı etməlidir:

- ☐ DT “İcarə xərcləri” – 6000 manat, KT “İcarə üzrə gələcək dövrün xərcləri” – 6000 manat
- ☒ DT “İcarə xərcləri” – 1000 manat, KT “İcarə üzrə gələcək dövrün xərcləri” – 1000 manat
- ☐ DT “İcarə üzrə gələcək dövrün xərcləri” – 1000 manat, KT “İcarə xərcləri” – 1000 manat
- ☐ DT “İcarə xərcləri” – 3000 manat, KT “İcarə üzrə gələcək dövrün xərcləri” – 3000 manat
- ☐ DT “İcarə üzrə gələcək dövrün xərcləri” – 6000 manat, KT “İcarə xərcləri” – 6000 manat

191 31 dekabr 2010-cu il tarixinə korrektəedici yazılışlar edilənə qədər, ilin sonuna Sığorta xərcləri hesabının qalığı 870 manat, Sığorta üzrə gələcək dövrün xərcləri hesabının qalığı isə 2300 manat təşkil edir. Qəbul olunub ki, sığorta üzrə gələcək dövrün xərcləri olaraq 1800 manat silinməlidir. Sığorta üzrə xərclər hesabının korrektə edilmiş qalıq məbləği aşağıdakı kimidir:

- ☐ 1800 manat
- ☒ 2670 manat
- ☐ 870 manat
- ☐ 500 manat
- ☐ 1370 manat

192 Amortizasiya prosesi aşağıdakı kimi təqdim oluna bilər:

- ☐ Aktivin ədalətli dəyər üzrə qiymətləndirilməsi;
- ☒ Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin xərclərə silinməsi;
- ☐ Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin artırılması;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Hər hesabat dövrü ərzində aktivin dəyərinin onun real dəyərinə qədər silinməsi;

193 Gəlirlər və xərclər haqda informasiyaların ayrılıqda açıqlanması zərurəti nəyi müəyyənləşdirir?

- ☐ gəlirlər və xərclər haqda informasiyaların müqayisəliliyini
- ☐ gəlirlər və xərclər haqda informasiyaların ölçülməsinin zəruriliyini
- ☐ gəlirlərin və xərclərin maddələrinin əhəmiyyətini
- ☐ düzgün cavab yoxdur
- ☒ gəlirlər və xərclər haqda informasiyaların müqayisəliliyini; gəlirlərin və xərclərin maddələrinin əhəmiyyətini; gəlirlər və xərclər haqda informasiyaların ölçülməsinin zəruriliyini

194 MMUS-a uyğun olaraq hesabat tarixindən sonrakı hadisələrə aiddir:

- ☐ maliyyə hesabatının hazırlanması və təsdiq olunması dövrü arasında baş verən hadisələr
- ☐ hesabat tarixi və auditor yoxlanılması tarixi arasında baş verən hadisələr
- ☐ hesabat dövründən keçən 1-ci ayda baş verən hadisələr
- ☐ bütün cavablar düzgündür
- ☒ maliyyə hesabatlarının hesabat tarixi və təsdiq olunma tarixi arasındakı dövrdə baş verən hadisələr

195 MMUS-a uyğun olaraq maliyyə hesabatında əhəmiyyətli səhvlər hesab olunur:

- ☐ maliyyə hesabatının düzgün şərh olunmamasına gətirib çıxarır
- ☒ həmin hesabat ərzində qəbul edilən iqtisadi qərarlara təsir göstərir
- ☐ hesabat dövrü ərzində maliyyə nəticələrinin hesablanmasına gətirib çıxarır
- ☐ Duzgun cavab yoxdur
- ☐ maliyyə informasiyalarını əhəmiyyətli dərəcədə saxtalaşdırır

196 Hazır məhsul və yenidən satılmaq üçün nəzərdə tutulan mallar aktivlərin hansı qrupuna aiddir?

- ☒ Dövriyyə aktivlərinə;
- ☐ Əsas vəsaitlərə;
- ☐ Qeyri-maddi aktivlərə;

- ☐ Əsas və dövriyyə aktivlərinə.
- ☐ Hesablaşmada olan vəsaitlərə;

197 Müəssisənin aktivləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır?

- ☒ Xüsusi və cəlb edilmiş ;
- ☐ Hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri;
- ☐ Kapital və ehtiyatlar, borc öhdəlikləri;
- ☐ Xüsusi kapital və sair passivlər.
- ☐ Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar;

198 Müəssisənin vəsaitləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır?

- ☒ Xüsusi və cəlb edilmiş kapital
- ☐ Hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri
- ☐ Kapital və ehtiyatlar, borc öhdəlikləri;
- ☐ Xüsusi kapital və sair passivlər
- ☐ Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar;

199 Mühasibat uçotunun metodu dedikdə nə başa düşülür?

- ☒ Mühasibat uçotu obyektlərinin əks etdirilməsinin üsul və qaydalarının məcmusudur;
- ☐ Müəssisə əmlakının ümumiləşdirilməsi metodu;
- ☐ Mühasibat uçotunun predmetinin tərkib hissəsi;
- ☐ Mühasibat uçotu predmetinin öyrənilmə qaydası.
- ☐ Təsərrüfat proseslərinin öyrənilmə qaydası;

200 Mühasibat uçotunun predmetinə nələr daxildir:

- ☐ Təşkilatın təsərrüfat fəaliyyəti
- ☒ Nəzərdə tutulan planların (tapşırıqların) yerinə yetirilməsi məqsədilə təşkilatın pulla ifadə olunan əmlakının, onların mənbələrinin, təsərrüfat əməliyyatlarının və fəaliyyət nəticələrinin tərkib və yerləşməsinə görə lazım olan vəsaitin məcmuu
- ☐ Təşkilatın əmlakı və onların yaranma mənbələri
- ☐ Təsərrüfat əməliyyatları
- ☐ Məhsul istehsalına çəkilən və onlarla bağlı olan məsrəflər

201 Dövriyyə vəsaitlərinin tərkibinə nələr daxildir?

- ☐ Bir ildən çox xidmət edən əşyalar
- ☐ Dəyərindən asılı olmayaraq bir ildən az xidmət edən əşyalar
- ☐ Minimum əmək haqqının 100 qat dəyərindən çox olan əşyalar
- ☐ Debitor borcları və pul vəsaitləri
- ☒ Ehtiyatlar, debitor borcları, maliyyə qoyuluşları, pul vəsaitləri və s. dövriyyə aktivləri

202 Təşkilatın aktivlərinin qüvvədə olan təsnifatını açıqla:

- ☐ Əsas və dövriyyə vəsaitləri
- ☐ İstehsal və tədavül sferasında olan əşyalar (əmək əşyaları, bitməmiş istehsal, məhsul, pul vəsaiti, hesablaşmalarda olan vəsaitlər)
- ☐ Əmtəə və materiallar
- ☐ Dövriyyə vəsaitləri
- ☒ Dövriyyədən kənar və dövriyyə aktivləri

203 Təşkilatın əmlakları hansı mənbələr hesabına formalaşır?

- ☐ Nizamnamə kapitalı – formalaşdırmaqla
- ☐ Kapital cəlb etməklə
- ☐ Pul vəsaitini cəlb etməklə
- ☐ Bank kreditləri almaqla
- ☒ Xüsusi kapital və hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərlə

204 Təşkilatın dövriyyə aktivlərinin tərkibini açıqla:

- ☐ Əmtəə-material ehtiyatları, kapital qoyuluşu
- ☐ Əsas vəsaitlər, qeyri-maddi aktivlər, uzunmüddətli maliyyə qoyuluşları
- ☐ Əsas vəsaitlər, kapital qoyuluşu, əmtəə-material ehtiyatları, debitor borcları
- ☐ Əsas vəsaitlər, debitor borcları
- ☒ Əmtəə-material ehtiyatları, debitor borcları, qısamüddətli maliyyə qoyuluşları, pul vəsaitləri

205 Qeydiyyatdan keçmiş nizamnamə kapitalı məbləği əks etdirilib:

- ☐ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 225 “Pul vəsaitlərinin ekvivalentləri” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”
- ☐ Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- ☐ Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- ☒ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 225 “Pul vəsaitlərinin ekvivalentləri” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- ☐ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

206 Səhmlərin nominal dəyərinin artması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda əks etdirilir:

- ☐ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”
- ☐ Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 311 “Emissiya gəliri”
- ☐ Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- ☒ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” – Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- ☐ Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 311 “Emissiya gəliri”

207 Xüsusi səhmlərin alınması və ikinci dəfə yerləşdirilməsi əməliyyatları hesablarda belə əks etdirilir:

- ☐ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- ☐ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 223 “Bank hesablaşma hesabları”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- ☒ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 177 “Digər uzunmüddətli debitor borcları” və ya 217 “Digər qısamüddətli debitor borcları”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 177 “Digər uzunmüddətli debitor borcları” və ya 217 “Digər qısamüddətli debitor borcları”
- ☐ Bütün cavablar düzdür
- ☐ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”

208 Yenidənqiymətləndirmə üzrə ehtiyat mövcud olduğu halda əsas vəsaitlərin qiymətdən düşməsi hansı yazılışla əks etdirilir?

- ☐ Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- ☒ Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” – Dt 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”

- ☐ Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat” - Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”

209 Yenidən qiymətləndirilmiş əsas vəsaitlər təsərrüfatdan çıxan zaman yenidən qiymətləndirmə üzrə ehtiyat məbləği:

- ☐ Yenidənqiymətləndirmə üzrə ehtiyatların tərkibində qalmaqda davam edir
- ☐ Nizamnamə kapitalına birləşdirilir
- ☐ Nizamnamə üzrə ehtiyata birləşdirilir
- ☒ Bölüşdürülməmiş mənfəətə birləşdirilir
- ☐ Eyni vaxtda əks etdirilən zərərlə birlikdə ləğv edilir

210 İlin yekununa görə əldə olunan xalis mənfəət məbləğinin bölüşdürülməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 344 “Elan edilmiş dividendlər”
- ☐ Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”
- ☐ Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”
- ☒ Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 344 “Elan edilmiş dividendlər” - Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat” - Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- ☐ Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”

211 Ləğv olunan Səhmdar cəmiyyətin kapitalının bölüşdürülməsi əməliyyatı aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”
- ☒ Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”
- ☐ Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- ☐ Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”

212 Təşkilatın təşkilati-hüquqi forması nəyin uçotunun xüsusiyyətlərinə təsir edir?

- ☒ Nizamnamə kapitalının
- ☐ Aktivlərin
- ☐ Mal-material ehtiyatlarının
- ☐ Bütün cavablar düzdür
- ☐ Öhdəliklərin

213 müəssisənin qeydiyyatdan keçmiş nizamnamə kapitalı məbləği əks etdirilib. əməliyyatın mühasibat yazılışını verin.

- ☐ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 225 “Pul vəsaitlərinin ekvivalentləri” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”
- ☐ Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- ☐ Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- ☒ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 225 “Pul vəsaitlərinin ekvivalentləri” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- ☐ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

214 Müəssisədə səhmlərin nominal dəyərinin artması yolu ilə nizamnamə kapitalının artırılması

hesablarda aşağıdakı mühasibat yazılış ilə əks etdirilir:

- ☐ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☒ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital" – Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 311 "Emissiya gəliri"

215 Müəssisə tərəfindən əlavə emissiyanın aparılması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☒ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital" - Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"

216 Müəssisə tərəfindən səhmdarlardan əvvəl alınmış xüsusi səhmlərin ləğv edilməsi aşağıdakı mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
- ☐ Düzgün cavab yoxdur
- ☒ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 321 "Geri alınmış kapital (səhmlər)"

217 Müəssisə tərəfindən xüsusi səhmlərin alınması və ikinci dəfə yerləşdirilməsi əməliyyatları hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" – Dt 223 "Bank hesablaşma hesabları", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
- ☒ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 177 "Digər uzunmüddətli debitor borcları" və ya 217 "Digər qısamüddətli debitor borcları", Kt 321 "Geri alınmış kapital (səhmlər)" - Dt 731 "Sair əməliyyat xərcləri", Kt 321 "Geri alınmış kapital (səhmlər)" - Dt 223 "Bank hesablaşma hesabları", Kt 177 "Digər uzunmüddətli debitor borcları" və ya 217 "Digər qısamüddətli debitor borcları"
- ☐ Bütün cavablar düzdür
- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" – Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)" - Dt 731 "Sair əməliyyat xərcləri", Kt 321 "Geri alınmış kapital (səhmlər)"

218 Müəssisədə nizamnamə üzrə ehtiyat kapitalının formalaşdırılması hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☒ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat" - Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☐ Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"

219 Müəssisədə yenidənqiymətləndirmə üzrə ehtiyat mövcud olduğu halda əsas vəsaitlərin qiymətdən düşməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- ☒ Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” – Dt 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- ☐ Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat” - Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”

220 Kapital nədir?

- ☐ İstehsal potensialının müəyyən səviyyəsidir
- ☐ Mühəsibat balansının passivinin məbləğidir
- ☐ Müəssisənin bütün aktivlərinin məcmu dəyəridir
- ☐ Düzgün cavab yoxdur
- ☒ Öhdəlikləri çıxıqdən sonra müəssisə aktivlərinin məbləğidir

221 Kapitalın tərkibinə daxildir:

- ☐ Təsisçilərdən alınan uzunmüddətli borclar
- ☐ Bölüşdürülməmiş mənfəət
- ☐ Nizamnamə kapitalı
- ☒ Nizamnamə kapitalı, bölüşdürülməmiş mənfəət
- ☐ Gözlənilən ödəmələr üçün ehtiyatlar

222 Nizamnamə kapitalı aşağıdakıların daxil olması nəticəsində formalaşa bilər:

- ☐ Əsas vəsaitlərin
- ☐ Pul vəsaitlərinin
- ☐ Qeyri-maddi aktivlərin
- ☒ Bütün cavablar düzdür
- ☐ Pul vəsaitlərinin ekvivalentlərinin

223 Səhmdar cəmiyyət tərəfindən xüsusi səhmlərin alınmasına icazə verilir, o halda ki:

- ☐ Səhmdar cəmiyyətin nizamnaməsində göstərilsin
- ☐ Səhmdarların yığıncağında nizamnamə kapitalının azaldılması ilə bağlı qərar verilsin
- ☐ Səhmdar cəmiyyətin Direktorlar Şurası qərar versin
- ☐ Bütün cavablar düzdür
- ☒ Səhmdar cəmiyyətin Direktorlar Şurasının qərarına əsasən və əgər nizamnamədə belə əməliyyatların həyata keçirilməsi nəzərdə tutulubsa

224 Səhmdar cəmiyyətin ehtiyat kapitalının həcmi müəyyən olunur:

- ☐ Nizamnamə ilə
- ☐ AR Mərkəzi Bankının təyin etdiyi normativlər əsasında xidmət göstərən bank tərəfindən
- ☐ Qanunvericiliklə
- ☒ Nizamnamə ilə, qanunvericiliklə
- ☐ Qiymətli kağızlar üzrə Dövlət Komitəsi tərəfindən

225 Yenidənqiymətləndirmə üzrə ehtiyatların formalaşdırılması mənbələri aşağıdakılardır:

- ☒ Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin dəyərinin artırılması
- ☐ Əvəzsiz alınan dəyərlilər
- ☐ Xarici valyuta ilə nizamnamə kapitalına qoyuluşlar üzrə məzənnə fərqləri
- ☐ Qeyri-maddi aktivlərin dəyərinin artırılması
- ☐ Əsas vəsaitlərin dəyərinin artırılması

226 Keçmiş illərin bölüşdürülməmiş mənfəət məbləğinin bölüşdürülməsi hesablarda aşağıdakı kimi əks etdirilir:

- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 344 "Elan edilmiş dividendlər"
- ☒ Bütün cavablar düzdür
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 335 "Sair ehtiyatlar"

227 Səhmdar cəmiyyətin ləğvi dedikdə nə nəzərdə tutulur?

- ☒ Hüquqların başqa hüquqi şəxslərə verilmədən fəaliyyətin dayandırılması
- ☐ İllik hesabatın hamını məlumatlandırmaq üçün nəşri
- ☐ Müflislik faktının təsdiq edilməsi
- ☐ Düzgün cavab yoxdur
- ☐ Zərərlərin ödənilməsi

228 MHBS tərəfindən kommersiya müəssisələri üçün müəyyən olunmuş mühasibat uçotunun aparılması və maliyyə hesabatının tərtib olunması qaydaları aid edilir:

- ☐ İctimai əhəmiyyətli qurumlara
- ☐ Kommersiya müəssisələri və ictimai əhəmiyyətli qurumlara
- ☐ İctimai fondlara
- ☒ Kommersiya müəssisə və təşkilatlarına
- ☐ Büdcə təşkilatlarına

229 311 Emissiya gəliri hesabı hansı müəssisələrdə istifadə olunur?

- ☐ Dostluq cəmiyyətlərində
- ☐ Kooperativ müəssisələrdə
- ☐ Məhdud məsuliyyətli cəmiyyətlərdə
- ☐ Bütün cavablar düzdür
- ☒ Səhmdar cəmiyyətlərdə

230 Azalan qalıq üsulu ilə qeyri-maddi aktivlərə amortizasiya hesablanması nəyə gətirib çıxarır?

- ☐ Hər növbəti dövrdə amortizasiya ayırmalarının artmasına
- ☐ Hər dövrdə amortizasiya ayırmalarının daimi məbləğinin hesablanmasına
- ☒ Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına
- ☐ Düzgün cavab yoxdur
- ☐ Hər növbəti dövrdə amortizasiya ayırmaları normasının azalmasına

231 Qeyri-maddi aktivlərə istehsal vahidi metodu ilə amortizasiya hesablayan zaman əsas nəyə diqqət yetirilir?

- ☒ İlk dəyərə və istehsal olunan məhsulun həcminə
- ☐ İstehsal olunan məhsulun həcminə və faydalı istifadə müddətinə
- ☐ Qalıq dəyərində və istehsal olunan məhsulun həcmində
- ☐ Faydalı istifadə müddətinə və istismar yerinə
- ☐ Qalıq dəyəri və istismar yerinə

232 Başqa müəssisələdən qeyri-maddi aktivlər alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- ☒ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları"

- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 202 "İstehsalat məsrəfləri "
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 731 "Sair əməliyyat xərcləri"

233 Təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalına qoyuluş kimi qeyri-maddi aktivlər təqdim olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- ☒ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

234 MHBS-yə uyğun olaraq qeyri-maddi aktivlərin amortizasiyasının uçotu üçün hansı qayda tətbiq olunur?

- ☐ Amortizasiya hesablanması metodu və dövrü aktivin tanınması anına bütün istifadə müddəti ərzində nəzərdən keçirilir
- ☒ Amortizasiya hesablanması metodu və dövrü heç olmasa hər maliyyə ilinin sonuna nəzərdən keçirilməlidir
- ☐ Amortizasiya hesablanması metodu və dövrü müntəzəm olaraq nəzərdən keçirilməlidir
- ☐ Düzgün cavab yoxdur
- ☐ Amortizasiya normaları müəyyən dövrdən dövrə dəyişilməlidir

235 əsas metodun tətbiqi zamanı qeyri-maddi aktivlərin amortizasiyasının uçotu üçün hansı qayda tətbiq olunur?

- ☒ Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ilkin dəyər üzrə uçot
- ☐ Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ədalətli dəyər üzrə uçot
- ☐ Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
- ☐ Qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
- ☐ Yığılmış amortizasiyanı çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot

236 MHBS-yə uyğun olaraq qeyri maddi aktivlərə amortizasiya hesablanması nə zaman başlayır?

- ☒ Aktiv istifadə üçün yararlı olduğu zaman
- ☐ Aktiv mədaxil olunanda
- ☐ Aktiv tanınanda
- ☐ Aktiv əldə olunanda
- ☐ Hesablanmır

237 Hansı növ fəaliyyət tədqiqat fəaliyyətinə aid deyil?

- ☐ Yeni biliklərin əldə olunmasına yönəli fəaliyyət
- ☐ Alternativ materialların, mexanizmlərin, məhsulların, proseslərin, sistem və ya xidmətlərin axtarışı
- ☐ Tədqiqatlar və ya başqa biliklərin tətbiqi nəticələrinin axtarışı, qiymətləndirilməsi və yekun seçimi
- ☒ Təcrübəli nümunə və modellərin lahiyələşdirilməsi, qurulması və sınaqdan keçirilməsi
- ☐ Yeni və ya təkmilləşdirilmiş materialların, mexanizmlərin, məhsulların, proseslərin, sistem və ya xidmətlər üçün mümkün alternativlərin formulu, lahiyələşdirilməsi, qiymətləndirilməsi və yekun seçimi

238 Hansı maddə müəssisə daxilində yaradılan qeyri-maddi aktivlərin dəyərinin elementi sayılır?

- ☐ Qeyri-maddi aktivlərin yaradılması zamanı istifadə olunan material və xidmətlərə çəkilən xərclər
- ☒ Aktivin nəzərdə tutulan istifadəsi ilə əlaqədar işçi heyətinin təliminə çəkilən xərclər
- ☐ Qeyri-maddi aktivlərin yaradılması ilə əlaqədar olan əlavə xərclər

- ☐ Hüquqların qeydiyyatı üçün rüsum və patent və lisenziyaların amortizasiyası kimi qeyri-maddi aktivlərə aid olan istənilən xərclər
- ☐ Qeyri-maddi aktivlərin yaradılmasında iştirak edən işçi heyətinin əmək haqqının ödənilməsinə çəkilən xərclər

239 Hansı növ qeyri-maddi aktivlər üçün aktiv bazar fəaliyyət göstərə bilər?

- ☐ Firma şüarları
- ☐ Patent və mal nişanları
- ☐ Musiqi əsərlərinin və kinofilmlərinin yayımlanmasına müstəsna hüquq
- ☒ Sənişinlərin daşınmasına icazə və istehsal kvotaları
- ☐ Ticarət markaları

240 İstehsal təyinatlı qeyri-maddi aktivlərə amortizasiya hesablanan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- ☐ Dt 721 “İnzibati xərclər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- ☒ Dt 202 “İstehsalat məsrəfləri”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- ☐ Dt “Ümumi mənfəət (zərər)”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- ☐ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”

241 Qeyri-maddi aktivlərin satışı zamanı onların ilkin dəyərinin silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- ☐ Dt 721 “İnzibati xərclər”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- ☒ Dt 701 “Satışın maya dəyəri”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- ☐ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- ☐ Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- ☐ Dt 601 “Satış”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”

242 Faydalı istifadə müddətini təyin etmək mümkün olmayan qeyri-maddi aktivlərə amortizasiya necə hesablanır?

- ☒ Ümumiyyətlə hesablanmır
- ☐ İstehsal olunmuş əşyanın həcminə mütənasib olaraq
- ☐ Azalan qalıq metodu ilə
- ☐ Müəssisədə tətbiq olunan əsas vəsaitlərə amortizasiya hesablanması metoduna uyğun olaraq hesablanır
- ☐ Xətti metodla

243 Müəssisə 20000 manata müəlliflik hüququ əldə edir. Müqaviləyə əsasən müəssisə 4 il ərzində bu hüquqa malik ola və ondan istifadə edə bilər. 4 il istifadədən sonra satış xərclərini çıxmaqla müvafiq müəlliflik hüququnun cari bazar dəyəri 6000 manatdır. Müəlliflik hüququnun illik amortizasiya məbləğini hesablayın:

- ☐ 5000 manat
- ☒ 3500 manat
- ☐ 14000 manat
- ☐ 6500 manat
- ☐ 1500 manat

244 Müəssisə ofis binasının alınmasına 500 min manat xərcləyir. Bu məbləğ nə zaman xərclərə silinməlidir?

- ☐ Məhz 500 min manat xərclənən zaman;
- ☒ Binaının faydalı istifadə müddətində;

- ☐ Binanın istifadə olunmasının ilk ilində;
- ☐ Məhz 500 min manat xərclənən zaman və ya binanın istifadə olunmasının ilk ilində.
- ☐ 500 min manat məbləğində gəlir əldə olunandan sonra;

245 Gəlirlərin tanınması prinsipinə uyğun olaraq gəlirlərin əks olunması həyata keçirilməlidir:

- ☐ Pul vəsaitləri əldə olunan zaman;
- ☐ Ayın axırında;
- ☒ Gəlir əldə olunan zaman;
- ☐ Maliyyə hesabatı tərtib olunan zaman.
- ☐ Mənfəətdən vergi ödənilən zaman;

246 Xidmət sferası müəssisələrində gəlir nə zaman əldə olunmuş hesab olunur?

- ☐ Ayın axırında;
- ☒ Xidmətin göstərilməsi tarixinə;
- ☐ İlin sonunda;
- ☐ Maliyyə hesabatının tərtib olunması tarixinə.
- ☐ Pul vəsaitlərinin əldə olunması tarixinə;

247 Uyğunluq prinsipinə müvafiq olaraq aşağıdakılardan hansılar arasında uyğunluq olmalıdır?

- ☐ Müəssisənin müştəriləri;
- ☐ Aktivlər və öhdəliklər;
- ☒ Gəlirlər və xərclər;
- ☐ Xüsusi kapital və öhdəliklər.
- ☐ Müəssisənin kreditorları;

248 28 fevralda mebel fabrikinin işçiləri sifariş yerinə yetirmək üçün iş vaxtından əlavə işləyir. Müəssisə martın əvvəlində hesabı müştəriyə göndərir, martın ortasında isə hesab üzrə ödəniş həyata keçirilir. İş vaxtından əlavə işləməyə görə əmək haqqı xərclərə nə vaxt daxil edilir?

- ☒ Fevralda;
- ☐ İşçilər əmək haqqını alan vaxt;
- ☐ Martda;
- ☐ Qəbul olunmuş uçot siyasətindən asılı olaraq fevralda və ya da martda;
- ☐ Əmək haqqının verilməsi vaxtından asılı olaraq fevralda və ya da martda;

249 Hesabların korrektəsi nə üçün edilir?

- ☐ Təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol verildiyi üçün;
- ☐ Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə və təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol veriləndə.
- ☐ Rəhbərlik hansı məlumatların mühasibat uçotu və hesabatında əks etdirilməli olduğuna qərar verməkdə çətinlik çəkəndə;
- ☒ Bir çox əməliyyatlar bir və ya daha artıq vaxt dövrünü əhatə edir;
- ☐ Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə;

250 Hesablanmış gəlir o gəlirdir ki:

- ☐ Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;
- ☒ Qazanılıb, lakin hələ əldə olunmayıb;
- ☐ Onlar əldə olunana qədər qazanılıb və əks olunub;
- ☐ Əldə olunub və uçotda əks olunub.
- ☐ Qazanılıb, əldə olunub və uçotda əks olunub;

251 Gələcək dövrün xərcləri o xərclərdir ki:

- ☒ Onlar tanınana qədər ödənilib və aktiv uçot hesablarında əks olunub;
- ☐ Tanınıb lakin hələ ödənilməyib;
- ☐ Onlar tanınandan sonra ödənilib və aktiv uçot hesablarında əks olunub;
- ☐ Tanınıb, lakin hələ uçotda əks olunmayıb.
- ☐ Tanınıb, ödənilib və uçotda əks olunub;

252 Hesablanmış xərclər o xərclərdir ki:

- ☐ Onlar tanınana qədər ödənilib və aktiv uçot hesablarında əks olunub;
- ☒ Tanınıb lakin hələ ödənilməyib;
- ☐ Onlar tanınandan sonra ödənilib və aktiv uçot hesablarında əks olunub;
- ☐ Ödənilib lakin hələ uçotda əks olunmayıb.
- ☐ Tanınıb, ödənilib və uçotda əks olunub;

253 Müəssisənin öhdəliyi deyəndə nə başa düşülür?

- ☐ Gələcək iqtisadi fayda;
- ☐ Fəaliyyət zamanı istifadə olunan qiymətlilər;
- ☒ Müəssisənin cari öhdəlikləri;
- ☐ Bütün yuxarıda qeyd olunanlar.
- ☐ Gələcək xərclər və ödəmələr üçün ehtiyatlar;

254 Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi o deməkdir ki:

- ☐ Yaxın gələcəkdə ləğv olunacaq;
- ☐ Dinamik inkişaf edən müəssisədir;
- ☐ Başqa müəssisə tərəfindən satın alınacaq;
- ☐ Düzgün cavab yoxdur.
- ☒ Fəaliyyət göstərir və yaxın gələcəkdə fəaliyyət göstərəcək, ləğv olunmayacaq, onun fəaliyyət miqyası əhəmiyyətli dərəcədə ixtisar olunmayacaq;

255 əgər bütün öhdəliklər 6000 manat dəyərində artırsa, bu o deməkdir ki:

- ☐ Aktivlər 6000 manat azalıb;
- ☒ Aktivlər 6000 manat artıb və ya xüsusi kapital 6000 manat məbləğində azalıb;
- ☐ Xüsusi kapital 6000 manat məbləğində artıb;
- ☐ Aktivlər 6000 manat azalıb və xüsusi kapital 6000 manat məbləğində artıb;
- ☐ Aktivlər 3000 manat artıb və xüsusi kapital 3000 manat məbləğində artıb;

256 Gəlir nə deməkdir?

- ☐ Müəyyən dövr ərzində istehlak olunan aktivlərin dəyəri;
- ☐ Müəyyən dövr ərzində istifadə olunan xidmətlərin dəyəri;
- ☒ Təsərrüfat fəaliyyəti nəticəsində xüsusi kapitalın ümumi artımı;
- ☐ Müəyyən dövr ərzində istehlak olunan aktivlərin və istifadə olunan xidmətlərin dəyəri.
- ☐ Cari və ya gözlənilən pul ödəmələri;

257 İnformasiya nə zaman münasib hesab olunur?

- ☐ Aşağı qiymətə əldə olunan zaman;
- ☐ Xarici istifadəçilərə təqdim olunmadıqda;
- ☒ Keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməyə kömək edən, keçmiş qiymətləndirmələri təsdiq edən və düzəldən zaman;
- ☐ Aşağı qiymətə əldə olunan zaman və xarici istifadəçilərə təqdim olunmadıqda.

- ☐ Müxtəlif firmalar tərəfindən istifadə olunanda;

258 Aşağıdakı bərabərliklərdən hansı balans bərabərliyi?

- ☐ Aktivlər=Kapital
☒ Aktivlər=Öhdəliklər+Xüsusi kapital
☐ Aktivlər-Öhdəliklər=Xüsusi kapital
☐ Bütün yuxarıda qeyd olunan bərabərliklər.
☐ Aktivlər=Gəlirlər-Xərcər

259 əgər informasiya əvvəlcədən proqnoz verə bilmək üçün istifadə olunursa onda bu o deməkdir ki:

- ☐ Xarici auditor tərəfindən təsdiq olunub;
☒ Əvvəlki hesablamaları təsdiq və ya düzəliş edir;
☐ Bir il üçün hazırlanıb;
☐ Xarici auditor tərəfindən təsdiq olunub və neytraldır.
☐ Neytraldır;

260 İnformasiya o zaman münasib hesab olunur ki o:

- ☐ Auditor yoxlamasından keçmiş olsun;
☐ Obyektiv xarakter daşıyın;
☐ Əməliyyat tsikli və ya bir il – dövrlərindən ən uzun olanı üçün təqdim olunsun;
☐ Auditor yoxlamasından keçmiş olsun və obyektiv xarakter daşıyın.
☒ İqtisadi qərarların qəbul olunmasına təsir etmək iqtidarında olsun;

261 Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi nə zaman tətbiq olunmur?

- ☐ Müəssisə öz fəaliyyətini yeni başlayanda;
☐ Ədalətli dəyər maye dəyərini üzləyəndə;
☒ Müəssisənin ləğv olunması gözləniləndə;
☐ Düzgün cavab yoxdur.
☐ Satışın xalis dəyərini hesablamaq mümkün olmayanda;

262 əmək müqaviləsi ilə yeni işə götürülmüş işçilərin uçotu üçün əsas sənəd hesab olunur:

- ☐ İş vaxtından istifadənin uçotu tabeli
☐ Hesablaşma-ödəniş cədvəli
☐ Şəxsi hesab
☐ İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
☒ İşçinin işə qəbulu haqqında əmr (sərəncam)

263 Hasilatın uçotu və işəməz işçilərə əmək haqqının hesablanması üçün marşrut vərəqələrindən aşağıdakı istehsalatlarda istifadə olunur:

- ☐ Kütləvi və seriyalı
☒ Seriyalı
☐ Kütləvi
☐ Düzgün cavab yoxdur
☐ Fərdi

264 İşçilərə əmək haqqının hesablanması və nəzarət edilməsi üçün hasilatın uçotu cədvəllərindən aşağıdakı istehsalatlarda istifadə olunur:

- ☐ Kütləvi və seriyalı
☐ Seriyalı

- ☒ Kütləvi
- ☐ Düzgün cavab yoxdur
- ☐ Fərdi

265 Müəssisədə istehsalat sexinin işçilərinə əmək haqqının hesablanmışdır. Mühasibat yazılışını tərtib edin.

- ☐ Dt 711 "Kommersiya xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 202 "İstehsal xərcləri"
- ☒ Dt 202 "İstehsal xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 711 "Kommersiya xərcləri"
- ☐ Dt 701 "Satışın maya dəyəri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

266 əmək haqqından gəlir vergisi tutulmuşdur. Mühasibat yazılışını aparın.

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 521 "Vergi öhdəlikləri"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 901 "Cari mənfəət vergisi üzrə xərclər"
- ☐ Dt 901 "Cari mənfəət vergisi üzrə xərclər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 902 "Təxirə salınmış mənfəət vergisi üzrə xərclər"

267 Sosial sığorta və təminat üzrə (3%) məcburi ödənişlər işçinin əmək haqqından tutulmuşdur. Mühasibat yazılışını aparın.

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 521 "Vergi öhdəlikləri"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 901 "Cari mənfəət vergisi üzrə xərclər"
- ☐ Dt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər"

268 Müəssisənin kassasından nağd qaydada işçilərin əmək haqqı ödənilmişdir. mühasibat yazılışını aparın.

- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 521 "Vergi öhdəlikləri"
- ☐ Dt 221 "Kassa", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"

269 Bankdakı hesablaşma hesabından fəhlə və qulluqçuların əmək haqqı köçürülmüşdür. Mühasibat yazılışını aparın.

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 222 "Yolda olan köçürmələr"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"

270 İstehsal ehtiyatlarının müəssisənin anbarına gətirilməsi ilə əlaqədar işçilərə əmək haqqı hesablanmışdır. Mühasibat yazılışını aparın.

- ☐ Dt 202 "İstehsal xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

- ☒ Dt 201 "Material ehtiyatları", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 761 "Fövqəladə xərclər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

271 Müəssisədə işçilərə Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinət hesablanmışdır. Mühasibat yazılışını aparın.

- ☐ Dt 611 "Sair əməliyyat xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 761 "Fövqəladə xərclər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☒ Dt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 202 "İstehsal xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 711 "Kommersiya xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

272 Müəssisədə inventarizasiya zamanı əskik gələn material ehtiyatlarının dəyərinin əmək haqqından tutulmudur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 201 "Material ehtiyatları"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 711 "Kommersiya xərcləri"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 761 "Fövqəladə xərclər"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 538 "Digər qısamüddətli kreditor borcları"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 202 "İstehsal xərcləri"

273 Müəssisədə əvvəl verilmiş avans məbləği əmək haqqından tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 233 "Qısamüddətli verilmiş borclar"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 243 "Verilmiş qısamüddətli avanslar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 538 "Digər qısamüddətli kreditor borcları"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 244 "Təhtəlhəساب məbləğlər"

274 Müəssisədə əmək haqqından verilmiş borc məbləği tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 244 "Təhtəlhəساب məbləğlər"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 243 "Verilmiş qısamüddətli avanslar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 538 "Digər qısamüddətli kreditor borcları"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 233 "Qısamüddətli verilmiş borclar"

275 İşçiyə müvəqqəti əmək qabiliyyətini itirməyə görə verilən müavinətin məbləği aşağıdakı paramterlərdən asılıdır:

- ☐ Orta əmək haqqından
- ☒ İş stajından və orta əmək haqqından
- ☐ Həmkarlar təşkilatına üzvlükdən
- ☐ Həmkarlar təşkilatına üzvlükdən və iş stajından
- ☐ İş stajından

276 Müəssisədə inzibati-idarə heyətinə əmək haqqının hesablayarkən 533 əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar hesabının krediti bu hesabın debeti ilə müxabirələşir:

- ☐ 751 "Maliyyə xərcləri"
- ☐ 761 "Fövqəladə xərclər"
- ☐ 711 "Kommersiya xərcləri"
- ☐ 202 "İstehsalat ehtiyatları"

277 Müəssisədə işçilərin əmək haqqından zay məhsula görə itki məbləği tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 201 “Material ehtiyatları”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
- ☒ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 204 “Hazır məhsul”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 205 “Mallar”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”

278 Müəssisədə işçiyə verilmiş təhtəl hesab məbləği əmək haqqından tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditor borcları”
- ☒ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhesab məbləğlər”

279 Kassa əməliyyatlarının aparılması qaydalarının pozulması özünü nədə təzahür edə bilər?

- ☐ Kassada müəyyən olunmuş limitdən yuxarı pulun yığılması halında
- ☐ Xüsusi təchiz olunmuş mərkəzi kassa otağının olmamasında
- ☐ Başqa müəssisələrlə müəyyən olunmuş məbləğdən yuxarı nağd pullarla hesablaşmaların aparılmasında
- ☒ Başqa müəssisələrlə təyin olunmuş məbləğdən yuxarı nağd pulla hesablaşmaların aparılmasında, pul vəsaitinin kassaya mədaxil olunmamasında, kassada müəyyən olunmuş limitdən yuxarı pulun yığılmasında
- ☐ Pul vəsaitinin kassaya mədaxil olunmamasında

280 Kassirin təqsiri üzündən kassada pul vəsaitinin əskik gəlməsi zamanı hansı mühasibat yazılışı verilir?

- ☐ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 221 “Kassa”
- ☒ Dt 213 “Əsas idarəetmə heyətin qısamüddətli debitor borcları”, Kt 221 “Kassa”
- ☐ Dt 217 “Sair debitor borcları”, Kt 221 “Kassa”
- ☐ Dt 721 “İnzibati xərclər”, Kt 221 “Kassa”
- ☐ Dt 218 “Şübhəli borclar üzrə düzəlişlər”, Kt 221 “Kassa”

281 Pul sənədləri 221 Kassa hesabında hansı dəyərlə uçota alınır?

- ☐ Mümkün satış qiymətilə
- ☒ Əldə olunmaya çəkilən faktiki xərc məbləğində
- ☐ Nomunal dəyərlə
- ☐ Düzgün cavab yoxdur
- ☐ Uçot qiymətilə

282 Hesablaşma hesabı üzrə əməliyyatları rəsmiləşdirən ilkin sənədlər hansılardır?

- ☐ Ödəniş tələbnaməsi
- ☐ Nağd ödəniş üçün elan
- ☐ Bankın çıxarışı
- ☒ Nağd ödəniş üçün elan, ödəniş tələbnaməsi
- ☐ Akkreditiv

283 Aşağıdakılardan hansı ödəniş tələbnaməsinin mütləq rekvizitlərinə aiddir?

- ☐ Ödənişin növü
- ☐ Ödəyicinin bankının adı
- ☐ Ödənişin müddəti
- ☒ Ödəyicinin bankının adı, ödənişin növü
- ☐ Əsasında ödənişin həyata keçirildiyi müqavilənin rekvizitləri

284 Ödəniş tələbnaməsinin qismən ödənilməsi əməliyyatı mühasibat uçotu hesablarında nə zaman əks etdirilir?

- ☒ Hesabdan pul vəsaitləri silindikcə
- ☐ Yalnız sonuncu ödəniş edildikdən sonra
- ☐ Ödəniş tələbnaməsi banka daxil olduqca
- ☐ Düzgün cavab yoxdur
- ☐ Hesablaşma hesabında pul vəsaiti olduğu zaman

285 Alıcıdan əvvəlcə hesablaşma hesabına alınmış qısamüddətli avansın qaytarılması hesablarda necə əks etdirilir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 543 "Alınmış qısamüddətli avanslar" - Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 223 "Bank hesablaşma hesabları"
- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 543 "Alınmış qısamüddətli avanslar" - Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 521 "Vergi öhdəlikləri" - Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 223 "Bank hesablaşma hesabları" – Dt 521 "Vergi öhdəlikləri", Kt 543 "Alınmış qısamüddətli avanslar"
- ☐ Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 538 "Digər qısamüddətli kreditor borcları" – Dt 538 "Digər qısamüddətli kreditor borcları", Kt 223 "Bank hesablaşma hesabları"

286 Xarici təsisçi tərəfindən nizamnamə kapitalına qoyuluş məbləği daxil olmuşdur əməliyyatına mühasibat yazılışı verin:

- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 221 "Kassa", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

287 Açıq akkreditiv məbləğinin istifadə olunması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☒ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
- ☐ Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 221 "Kassa"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
- ☐ Bütün cavablar düzdür
- ☐ Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 223 "Bank hesablaşma hesabları"

288 Xərclər hansı hesabatın tərkibində tanınır?

- ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- ☐ kapitalda dəyişikliklər haqqında hesabatda;
- ☐ balansda;
- ☐ heç bir cavab düz deyil
- ☒ mənfəət və zərər haqqında hesabatda;

289 Xərclər MMUS 1 Maliyyə hesabatlarının təqdimatı üzrə hesabatda aşağıdakı əlamətlər üzrə təsnifləşdirilir.

- ☒ funksiyaları və mahiyyəti üzrə;
- ☐ mahiyyəti üzrə
- ☐ funksiyalar üzrə;
- ☐ bütün cavablar düzdür;
- ☐ tanınma kriteriyası üzrə;

290 Müəssisədə maliyyə (mühasibat) uçotu məqsədlər üçün xərclərin tanınmasının əsasında hansı prinsip qoyulmuşdur?

- ☐ əhəmiyyətlik;
- ☐ təsərrüfat fəaliyyəti faktlarının vaxtla müəyyənləşdirilməsi;
- ☐ etibarlılıq, tamlıq
- ☒ təsərrüfat fəaliyyətini faktlarının vaxtla müəyyənləşdirilməsi; hesablama metodu ilə uçot;
- ☐ hesablama metodu ilə uçot;

291 Mühasibat uçotunda məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə istehsal xərcləri aşağıdakı qruplara bölünür:

- ☐ planlaşdırılmış və planlaşdırılmamış xərclərə;
- ☐ istehsal və qeyri istehsal xərclərinə;
- ☐ daimi və dəyişən xərclərə;
- ☐ bir elementli və kompleks xərclərə;
- ☒ birbaşa və dolay xərclərə;

292 Mühasibat uçotunda D-t 202 istehsalat xərcləri , K-t 201 Material ehtiyatları mühasibat yazılışının məzmununu açıqlayın:

- ☒ istehsal olunan məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;
- ☐ istehsal edilən məhsulun maya dəyərinə amortizasiya xərclərinin daxil edilməsi;
- ☐ hazır məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;
- ☐ bütün cavablar düzdür;
- ☐ köməkçi istehsalatda avadanlıqlara profilaktiki baxış xərclərinin əsas istehsalat xərclərinin tərkibinə daxil edilməsi;

293 Mühasibat uçotunda D-t 202 istehsalat xərcləri , K-t 522 Sosial sığorta və təminat üzrə öhdəliklər mühasibat yazılışının məzmununu açıqlayın.

- ☒ əsas və köməkçi istehsalatda işçilərə hesablanmış əmək haqqının ümumi məbləği üzrə sosial sığortaya ayırımların xərcə daxil edilməsini;
- ☐ büdcədən kənar sosial müdafiəyə olan borc öhdəliklərinin köçürülməsini
- ☐ müvəqqəti əmək qabiliyyətini itirən əsas istehsalat işçilərinə hesablanmış müavinətləri;
- ☐ bütün cavablar düzdür;
- ☐ tibbi sığortaya ayırımları xərclərinə aid edilməsini

294 Aşağıdakı yazılışlardan biri mühasibat uçotunda inzibati xərclərin silinməsinə əks etdirir

- ☒ D-t 801 "Ümumi mənfəət", K-t 721 "İnzibati xərclər"
- ☐ D-t 701 "Satışın maya dəyəri", K-t 721 "İnzibati xərclər"
- ☐ D-t 202 "İstehsalat xərcləri", K-t 721 "İnzibati xərclər"
- ☐ düzgün cavab yoxdur;
- ☐ D-t 204 "Hazır məhsul", K-t 721 "İnzibati xərclər"

295 Aşağıdakı mühasibat yazılışlarından biri hazır məhsulun satış yerlərinə çatdırılması ilə əlaqədar olan kommersiya xərclərinin silinməsinə əks etdirir:

- ☐ D-t 801 "Ümumi mənfəət", K-t 701 "Satışın maya dəyəri"

- ☐ D-t 204 "Hazır məhsul", K-t 731 "Sair əməliyyat xərcləri"
- ☐ D-t 202 "İctehsalat xərcləri", K-t 711 "Kommersiya xərclər"
- ☒ D-t 801 "Ümumi mənfəət", K-t 711 "Kommersiya xərcləri"
- ☐ D-t 601 "Satış", K-t 711 "Kommersiya xərcləri"

296 Mühasibat uçotu məqsədləri üçün gəlirlərin müəyyən edilməsində bu prinsip əsas götürülmüşdür:

- ☐ ehtiyatlılıq;
- ☐ dürüstlük və tamlıq;
- ☐ əhəmiyyətlik;
- ☐ bütün cavablar düzdür;
- ☒ təsərrüfat fəaliyyətinin vaxta görə (hesablama metoduna görə) müəyyən etmək

297 Aşağıdakılardan hansı əsas əməliyyat gəlirlərinə aiddir?

- ☐ əsas vəsaitlər satışından əldə olunan gəlirlər
- ☐ göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər;
- ☐ məhsul və mal satışından əldə olunan gəlirlər
- ☒ məhsul və mal satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər, podrat müqavilələri üzrə gəlirlər;
- ☐ podrat müqavilələri üzrə gəlirlər

298 aşağıdakılardan hansı sair əməliyyat gəlirlərinə aiddir:

- ☒ aktivlərin əvəzsiz alınmasından olan gəlirlər;
- ☐ əməliyyat icarəsi üzrə gəlir
- ☐ proqram təminatının satışından əldə olunan gəlir;
- ☐ reklam xidmətlərindən imtina etdikdə yaranan gəlir
- ☐ düzgün cavab yoxdur;

299 Mühasibat uçotunda əsas əməliyyat fəaliyyətindən gəlirlər aşağıdakı hesablarda əks etdirilir.

- ☐ düzgün cavab yoxdur;
- ☐ 611 "Sair əməliyyat gəlirləri";
- ☒ 601 "Satış: 602" Satılmış malların qaytarılması və ucuzlaşdırılması: 603 "Verilmiş güzəştlər;
- ☐ bütün cavablar düzdür
- ☐ 631 "Maliyyə gəlirləri";

300 Müəssisədə məhsul (iş, xidmət) satışından gələn gəlirlərin tanınması hansı mühasibat yazılışı ilə əks etdirilir?

- ☐ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları", K-t 611 "Sair əməliyyat gəlirləri";
- ☐ D-t 217 "Digər dısamüddətli debitor borcları", K-t 601 "Satış"
- ☒ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları", K-t 601 "Satış";
- ☐ bütün cavablar düzdür;
- ☐ D-t 611 "Sair əməliyyat gəlirləri", K-t 217 "Digər dısamüddətli debitor borcları";

301 Müəssisənin başqa müəssisələrin fəaliyyətində iştirakı zamanı yaranan gəlirləri hesablanmışdır. Bu əməliyyat mühasibat uçotunda aşağıdakı yazılışlarla əks etdirilir:

- ☐ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları"; K-t 801 "Ümumi mənfəət (zərər)";
- ☐ D-t 223 "Bankdakı hesablaşma hesabı"; K-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları";
- ☐ D-t 211 "Kassa"; K-t 217 "Digər dısamüddətli debitor borcları";
- ☐ bütün cavablar düzdür;
- ☒ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 631 "Maliyyə gəlirləri";

302 Müəssisədə malların satılmasında göstərdiyi xidmətlər üçün komissioner-təşkilat tərəfindən alınacaq komission-mükafatın məbləği aşağıdakı mühasibat yazılışı ilə əks etdirilmişdir:

- ☐ D-t 217 "Digər disamüddətli debitor borcları"; K-t 801 "Ümumi mənfəət (zərər)";
- ☒ D-t 217 "Digər disamüddətli debitor borcları"; K-t 601 "Satış";
- ☐ D-t 211 "Alıcıların və sifarişçilərin disamüddətli debitor borcları"; K-t 601 "Satış";
- ☐ Düzgün cavab yoxdur;
- ☐ D-t 212 "Törəmə (asılı) müəssisələrin disamüddətli debitor borcları"; K-t 611 "Sair əməliyyat gəlirləri";

303 Müəssisədə materialların əvəzsiz olaraq alınması, o cümlədən müqaviləyə əsasən bağışlanması aşağıdakı mühasibat yazılışla əks etdirilir.

- ☐ D-t 202 "İstehsalat xərcləri"; K-t 801 "Ümumi mənfəət (zərər)";
- ☐ D-t 201 "Xammal və materiallar"; K-t 631 "Maliyyə gəlirləri";
- ☒ D-t 201 "Xammal və materiallar"; K-t 611 "Digər əməliyyat gəlirləri";
- ☐ bütün cavablar düzdür
- ☐ D-t 201 "Xammal və materiallar"; K-t 531 "Malsatan və podtatçılarla disamüddətli kreditor borcları";

304 Müəssisə tərəfindən əsas vəsait obyektlərinin müvəqqəti istifadəyə verilməsinə görə əldə edilmiş gəlir aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ D-t 217 "Digər disamüddətli debitor borcları"; K-t 801 "Ümumi mənfəət (zərər)";
- ☒ D-t 214 "İcarə ödənişləri üzrə disamüddətli debitor borcları"; K-t 601 "Satış";
- ☐ D-t 211 "Alıcıların və sifarişçilərin disamüddətli debitor borcları"; K-t 611 "Sair əməliyyat gəlirləri";
- ☐ düzgün cavab yoxdur;
- ☐ D-t 216 "Faizlər üzrə disamüddətli debitor borcları"; K-t 631 "Maliyyə gəlirləri";

305 D-t 223 Bankdakı hesablaşma hesabı K-t 611 Sair əməliyyat gəlirləri mühasibat yazılışının mahiyyətini açıqlayın.

- ☐ Bankdakı hesablarda olan sərbəst pul vəsaitlərinin bank tərəfindən istifadəsinə görə məbləğlərin hesaba daxil edilməsini;
- ☐ Digər təşkilatlara verilmiş borclara görə faiz şəklində olan gəlirin alınmasını;
- ☒ Müqavilə şərtlərinin pozulduğuna görə cərimələrin və sair anoloji ödənişlərin alınması;
- ☐ Düzgün cavab yoxdur;
- ☐ Uzunmüddətli bank kreditinin bankdakı hesaba daxil edilməsini

306 Nizamnamə kapitalı qiymətləndirilir:

- ☐ Yerləşdirilmə xərcləri də nəzərə alınmaqla nominal dəyərlər məbləğində
- ☐ Səhmlərin bazar dəyəri məbləğində
- ☐ Buraxılmış səhmlərin nominal dəyəri məbləğində
- ☐ Düzgün cavab yoxdur
- ☒ Təsis sənədlərində elan olunmuş həcmdə

307 Səhmdar cəmiyyətin nizamnamə kapitalının artırılması aşağıdakı yolla həyata keçirilir:

- ☐ Səhmlərin əlavə emissiyalarının aparılması yolu ilə
- ☐ Bölüşdürülməmiş mənfəət şəklində əlavə vəsaitlərin qoyulması yolu ilə
- ☐ Mənfəətin yenidən investisiyası şəklində əlavə qoyuluşlar edilməsi yolu ilə
- ☒ Əvvəl yerləşdirilmiş səhmlərin nominal dəyərinin artırılması, səhmlərin əlavə emissiyalarının aparılması yolu ilə
- ☐ Əvvəl yerləşdirilmiş səhmlərin nominal dəyərinin artırılması yolu ilə

308 Səhmdar cəmiyyətin nizamnamə kapitalının azaldılması aşağıdakı yolla həyata keçirilir:

- ☒ Əvvəl buraxılmış səhmlərin nominal dəyərinin azaldılması, əvvəl buraxılmış səhmlərin sayının geri alınaraq azaldılması yolu ilə
- ☐ Əvvəl buraxılmış səhmlərin sayının onların geri alınaraq azaldılması yolu ilə
- ☐ Əvvəl buraxılmış səhmlərin nominal dəyərinin azaldılması yolu ilə
- ☐ Nizamnamə kapitalının bir hissəsinin ehtiyat kapitalına köçürülməsi yolu ilə
- ☐ Nizamnamə kapitalının bir hissəsinin səhmdarlar arasında bölüşdürülməsi yolu ilə

309 əlavə emissiyanın aparılması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda əks etdirilir:

- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☒ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital" - Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital"

310 Buraxılmış səhmlərin yerləşdirilməsi xərcləri (Emissiyanın qeydiyyatı haqqı, məsləhət xidmətləri) nəzərə alınır:

- ☐ Nizamnamə kapitalının azaldılması kimi
- ☐ Gələcək dövrün xərcləri kimi
- ☐ Adi fəaliyyət növü üzrə cari xərclər kimi
- ☒ Sair əməliyyat xərclərinin tərkibində
- ☐ Təşkilati xərclər kimi qeyri-maddi aktivlərin tərkibində

311 Səhmdarlardan əvvəl alınmış xüsusi səhmlərin ləğv edilməsi belə yazılışla rəsmiyyətə salınır:

- ☒ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
- ☐ Düzgün cavab yoxdur

312 Nizamnamə üzrə ehtiyat kapitalının formalaşdırılması hesablarda əks etdirilir:

- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☒ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat" - Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☐ Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"

313 Səhmdar cəmiyyətin ehtiyat kapitalı hansı məqsədlər üçün istifadə oluna bilər?

- ☐ Nizamnamə kapitalının artırılması üçün
- ☐ Hesabat dövrünün zərərini örtmək üçün
- ☐ İşçilərin əmək haqqının və səhmdar cəmiyyətin ləğv olunması zamanı işdən çıxarma müavinətlərinin verilməsi üçün
- ☒ Hesabat dövrünün zərərini örtmək üçün, səhmdarlardan xüsusi səhmlərin alınması üçün
- ☐ Səhmdarlardan xüsusi səhmlərin alınması üçün

314 Buraxılmış səhmlərin nominaldan yuxarı qiymətlə yerləşdirilməsindən əldə olunan emissiya gəliri aşağıdakı yazılışla əks etdirilir:

- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 221 "Kassa", Kt 311 "Emissiya gəliri"

- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 311 "Emissiya gəliri"
- ☒ Dt 221 "Kassa", Kt 311 "Emissiya gəliri" - Dt 223 "Bank hesablaşma hesabları", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 311 "Emissiya gəliri"

315 Bölüşdürülməmiş mənfəət nədir?

- ☐ Normativ aktlar və nizamnamə ilə müəyyən olunmuş məqsədlərə istifadə olunan xüsusi kapitaldır
- ☐ Müəssisənin gəlirləri və xərcləri arasındakı fərq
- ☒ Müəssisənin dövriyyəsində qalan, təsisçilərə ödənilməyən dividendlər
- ☐ Bütün cavablar düzdür
- ☐ Kredior borcları çıxıldıqdan sonra müəssisənin aktivlərinin qalığı

316 Xalis mənfəət məbləği necə müəyyən olunur?

- ☐ İlin əvvəlindən artan yekunla
- ☐ Hər kvartalın yekunu üzrə
- ☐ Aylıq
- ☐ Düzgün cavab yoxdur.
- ☒ Hesabat dövrünün dekabr ayının yekun dövriyyələri ilə

317 Səhmdar cəmiyyətinin nizamnamə kapitalının həcmi:

- ☐ Minimal və maksimal həddə malikdir
- ☒ Minimal həddə malikdir
- ☐ Minimal və maksimal həddə malik deyil
- ☐ Bütün cavablar düzdür
- ☐ Maksimal həddə malikdir

318 əgər əsas vəsait obyektini silinəndə onun amortizasiya məbləği tam hesablanmayıbsa və likvidlik dəyəri qalıq dəyərindən aşağıdırsa onda:

- ☐ Aktivin təsərrüfatdan çıxmasından mənfəət əldə olunur;
- ☐ Aktivin təsərrüfatdan çıxmasından nə mənfəət, nə də zərər əldə olunur;
- ☒ Aktivin təsərrüfatdan çıxmasından zərər əldə olunur;
- ☐ Düzgün həyat yoxdur.
- ☐ Əlavə amortizasiya ayırmaları hesablanmalıdır;

319 Oxşar aktivlərin dəyişdirilməsi nəyi nəzərdə tutur?

- ☐ Belə aktivlər əldə olunan zaman eyni ilkin dəyərə malik olur;
- ☒ Bu aktivlər eyni funksiyani yerinə yetirir;
- ☐ Belə aktivlərə amortizasiya eyni metodla hesablanır;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Dəyişmə anına bu aktivlər eyni qalıq dəyərinə malik olur;

320 əgər oxşar aktivlərin dəyişdirilməsi nəticəsində müəssisə mənfəət əldə edibse, onda:

- ☐ Mənfəət dərhal hesabatda əks etdirilir;
- ☐ Dəyişdirilmə nəticəsində müsadirə olunan aktivin balans dəyəri artırılacaq;
- ☒ Dəyişdirilmə nəticəsində əldə olunan aktivin balans dəyəri azaldılacaq;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Dəyişdirilmə nəticəsində əldə olunan aktivin balans dəyəri artırılacaq;

321 Kapital qoyuluşu hesabına daxil olan əsas vəsaitlər aşağıdakı hesabın kreditində əks etdirilir:

- ☒ 113 – 1 "Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar

- ☐ 113 – 3 “Tikilməkdə olan torpaq, tikili və avadanlıqlar”
- ☐ 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- ☐ düzgün cavab yoxdur
- ☐ 121 “Daşınmaz əmlaka investisiyalar”

322 Digər təşkilatlardan və şəxslərdən ödəniş qaydasında daxil olan əsas vəsait obyektlərinə mühasibat köçürməsi tərtib oluna bilər:

- ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 113 – 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar”
- ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113 – 3 “Tikilməkdə (istehsalatda) torpaq, tikili və avadanlıqlar”
- ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- ☐ bütün cavablar düzgündür
- ☒ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 223 “Bank hesablaşma hesabları”

323 Göstərilən fikirlərdən hansını adi təmir işlərinə aid etmək olmaz?

- ☐ Verilən işlərin müsbət təsiri ilk növbədə cari dövrü əhatə edir;
- ☐ Bu işlərə yalnız cari xərclər kimi baxmaq olar (cari hesabat dövründə gəlir əldə etmək üçün çəkilir)
- ☐ Verilən işlərin müsbət təsiri ilk növbədə cari dövrü əhatə edir və bu işlərin nəticəsində aktivin gözlənilən faydalı istifadə müddəti təmin olunur.
- ☒ Bu işlərin nəticəsində aktivin istehsal gücü artırılır;
- ☐ Bu işlərin nəticəsində aktivin gözlənilən faydalı istifadə müddəti təmin olunur;

324 əsas vəsaitlərin modernləşdirilməsi və yenidən qurulması:

- ☐ Əsas vəsaitlərə sahibliyin bütün dövrü rəzində tez-tez rast gəlinir;
- ☐ Adətən ikinci dərəcəli xərclərlə aid edilir;
- ☒ Baş verdikcə əsas vəsaitlərin qalıq dəyərini artırır;
- ☐ Əsas vəsaitlərə sahibliyin bütün dövrü rəzində tez-tez rast gəlinir və adətən ikinci dərəcəli xərclərlə aid edilir
- ☐ Adətən cari hesabat dövründə iqtisadi fayda gətirir;

325 əsas vəsaitlərin təsərrüfatdan çıxmasından olan mənfəət və ya zərər nəyin müqayisəsi nəticəsində müəyyən olunur?

- ☒ Aktivin qalıq dəyərinin və onun satışı nəticəsində əldə olunan gəlirin;
- ☐ Aktivin ilkin və bərpa dəyərinin;
- ☐ Aktivin bərpa dəyərinin və onun satışı nəticəsində əldə olunan gəlirin;
- ☐ Aktivin ilkin və qalıq dəyərinin;
- ☐ Aktivin ilkin dəyəri və onun satışı nəticəsində əldə olunan gəlirin;

326 31 dekabr 2010-cu ildə müəssisə ilkin dəyəri 200000 manat olan əsas vəsait obyektini 65000 manata satır. Cari il üçün 20000 manat məbləğində hesablanmış amortizasiya nəzərə alınmaqla, Yığılmış amortizasiya hesabının qalığı 80000 manat təşkil edir. Müəssisə öz hesabatında bunu necə əks etdirməlidir?

- ☐ 20000 manat məbləğində xaricolmadan olan mənfəət
- ☐ 135000 manat məbləğində xaricolmadan olan zərər;
- ☐ 55000 manat məbləğində xaricolmadan olan mənfəət;
- ☒ 55000 manat məbləğində xaricolmadan olan zərər;
- ☐ 35000 manat məbləğində xaricolmadan olan zərər;

327 Müəssisə öz köhnə nəqliyyat vasitəsini 10000 manat əlavə xərc çəkməklə yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə nəqliyyat vasitəsinin qalıq dəyəri 20000 manat, dəyişmə anına onun ədalətli

dəyəri 16000 manat təşkil edir. əldə olunan yeni nəqliyyat vasitəsinin ilkin dəyəri ödənilən pul vəsaiti məbləğinə bərabər olur, üstəgəl:

- ☐ Köhnə nəqliyyat vasitəsinin ilkin dəyəri;
- ☒ Köhnə nəqliyyat vasitəsinin ədalətli dəyəri;
- ☐ Dəyişmə anına köhnə nəqliyyat vasitəsinin yığılmış amortizasiya məbləği;
- ☐ Sonuncu istismar ilində köhnə nəqliyyat vasitəsinin yığılmış amortizasiya məbləği.
- ☐ Köhnə nəqliyyat vasitəsinin qalıq dəyəri;

328 Müəssisə öz köhnə avadanlığını 22000 manat əlavə xərc çəkməklə yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə avadanlığın qalıq dəyəri 18000 manat, dəyişmə anına onun ədalətli dəyəri 20000 manat təşkil edir. Yeni avadanlığın maya dəyəri hansı məbləgdə əks etdiriləcək?

- ☐ 38000 manat
- ☐ Maya dəyərini müəyyən etmək mümkün deyil.
- ☐ 20000 manat
- ☐ 42000 manat
- ☒ 40000 manat

329 Müəssisə öz köhnə ofis avadanlığını 22000 manat əlavə xərc çəkməklə oxşar yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə avadanlığın qalıq dəyəri 14000 manat, dəyişmə anına onun ədalətli dəyəri 10000 manat təşkil edir. Yeni avadanlığın maya dəyəri hansı məbləgdə əks etdiriləcək?

- ☐ 24000 manat
- ☒ 30000 manat
- ☐ Maya dəyərini müəyyən etmək mümkün deyil.
- ☐ 20000 manat
- ☐ 34000 manat

330 Dövlət subsidiyası formasında əsas vəsaitlərin daxil olması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☒ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 444 “Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar”
- ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 435 “Digər uzunmüddətli kreditor borcları”
- ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 401 “Uzunmüddətli bank kreditləri”
- ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 442 “Gələcək hesabat dövrlərin gəlirləri”
- ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 223 “Bank hesablaşma hesabları”

331 Cari istifadə üçün əvəzsiz daxil olan bina mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

- ☐ Debet 121 – 2 “Binalar – Dəyər” Kredit 611 – 3 “Əvəzsiz olaraq alınmış aktivlər”
- ☐ Debet 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- ☒ Debet 111 – 2 “Tikililər – Dəyər” Kredit 611 – 3 “Əvəzsiz olaraq alınmış aktivlər”
- ☐ Düzgün cavab yoxdur
- ☐ Debet 113 – 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar”

332 Səhmdar cəmiyyətində təsisçilərdən daxil olan əsas vəsaitlər aşağıdakı mühasibat köçürməsi ilə rəsmiləşdirilir:

- ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- ☒ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 301 “Nominal (nizamnamə) kapital”
- ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- ☐ bütün cavablar düzgündür
- ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar”

333 Təsisçidən cari istifadə üçün daxil olan bina səhmdar cəmiyyəti olmayan müəssisənin nizamnamə kapitalına qoyulmuşdur:

- ☒ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Debet 121 – 2 "Binalar – Dəyər" Kredit 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 113 – 2 "Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar"
- ☐ düzgün cavab yoxdur
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 152 "Birgə müəssisələrə investisiyalar"

334 Gələcək dövrlərdə gəlir əldə etmək üçün alınan torpaq sahəsi uçotda əks etdirilir:

- ☐ bütün cavablar düzgündür
- ☒ Дебет 121 – 1 "Torpaq – Dəyər" Кредит 223 "Bank hesablaşma hesabları"
- ☐ Дебет 121 "Daşınmaz əmlaka investisiyalar" Кредит 113 – 3 "Tikilməkdə (istehsalatda) olan torpaq, tikili və avadanlıqlar"
- ☐ Дебет 111 – 1 "Torpaq – Dəyər" Кредит 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması"
- ☐ Дебет 111 – 1 "Torpaq – Dəyər" Кредит 223 "Bank hesablaşma hesabları"

335 Ümumtəsərrüfat təyinatlı əsas vəsaitlərə amortizasiya hesablanması mühasibat uçotunda əks etdirilir:

- ☐ Debet 711 "Kommersiya xərcləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar"
- ☒ düzgün cavab yoxdur
- ☐ Debet 202 "İstehsalat məsrəfləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar – Amortizasiya"
- ☐ Debet 202 "İstehsalat məsrəfləri" Kredit 122 "Daşınmaz əmlaka investisiyalar – Amortizasiya"
- ☐ Debet 203 "Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri" Kredit 122 "Daşınmaz əmlaka investisiyalar – Amortizasiya"

336 Müəssisənin torpaq sahəsinin satışı ilə əlaqədar xərclər hansı hesabda uçota alınır?

- ☐ 701-ci hesabda "Satışın maya dəyəri"
- ☐ 711-ci hesabda "Kommersiya xərcləri"
- ☒ 731-ci hesabda "Sair əməliyyat xərcləri"
- ☐ 721-ci hesabda "İnzibati xərclər"
- ☐ düzgün cavab yoxdur

337 əsas vəsaitlərin satışından mənfəət uçotda əks etdirilir:

- ☐ bütün cavablar düzgündür
- ☐ Дебет 611 "Sair əməliyyat gəlirləri" Кредит 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☐ Дебет 601 "Satış" Кредит 801 "Ümumi mənfəət (zərər)"
- ☒ Дебет 611 "Sair əməliyyat gəlirləri" Кредит 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Дебет 631 "Maliyyə gəlirləri" Кредит 801 "Ümumi mənfəət (zərər)"

338 Lüzumsuz avadanlıqların satışından zərərlər uçotda əks etdirilir:

- ☐ Дебет 801 "Ümumi mənfəət (zərər)" Кредит 601 "Satış"
- ☐ Дебет 801 "Ümumi mənfəət (zərər)" Кредит 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Дебет 801 "Ümumi mənfəət (zərər)" Кредит 631 "Maliyyə gəlirləri"
- ☒ Дебет 611 "Sair əməliyyat gəlirləri" Кредит 731 "Sair əməliyyat xərcləri" Дебет 801 "Ümumi mənfəət (zərər)" Кредит 611 "Sair əməliyyat gəlirləri"
- ☐ düzgün cavab yoxdur

339 əməliyyat fəaliyyətində istifadə olunan əsas vəsait obyektinin cəmlənmiş amortizasiyası uçotda

belə əks etdirilir:

- ☐ düzgün cavab yoxdur
- ☐ Дебет 112 “Торпаж, тикили və avadanlıqlar – Амортизасија” Кредит 122 “Даşınmaz əmlaka инвестијалар – Амортизасија”
- ☐ Дебет 112 “Торпаж, тикили və avadanlıqlar – Амортизасија” Кредит 111 “Торпаж, тикили və avadanlıqlar – Дəјər”
- ☒ Дебет 202 “İstehsalat məsrəfləri” Кредит 112 “Торпаж, тикили və avadanlıqlar – Амортизасија”
- ☐ Дебет 122 “Даşınmaz əmlaka инвестијалар– Амортизасија” Кредит 121 “Даşınmaz əmlaka инвестијалар – Дəјər”

340 əsas vəsaitlərin maliyyə icarəsinə götürülməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☒ Дебет 111 “Торпаж, тикили və avadanlıqlар” Кредит 406 “Малиyyə исарəsi üzrə uzunmüddətli öhdəliklər”
- ☐ Дебет 191 “Гələцək hesabat dövrlərin xərcлəri” Кредит 406 “Малиyyə исарəsi üzrə uzunmüddətli öhdəliklər”
- ☐ Дебет 111 “Торпаж, тикили və avadanlıqlар” Кредит 535 – 1 “Малиyyə исарəsi üzrə қисамүддətli кредитор борцлары”
- ☐ Дебет 111 “Торпаж, тикили və avadanlıqlар” Кредит 223 “Bank hesablaşma hesabları”
- ☐ düzgün cavab yoxdur

341 Birinci icarə ödənişinin icarədarın xeyrinə hesablanması aşağıdakı mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

- ☐ bütün cavablar düzgündür
- ☐ Дебет 406 “Малиyyə исарəsi üzrə uzunmüddətli öhdəliklər” Кредит 223 “Bank hesablaşma hesabları”
- ☐ Дебет 535 – 1 “Малиyyə исарəsi üzrə қисамүддətli кредитор борцлары” Кредит 223 “Bank hesablaşma hesabları”
- ☐ Дебет 406 “Малиyyə исарəsi üzrə uzunmüddətli öhdəliklər” Кредит 751 – 3 “Малиyyə исарəsi üzrə faiz xərcлəri”
- ☒ Дебет 406 “Малиyyə исарəsi üzrə uzunmüddətli öhdəliklər” Кредит 535 – 1 “Малиyyə исарəsi üzrə қисамүддətli кредитор борцлары”

342 Maliyyə icarəsinin bütün müddətinə hesablanan faizlər belə yazılışla əks etdirilir:

- ☐ Дебет 202 “İstehsalat məsrəfləri” Кредит 406 “Малиyyə исарəsi üzrə uzunmüddətli öhdəliklər”
- ☐ Дебет 751 – 3 “Малиyyə исарəsi üzrə faiz xərcлəri” Кредит 535 – 1 “Малиyyə исарəsi üzrə қисамүддətli кредитор борцлары”
- ☐ Дебет 191 “Гələцək hesabat dövrlərin xərcлəri” Кредит 535 – 1 “Малиyyə исарəsi üzrə қисамүддətli кредитор борцлары”
- ☒ Дебет 191 “Гələцək hesabat dövrlərin xərcлəri” Кредит 406 “Малиyyə исарəsi üzrə uzunmüddətli öhdəliklər”
- ☐ düzgün cavab yoxdur

343 Birinci ilin axırında maliyyə icarəsi üzrə icarəyə verənə faiz hesablanmışdır:

- ☐ Дебет 751 – 3 “Малиyyə исарəsi üzrə faiz xərcлəri” Кредит 223 “Bank hesablaşma hesabları”
- ☐ düzgün cavab yoxdur
- ☐ Дебет 751 – 3 “Малиyyə исарəsi üzrə faiz xərcлəri” Кредит 434 “Faizlər üzrə uzunmüddətli кредитор борцлары”
- ☒ Дебет 751 – 3 “Малиyyə исарəsi üzrə faiz xərcлəri” Кредит 191 “Гələцək hesabat dövrlərinin xərcлəri”
- ☐ Дебет 202 “İstehsalat məsrəfləri” Кредит 751 – 3 “Малиyyə исарəsi üzrə faiz xərcлəri”

344 Maliyyə icarəsi haqqında müqavilədə nəzərdə tutulan icarə haqqın məbləği icarəyə verəndə belə yazılışla rəsmiyyətə salınır:

- ☐ Дебет 223 “Bank hesablaşma hesabları” Кредит 174 – 1 “Малиyyə исарəsi üzrə uzunmüddətli debitor борцлары”
- ☐ Дебет 223 “Bank hesablaşma hesabları” Кредит 111 “Торпаж, тикили və avadanlıqlар”
- ☐ düzgün cavab yoxdur
- ☒ Дебет 174 – 1 “Малиyyə исарəsi üzrə uzunmüddətli debitor борцлары” Кредит 111 “Торпаж, тикили və avadanlıqlар” Кредит 442 “Гələцək hesabat dövrlərin гəлirləri”
- ☐ Дебет 223 “Bank hesablaşma hesabları” Кредит 214 – 1 “Малиyyə исарəsi üzrə қисамүддətli debitor борцлары”

345 Maliyyə icarəsi üzrə icarəyə verəndə birinci ilin icarə ödənişi hesablanmışdır:

- ☐ düzgün cavab yoxdur
- ☐ Debet 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 214 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları”
- ☒ Debet 214 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları” Kredit 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları”
- ☐ Debet 223 “Bank hesablaşma hesabları” Kredit 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları”
- ☐ Debet 223 “Bank hesablaşma hesabları” Kredit 214 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları”

346 Hesabat dövrü ərzində maliyyə icarəsi üzrə faiz hesablanmışdır:

- ☐ Debet 631 – 4 “Maliyyə icarəsi üzrə gəlir” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”
- ☒ Debet 442 “Gələcək hesabat dövrlərinin gəlirləri” Kredit 631 – 4 “Maliyyə icarəsi üzrə gəlir”
- ☐ Debet 223 “Bank hesablaşma hesabları” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”
- ☐ düzgün cavab yoxdur
- ☐ Debet 223 “Bank hesablaşma hesabları” Kredit 631 – 4 “Maliyyə icarəsi üzrə gəlir”

347 İcarədar tərəfindən əmlakın icarəyə alınması aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:

- ☐ Debet 801 “Ümumi mənfəət (zərər)” Kredit 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”
- ☐ Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 242 – 1 “Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri”
- ☒ Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” Kredit 435 “Digər uzunmüddətli kreditor borcları”
- ☐ düzgün cavab yoxdur
- ☐ Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları”

348 əməliyyat icarəsi üzrə cari borclar mühasibat uçotunda əks etdirilmişdir:

- ☐ Debet 242 – 1 “Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri” Kredit 191 “Gələcək hesabat dövrlərin xərcləri”
- ☒ Debet 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” Kredit 435 “Digər uzunmüddətli kreditor borcları” Kredit 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları”
- ☐ Debet 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” Kredit 223 “Bank hesablaşma hesabları”
- ☐ düzgün cavab yoxdur
- ☐ Debet 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları” Kredit 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”

349 əməliyyat icarəsi üzrə icarə öhdəliklərinin ödənilməsi mühasibat uçotunda belə əks etdirilir:

- ☒ Debet 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları” Kredit 223 “Bank hesablaşma hesabları”
- ☐ Debet 435 “Digər uzunmüddətli kreditor borcları” Kredit 223 “Bank hesablaşma hesabları”
- ☐ Debet 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” Kredit 223 “Bank hesablaşma hesabları”
- ☐ bütün cavablar düzgündür
- ☐ Debet 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları” Kredit 221 “Kassa”

350 əsas vəsait obyektlərinin əməliyyat icarəsinə təhvil verilməsi mühasibat uçotunda belə əks etdirilir:

- ☐ Debet 221 “Kassa” Kredit 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları”
- ☐ Debet 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 443 “Alınmış uzunmüddətli avanslar”
- ☒ Debet 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”
- ☐ düzgün cavab yoxdur

- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları"

351 Maliyyə icarəsi üzrə cari debitor borcu əks etdirilmişdir:

- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"
- ☒ Debet 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 214 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"
- ☐ Debet 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
- ☐ bütün cavablar düzgündür
- ☐ Debet 442 "Gələcək hesabat dövrlərinin gəlirləri" Kredit 214 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"

352 Hesabat dövründə əməliyyat icarəsindən pul vəsaitlərinin daxil olması uçotda belə əks etdirilir:

- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 601 – 5 "Əməliyyat icarəsi üzrə gəlir"
- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları"
- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
- ☐ bütün cavablar düzgündür
- ☒ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"

353 Xüsusi kapitalın daha dəqiq təsvirini secin:

- ☒ Aktivlər-Öhdəliklər
- ☐ Öhdəliklər + Aktivlər
- ☐ Aktivlər=Kapital
- ☐ Gəlirlər-Xərcər
- ☐ Xüsusi kapital+Aktivlər

354 Müəssisənin öhdəliklərinə nə aid deyil?

- ☒ Pul vəsaitlərinin ekvivalentləri;
- ☐ Kreditor borcları;
- ☐ Ödəniş üçün olan veksellər;
- ☐ Büdcə və vergi orqanları qarşısında olan borclar;
- ☐ Əməyin ödənişi üzrə borclar;

355 Müəssisənin öhdəlikləri kim qarşısında olan boredur?

- ☐ Debitorlar;
- ☐ Anderrayterlər;
- ☒ Kreditorlar;
- ☐ Xeyriyyə müəssisələri;
- ☐ Alıcılar;

356 Mühəsibat balansında nə əks olunur?

- ☒ Aktivlər, öhdəliklər və xüsusi kapital;
- ☐ Xərclər, dividendlər və xüsusi kapital;
- ☐ Gəlirlər, öhdəliklər və xüsusi kapital;
- ☐ Aktivlər, gəlirlər, xərclər, öhdəliklər və xüsusi kapital.
- ☐ Gəlirlər, xərclər və dividendlər;

357 Aşağıdakılardan hansı maliyyə hesabatının xarakterik xüsusiyyəti deyil?

- ☐ Müqayisəlilik;
- ☐ Etibarlılıq;
- ☐ Münasiblik;
- ☐ Düzgün cavab yoxdur.
- ☒ Konservativlik;

358 İnformasiya aşağıdakılardan birinin təmin olunması üçün əhəmiyyətli dərəcədə səhv olmamalı və yanılmamalıdır:

- ☐ Proqnoz verə bilmək;
- ☒ Etibarlılıq;
- ☐ Müqayisəlilik;
- ☐ Konservativlik.
- ☐ Ardıcılıq;

359 Bütün aktivlərin əsas fərqləndirici cəhəti hansıdır?

- ☒ Gələcək iqtisadi fayda;
- ☐ Yüksək dəyəri;
- ☐ Uzun xidmət müddəti;
- ☐ Yüksək likvidlik
- ☐ Maddi-əşya forması;

360 Səhmdar cəmiyyətin səhmlərinin satışı zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☒ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 311 "Emissiya gəliri"

361 Səhmdar cəmiyyətin səhmlərinin əvəzsiz verilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 711 "Kommersiya xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 721 "İnzibati xərclər", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 761 "Fövqəladə xərclər", 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 751 "Maliyyə xərclər", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

362 Hesablaşma hesabından dividendlər üzrə öhdəliklərin köçürülməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 221 "Kassa"
- ☒ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 222 "Yolda olan köçürmələr"
- ☐ Dt 311 "Emissiya gəliri", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"

363 Səhmdar cəmiyyətin səhmlərinin geriye satın alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 721 "İnzibati xərclər", Kt 223 "Bankdakı hesablaşma hesabı"

- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 311 "Emissiya gəliri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☒ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bankdakı hesablaşma hesabı"

364 Səhmdar cəmiyyətin səhmlərinin istiqrazlara dəyişdirilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 233 "Qısamüddətli verilmiş borclar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☒ Dt 233 "Qısamüddətli verilmiş borclar", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☐ Dt 311 "Emissiya gəliri", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"

365 Xalis mənfəət hesabına səhmlərə dividend hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☒ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 301 "Nominal (nizamnamə) kapital"

366 Ehtiyat kapitalının vəsaiti hesabına səhmlərə dividend hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 335 "Digər ehtiyatlar", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 335 "Digər ehtiyatlar", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 335 "Digər ehtiyatlar", Kt 311 "Emissiya gəliri"
- ☒ Dt 335 "Digər ehtiyatlar", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları"

367 Ödəmə mənbəyində dividendlərdən verginin tutulması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☒ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 521 "Vergi öhdəlikləri"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 902 "Təxirə salınmış mənfəət vergisi üzrə xərclər"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 901 "Cari mənfəət vergisi üzrə xərclər"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 422 "Digər təxirə salınmış vergi öhdəlikləri"

368 Hazır məhsul hesabına dividendlər üzrə öhdəlikləri ödənilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 205 "Mallar"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 202 "İstehsal xərcləri"
- ☒ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 204 "Hazır məhsul"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 201 "Material ehtiyatları"

- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qismüddətli kreditor borcları", Kt 207 "Digər ehtiyatlar"

369 Depozit sertifikatının satın alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☒ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 233 "Qismüddətli verilmiş borclar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 311 "Emissiya gəliri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 223 "Bankdakı hesablaşma hesabı"

370 Depozitlər üzrə ödənilməli olan faizlərin əks olunması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 216 "Faizlər üzrə qismüddətli debitor borcları", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 216 "Faizlər üzrə qismüddətli debitor borcları", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 216 "Faizlər üzrə qismüddətli debitor borcları", Kt 641 "Fövqəladə gəlirlər"
- ☒ Dt 216 "Faizlər üzrə qismüddətli debitor borcları", Kt 631 "Maliyyə gəlirləri"
- ☐ Dt 216 "Faizlər üzrə qismüddətli debitor borcları", Kt 341 "Hesabat dövründə xalis mənfəət"

371 Hansı növ əmlak investisiya mülkiyyətinin tərkibinə daxil deyil?

- ☐ Gələcəkdə kapitalın dəyərinin artmasından əldə olunacaq gəlir üçün nəzərdə tutulmuş torpaq
- ☐ Gələcəkdə hansı məqsədlə istifadə olunacağı hələlik müəyyən olunmayan torpaq
- ☒ Yaxın gələcəkdə təsərrüfat fəaliyyəti zamanı satış üçün nəzərdə tutulmuş torpaq
- ☐ Müəssisənin mülkiyyətində olan və bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilən tikili
- ☐ Hal-hazırda istifadə olunmayan, lakin sonra bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilməsi nəzərdə tutulan tikili

372 İnvestisiya daşınmaz əmlakın artırılan məbləği aşağıdakı mühasibat köçürülməsi ilə əks etdirilir:

- ☐ Debet 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər" Kredit 113 – 2 "Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar"
- ☒ Debet 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər" Kredit 611 – 2 "Yenidən qiymətləndirmədən gəlirlər"
- ☐ Debet 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər" Kredit 122 "Daşınmaz əmlaka investisiyalar – Amortizasiya"
- ☐ düzgün cavab yoxdur
- ☐ Debet 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər" Kredit 801 "Ümumi mənfəət (zərər)"

373 İnvestisiya daşınmaz əmlakın qiymətinin aşağı salınma məbləği aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Debet 801 "Ümumi mənfəət (zərər)" Kredit 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"
- ☐ Debet 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)" Kredit 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"
- ☐ Debet 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)" Kredit 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"
- ☐ bütün cavablar düzgündür
- ☒ Debet 731 – 2 "Yenidən qiymətləndirmədən xərclər" Kredit 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"

374 Daşınmaz əmlaka investisiyalar kateqoriyasından olan obyektin əsas vəsaitlər kateqoriyasına yerləşdirilməsi aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:

- ☐ düzgün cavab yoxdur
- ☐ Debet 121 – 2 "Binalar – Dəyər" Kredit 111 "Torpaq, tikili və avadanlıqlar – Dəyər"
- ☐ Debet 121 – 1 "Torpaq – Dəyər" Kredit 111 "Torpaq, tikili və avadanlıqlar – Dəyər"
- ☒ Debet 111 "Torpaq, tikili və avadanlıqlar – Dəyər" Kredit 121 – 2 "Binalar – Dəyər"

☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 121 – 1 “Torpaq – Dəyər”

375 . Müəssisə 60000 manat məbləğində olan torpaq sahəsi satın aldı. əmlak üzrə komissiya xərcləri 5000 manat təşkil edir. Həmin sahədə yeni bina tikmək məqsədilə orada olan köhnə binanın sökülməsinə 7000 manat xərc çəkir. Faktiki maya dəyəri üzrə uçot metoduna uyğun olaraq mühasibat hesabatında torpaq sahəsinin maya dəyəri hansı məbləğlə qeyd olunmalıdır?

- ☐ 67000 manat
- ☐ 65000 manat;
- ☐ 60000 manat;
- ☐ 62000 manat;
- ☒ 72000 manat

376 Aşağıdakılardan birinin istifadə imkanları faydalı istifadə müddətində azalmır:

- ☐ Aparatura və avadanlıq
- ☒ Torpaq
- ☐ Mebel
- ☐ Nəqliyyat vasitələri
- ☐ Alətlər və ləvazimatlar

377 Torpağın maya dəyərinə daxil edilmir:

- ☐ Əmlak üzrə agentliklərin komissiya xərcləri
- ☐ Alıcı tərəfindən ödənilən əmlak vergisi;
- ☒ Əmlak üzrə illik vergi;
- ☐ Bütün qeyd olunanlar düzdür.
- ☐ Torpağa mülkiyyət hüququnun qeydiyyatı alınması ilə əlaqədar yığımlar;

378 Yığılmış amortizasiya hesabının saldosu əks etdirir:

- ☐ Əsas vəsaitlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuş pul vəsaitləri;
- ☐ Cari dövrün xərclərinə aid edilən məbləği;
- ☐ Ədalətli dəyərin əldə olunması üçün əsas vəsaitlərin dəyərindən çıxılan məbləği;
- ☐ Bütün qeyd olunanlar düzdür
- ☒ Əsas vəsait obyektlərinin əldə olunması tarixindən sonrakı xərclərə aid olan məbləği;

379 əsas vəsaitlərin amortizasiyasına ayırmalar hesablanan zaman aşağıdakılardan biri nəzərə alınmır:

- ☐ Likvidlik dəyəri;
- ☒ Əsas vəsaitlərin dəyişdirilməsi üçün zəruri olan pul vəsaitləri;
- ☐ Faydalı istifadənin qiymətləndirmiş müddəti;
- ☐ Likvidlik dəyəri və maya dəyəri.
- ☐ Maya dəyəri;

380 Amortizasiya faydalı istifadə müddəti ərzində əsas vəsaitlərin dəyərinin hansı prinsiplərə əsasən silinməsi prosesidir?

- ☐ Bərabər və obyektiv üsulla;
- ☒ Sistemativ və səmərəli əsasla;
- ☐ Qısaltılmış müddətdə və etibarlı şəkildə;
- ☐ Bərabər və obyektiv üsulla və konservativ bazar yanaşması əsasında
- ☐ Konservativ bazar yanaşması əsasında;

381 Aktivin qalıq dəyəri bərabərdir:

- ☐ İlkin dəyərini çıxmaqla bazar dəyərinə;
- ☐ Aktivin bərpa dəyərinə;
- ☐ Təkrar bazarın istiqamətləndirildiyi qiymət;
- ☐ Cari təmir xərclərini çıxmaqla bazar qiymətinə
- ☒ Yığılmış amortizasiyanı çıxmaqla aktivin maya dəyərinə

382 Nəqliyyat vasitəsi 50000 manata satın alınır, onun likvidlik dəyəri 10000 manat qiymətləndirilir. 666,66 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?

- ☐ 4,00 %;
- ☐ 8,00 %.
- ☒ 20 %;
- ☐ 1,00 %;
- ☐ 10,00 %;

383 01 aprel 2010-cu ildə müəssisə 100000 manat məbləğində istehsal avadanlığı əldə edir. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 10 il təşkil edir. Likvidlik dəyəri isə 20000 manatdır. Amortizasiya ayırmalarının xətti üsuluna müvafiq olaraq amortizasiya ayırmaları kimi əks etdirilən məbləğ 31 dekabr 2010-cu il tarixə nə qədər olacaq?

- ☐ 10000 manat;
- ☒ 12000 manat;
- ☐ 15000manat;
- ☐ 9000 manat.
- ☐ 18000 manat;

384 Müəssisə 30000 manat məbləğində ofis avadanlığı satın alır. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 7000 manatdır. İkiqat azalan qalıq üsulu ilə amortizasiya hesablandıqda amortizasiyanın daimi illik norması nə qədər olmalıdır?

- ☐ 20%;
- ☒ 40%;
- ☐ 25%;
- ☐ 50%;
- ☐ 5%

385 Müəssisə 250000 manatlıq istehsal avadanlığı satın alır. Onun gözlənilən faydalı istifadə müddətinin 5 ildir. Likvidlik dəyəri 50000 manatdır. Amortizasiya azalan qalıq üsulu ilə hesablandıqda avadanlığın əldə olunmasından sonra ikinci ildə hesablanmış illik amortizasiya məbləği nə qədər olacaq?

- ☐ 60000 manat
- ☐ 54000 manat
- ☒ 48000 manat
- ☐ 30000 manat
- ☐ 32400 manat

386 01 yanvar 2010-cu ildə müəssisə 35000 manatlıq avadanlıq əldə edir. Gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 5000 manatdır. Amortizasiya ayırmalarının ikiqat azalan qalıq üsulundan istifadə olunur. 2010-cu il üçün amortizasiya ayırmaları məbləği nə qədərdir?

- ☐ 15000 manat
- ☐ 7500 manat
- ☐ 9000 manat;

- ☐ 8000 manat.
- ☒ 12000 manat

387 01 yanvar 2009-cu ildə müəssisə 34000 manatlıq avadanlıq əldə edir. Avadanlığın faydalı iqtifadə müddəti 3 il müəyyən olunub. Likvidlik dəyəri isə 4000 manatdır. İkiqat azalan qalıq üsulundan istifadə etməklə 2010-cu ildə amortizasiya ayırmaları məbləği nə qədər olar?

- ☐ 11000 manat;
- ☐ 10888 manat;
- ☐ 10000 manat;
- ☒ 3000 manat.
- ☐ 6888 manat;

388 Avadanlığın faydalı istifadə müddətinin dəyişdirilməsi nəyə səbəb olur?

- ☐ Əvvəlki illərdəki tanınmış amortizasiya ayırmaları həcminə yenidən baxılmasına və dəyişməsinə;
- ☒ Cari və növbəti illərdə amortizasiya ayırmalarının həcmnin dəyişməsinə;
- ☐ Aktivin bütün faydalı istifadə müddəti ərzində hesablanmış amortizasiya məbləğinin müqayisə oluna bilməsi üçün amortizasiya ayırmaları həcmnin daimi saxlanması;
- ☐ Aktivin ədalətli dəyərinin artmasına
- ☐ Cari ildə gəlirin artmasına

389 31 dekabr 2010-cu ildə müəssisə ilkin dəyəri 200000 manat olan əsas vəsait obyekti 75000 manata satır. Cari il üçün 20000 manat məbləğində hesablanmış amortizasiya nəzərə alınmaqla, Yığılmış amortizasiya hesabının qalığı 90000 manat təşkil edir. Müəssisə öz hesabatında bunu necə əks etdirməlidir?

- ☐ 135000 manat məbləğində xaric olmadan olan zərər;
- ☐ 55000 manat məbləğində xaric olmadan olan zərər;
- ☐ 55000 manat məbləğində xaric olmadan olan mənfəət
- ☐ 20000 manat məbləğində xaric olmadan olan mənfəət
- ☒ 35000 manat məbləğində xaric olmadan olan zərər;

390 Müəssisədə dövlət subsidiyası əsasında əsas vəsaitlər əldə edilmişdir. Mühasibat yazılışını verin:

- ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 223 “Bank hesablaşma hesabları”
- ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 401 “Uzunmüddətli bank kreditləri”
- ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 442 “Gələcək hesabat dövrlərin gəlirləri”
- ☒ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 444 “uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar”
- ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 435 “Digər uzunmüddətli kreditör borcları”

391 firmada əvəzsiz əldə olunan bina aşağıdakı mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

- ☒ Debet 111-2 “Tikililər-Dəyər” Kredit 611-3 “Əvəzsiz olaraq alınmış aktivlər”
- ☐ Debet 113-2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- ☐ Debet 121-2 “Binalar-Dəyər” Kredit 611-3 “Əvəzsiz olaraq alınmış aktivlər”
- ☐ Düzgün cavab yoxdur
- ☐ Debet 113-1 113 – 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq”

392 Səmdar cəmiyyətdə təsisçilərin firmaya investisiya etdiyi əsas vəsaitlər aşağıdakı mühasibat kəçürməsi ilə rəsmiləşdirilir:

- ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar”
- ☒ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 301 “Nominal (nizamnamə) kapital”
- ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113-2 “Təyinatı üzrə istismara torpaq, tikili və avadanlıqlar”

- ☐ Bütün cavablar düzgündür
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

393 Gələcək dövrlərdə satılaraq gəlir əldə etmək üçün alınan torpaq sahəsi uçotda əks etdirilir:

- ☐ Debet 111-1 "Torpaq-Dəyər" Kredit 223 "Bank hesablaşma hesabları"
- ☐ Debet 121 "Daşınmaz əmlak investisiyalar" Kredit 113-2 "Tikilməkdə (istehsalatda) olan torpaq, tikili və avadanlıqlar"
- ☐ Debet 111-1 "Torpaq-Dəyər" Kredit 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması"
- ☐ bütün cavablar düzgündür
- ☒ Debet 121-1 "Torpaq-Dəyər" Kredit 223 "Bank hesablaşma hesabları"

394 İnzibati məqsədlər üçün istifadə təyinatlı əsas vəsaitlərə amortizasiya hesablanması mühasibat uçotunda əks etdirilir:

- ☐ Debet 202 "İstehsalat məsrəfləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar - Amortizasiya"
- ☐ Debet 203 "Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri" Kredit 122 "Daşınmaz əmlak investisiyalar - Amortizasiya"
- ☐ Debet 202 "İstehsalat məsrəfləri" Kredit 122 "Daşınmaz əmlak investisiyalar - Amortizasiya"
- ☒ Düzgün cavab yoxdur
- ☐ Debet 711 "Kommersiya xərcləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar"

395 Torpaq sahəsinin satışı ilə əlaqədar xərclər uçota alınır:

- ☐ 701-ci hesabda "Satışın maya dəyəri"
- ☒ 731-ci hesabda "Sair əməliyyat xərcləri"
- ☐ 711-ci hesabda "Kommersiya xərcləri"
- ☐ düzgün cavab yoxdur
- ☐ 721-ci hesabda "İnzibati xərclər"

396 İstehsal sferasında fəaliyyət göstərən firmalarda torpaq, tikili və avadanlıqların satışından mənfəət uçotda əks etdirilir:

- ☐ Debet 601 "Satış" Kredit "Ümumi mənfəət (zərər)"
- ☐ Debet 631 "Maliyyə gəlirləri" Kredit 801 "Ümumi mənfəət (zərər)"
- ☒ Debet 611 "Sair əməliyyat gəlirləri" Kredit 801 "Ümumi mənfəət (zərər)"
- ☐ düzgün cavab yoxdur
- ☐ Debet 611 "Sair əməliyyat gəlirləri" 341 Hesabat dövrünün xalis mənfəəti

397 əsas fəaliyyət istiqaməti üzrə istifadə olunan vəsait obyektlərinin cəmlənmiş amortizasiyası uçotda belə əks etdirilir:

- ☐ Debet 112 "Torpaq, tikili və avadanlıqlar-Amortizasiya" Kredit 111 "Torpaq, tikili və avadanlıqlar-Dəyər"
- ☐ Debet 122 "Daşınmaz əmlak investisiyalar-Amortizasiya" Kredit 121 "Daşınmaz əmlak investisiyalar-Dəyər"
- ☐ Debet 112 "Torpaq, tikili və avadanlıqlar-Amortizasiya" Kredit 122 "Daşınmaz əmlak investisiyalar-Amortizasiya"
- ☐ Düzgün cavab yoxdur
- ☒ Debet 202 "İstehsalat məsrəfləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar-Amortizasiya"

398 Maliyyə icarəsi ilə əsas vəsaitlər əldə olunduqda aşağıdakı mühasibat yazılışı verilir:

- ☒ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 535-1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditör borcları"
- ☐ Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər"
- ☐ Düzgün cavab yoxdur

- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 223 "Bank hesablaşma hesabları"

399 İcarəyə verən müəssisədə maliyyə icarəsi üzrə birinci ilin icarə ödənişi hesablanmışdır:

- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214-1 "Maliyyə icarəsi qısamüddətli debitor borcları"
- ☒ Debet 214-1 "Maliyyə icarəsi qısamüddətli debitor borcları" Kredit 174 -1 "Maliyyə icarəsi uzunmüddətli debitor borcları"
- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174 -1 "Maliyyə icarəsi uzunmüddətli debitor borcları"
- ☐ Düzgün cavab yoxdur
- ☐ Debet 174-1 "Maliyyə icarəsi uzunmüddətli debitor borcları" Kredit 214-1 "Maliyyə icarəsi qısamüddətli debitor borcları"

400 əmlakın icarəyə alınması icarədərdə aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:

- ☒ Debet 191 "Gələcək hesabat dövrlərinin xərcləri" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" Kredit 435 "Digər uzunmüddətli kreditor borcları"
- ☐ Debet 191 "Gələcək hesabat dövrlərinin xərcləri" Kredit 535-2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları"
- ☐ Debet 191 "Gələcək hesabat dövrlərinin xərcləri" Kredit 242-1 "Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri"
- ☐ Düzgün cavab yoxdur
- ☐ Debet 801 "Ümumi mənfəət (zərər)" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər"

401 İcarədar tərəfindən əməliyyat icarəsi üzrə icarə öhdəliklərinin ödənilməsi mühasibat uçotunda belə əks etdirilir:

- ☐ Debet 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" Kredit 223 "Bank hesablaşma hesabları"
- ☐ Debet 535-2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor" Kredit 221 "Kassa"
- ☐ Debet 435 "Digər uzunmüddətli kreditor borcları" Kredit 223 "Bank hesablaşma hesabları"
- ☐ Bütün cavablar düzgündür
- ☒ Debet 535-2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor" Kredit 223 "Bank hesablaşma hesabları"

402 İcarəyə verən müəssisədə hesabat dövründə əməliyyat icarəsindən pul vəsaitlərinin daxil olması uçotda belə əks etdirilir:

- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
- ☒ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214-2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"
- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174-2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları"
- ☐ Bütün cavablar düzgündür
- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 601-5 "Əməliyyat icarəsi üzrə gəlir"

403 Qeyri-maddi aktivlərin qiymətdən düşməsindən olan zərər nədir?

- ☒ Aktivin balans dəyərinin onun əvəz olunan dəyərini üstələdiyi məbləğ
- ☐ Aktivin yenidən qiymətləndirilmiş dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ
- ☐ Aktivin ilkin dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ
- ☐ Müstəqil, yaxşı məlumatlandırılmış və əməliyyatı həyata keçirməkdə maraqlı olan tərəflər arasında aktivin mübadilə nəticəsində əldə ediləcək məbləğ
- ☐ Aktivin ədalətli dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ

404 əldə olunan qeyri-maddi aktivlərin öz təyinatı üzrə istifadəyə yararlı vəziyyətə gətirməsi ilə əlaqədar işçilərə əmək haqqının hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☒ Dt 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 202 "İstehsalat məsrəfləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

- ☐ Dt 721 "İnzibati xərclər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 611 "Sair əməiyyat gəlirləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

405 MHBS-yə uyğun olaraq qeyri-maddi aktivlərin hansı tanınma kriteriyaları mövcuddur?

- ☐ İdentifikasiya (müəyyən edilə bilməsi)
- ☐ İdentifikasiya (müəyyən edilə bilməsi) və gələcək iqtisadi səmərə
- ☐ İdentifikasiya (müəyyən edilə bilməsi) və nəzarət
- ☒ İdentifikasiya (müəyyən edilə bilməsi), nəzarət və gələcək iqtisadi səmərə
- ☐ Nəzarət və gələcək iqtisadi səmərə

406 Satılmış qeyri-maddi aktiv obyektləri üzrə alıcıya hesablaşma sənədləri təqdim olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 601 "Satış"
- ☒ Dt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları", Kt 601 "Satış"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 223 "Bank hesablaşma hesabı", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- ☐ Dt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"

407 Aktiv bazar – aşağıdakı şərtlərin gözlənilməsi vacib olan bazardır:

- ☐ Bazarda satılan mallar eyni növlüdür və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır
- ☐ Bazarda satılan mallar eyni növlüdür və əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilirlər
- ☐ Əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilirlər və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır
- ☐ Bazarda satılan mallar eyni növlüdür
- ☒ Bazarda satılan mallar eyni növlüdür, əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilirlər və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır

408 Adi fəaliyyət zamanı satış üçün nəzərdə tutulmuş qeyri-maddi aktivlər hansı Beynəlxalq Maliyyə Hesabatı Standartının tətbiqi sferasına aid olur?

- ☐ MHBS 16 "Əsas vəsaitlər"
- ☐ MHBS 22 "Müəssisələrin birləşdirilməsi"
- ☐ MHBS 38 "Qeyri-maddi aktivlər"
- ☐ MHBS 17 "İcarə"
- ☒ MHBS 2 "Ehtiyatlar" və MHBS 11 "Tikinti üzrə müqavilələr"

409 Qeyri-maddi aktivlərin satışı zamanı onların amortizasiyasının silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- ☐ Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 601 "Satış"
- ☐ Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 721 "İnzibati xərclər"
- ☒ Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 701 "Satışın maya dəyəri"
- ☐ Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 611 "Sair əməiyyat gəlirləri"

410 Satılmış qeyri-maddi aktiv obyektləri üzrə alıcının debitor borclarının tanınması hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 601 "Satış"
- ☐ Dt 223 "Bank hesablaşma hesabı", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"

☒ Dt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları", Kt 601 "Satış"

411 MHBS-na əsasən faydalı istifadə müddətini təyin etmək mümkün olmayan qeyri-maddi aktivlərə amortizasiya necə hesablanır?

- ☒ Ümumiyyətlə hesablanmır
- ☐ İstehsal olunmuş əhsulun həcminə mütənasib olaraq
- ☐ Azalan qalıq metodu ilə
- ☐ Müəssisədə tətbiq olunan əsas vəsaitlərə amortizasiya hesablanması metoduna uyğun olaraq hesablanır
- ☐ Xətti metodla

412 əldə olunan qeyri-maddi aktivlərin öz təyinatı üzrə istifadəyə yararlı vəziyyətə gətirməsi ilə əlaqədar işçilərə əmək haqqının hesablanmışdır. əməliyyat üçün müvafiq mühasibat yazılışı aparın.

- ☒ Dt 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 202 "İstehsalat məsrəfləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 721 "İnzibati xərclər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

413 Qeyri-maddi aktivlər satılarkən onların toplanmış amortizasiyasının silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- ☐ Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 601 "Satış"
- ☐ Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 721 "İnzibati xərclər"
- ☒ Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 701 "Satışın maya dəyəri"
- ☐ Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 611 "Sair əməliyyat gəlirləri"

414 Qeyri-maddi aktivlərin satılarkən onların ilkin dəyərinin silinməsi hansı mühasibat yazılışı ilə uçota alınır?

- ☐ Dt 721 "İnzibati xərclər", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- ☒ Dt 701 "Satışın maya dəyəri", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- ☐ Dt 601 "Satış", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"

415 əsas fəaliyyət istiqaməti üzrə müəssisədə istifadə olunan qeyri-maddi aktivlərə amortizasiya hesablanan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- ☐ Dt 721 "İnzibati xərclər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- ☒ Dt 202 "Əsas fəaliyyət məsrəfləri", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- ☐ Dt "Ümumi mənfəət (zərər)", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"

416 Qeyri-maddi aktivlər təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalına qoyuluş kimi təqdim olunan zaman hansı mühasibat yazılışı ilə uçota alınır?

- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 531 "Məlsatan və podratçılara qısamüddətli kreditör borcları"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- ☒ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

417 Qeyri-maddi aktivlər qısamüddətli kommersiya kreditinə əsasən başqa müəssisələrdən alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- ☒ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”
- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 301 “Nominal (nizamnamə) kapital
- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 202 “İstehsalat məsrəfləri ”
- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 731 “Sair əməliyyat xərcləri”

418 MHBS-na əsasən qeyri-maddi aktivlərə istehsal vahidi metodu ilə amortizasiya hesablayan zaman əsas hansı parametrlərə diqqət yetirilir?

- ☒ İlkin dəyərə və istehsal olunan məhsulun həcminə
- ☐ İstehsal olunan məhsulun həcminə və faydalı istifadə müddətinə
- ☐ Qalıq dəyərinə və istehsal olunan məhsulun həcminə
- ☐ Faydalı istifadə müddətinə və istismar yerinə
- ☐ Qalıq dəyəri və istismar yerinə

419 Müəssisənin əsas fəaliyyəti zamanı satış üçün nəzərdə tutulmuş qeyri-maddi aktivlər hansı Beynəlxalq Maliyyə Hesabatı Standartının əhatə dairəsindədir?

- ☐ MHBS 16 “Əsas vəsaitlər”
- ☐ MHBS 22 “Müəssisələrin birləşdirilməsi”
- ☐ MHBS 38 “Qeyri-maddi aktivlər”
- ☐ MHBS 17 “İcarə”
- ☒ MHBS 2 “Ehtiyatlar” və MHBS 11 “Tikinti üzrə müqavilələr”

420 MHBS-na əsasən aşağıdakılardan biri müəssisə daxilində yaradılan qeyri-maddi aktivlərin dəyərinə daxil edilmir.

- ☐ Qeyri-maddi aktivlərin yaradılması zamanı istifadə olunan material və xidmətlərə çəkilən xərclər
- ☒ Aktivin nəzərdə tutulan istifadəsi ilə əlaqədar işçi heyətinin təliminə çəkilən xərclər
- ☐ Qeyri-maddi aktivlərin yaradılması ilə əlaqədar olan əlavə xərclər
- ☐ Hüquqların qeydiyyatı üçün rüsum və patent və lisenziyaların amortizasiyası kimi qeyri-maddi aktivlərə aid olan istənilən xərclər
- ☐ Qeyri-maddi aktivlərin yaradılmasında iştirak edən işçi heyətinin əmək haqqı-nın ödənilməsinə çəkilən xərclər

421 Təşkilatın işçi heyətinə kassadan əmək haqqı verilmişdir təsərrüfat əməliyyatı balansın hansı dəyişmə növünə aiddir?

- ☐ aktivin tərkibinə dəyişiklik yaranır
- ☐ aktiv və passivdə artım yaranır
- ☐ passivin tərkibinə dəyişikliyi yaranır
- ☐ düzgün cavab yoxdur
- ☒ aktiv və passivin tərkibinə azalma yaranır

422 Öhdəlik maliyyə hesabatının elementi kimi tanınmaq üçün hansı şərtləri ödəməlidir?

- ☐ dəyər etibarlı şəkildə müəyyənləşdirilə bilər
- ☐ kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
- ☐ şirkət tərəfindən nəzarət edilir
- ☒ Qeyd olunan bütün şərtləri ödəməlidir
- ☐ ödəmə zamanı iqtisadi resurslar şirkətdən uzaqlaşa bilər

423 Öhdəliklər MMUS-a uyğun olaraq aşağıdakı hallarda qısamüddətli kimi təsnifləşdirilir:

- ☐ düzgün cavab yoxdur
- ☐ cari hesabat ilində
- ☐ bir il
- ☐ onun tanınmasından sonrakı 12 ay
- ☒ hesabat tarixindən sonrakı 12 ay

424 Aşağıdakılardan biri müəssisənin öhdəliyi kimi təsnifləşdirilə bilməz

- ☐ büdcə və vergi orqanları qarşısında olan borclar
- ☐ əməyin ödənişi üzrə borclar
- ☐ kreditör borcları
- ☒ pul vəsaitlərinin ekvivalentləri
- ☐ ödəniş üçün olan veksellər

425 D-t 402 İşçilər üçün uzunmüddətli bank kreditləri , K-t 223 Bank hesablaşma hesabları yazılış nəyi əks etdirir?

- ☐ Milli valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsini
- ☐ Xarici valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsini
- ☐ Kreditə alınmış mallara görə işçilərdən tutulmuş ödənişləri
- ☒ Milli valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsi, xarici valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsini
- ☐ Kreditə alınmış malların ödənilməsini

426 Uzunmüddətli kreditlərə və borclara rəğmən uçot siyasətində nəzərdə tutula bilər

- ☒ 401 «Uzunmüddətli bank kreditləri», 404 «Uzunmüddətli borclar» hesabında silinmə vaxtı qurtarana kimi uzunmüddətli borcların əks etdirilməsini, məbləğin qaytarılma vaxtına 365 gün qaldıqda uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
- ☐ Məbləğin qaytarılma vaxtına 365 gün qaldıqda uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
- ☐ Müəssisə rəhbərinin sərəncamına əsasən uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
- ☐ Ayrıca sintetik və yaxud subhesabda uzunmüddətli borcların əks olunmasını
- ☐ 401 «Uzunmüddətli bank kreditləri», 404 «Uzunmüddətli borclar» hesabında silinmə vaxtı qurtarana kimi uzunmüddətli borcların əks etdirilməsini

427 Hesablanmış borc üzrə xərclərin kapitallaşdırılmasına icazə verilir:

- ☐ Əgər borc vəsaitləri bilavasitə kvalifikasiya olunan aktivlərlə əlaqəli deyildirsə
- ☐ Əgər borc vəsaitləri bilavasitə kvalifikasiya olunan ehtiyatlarla əlaqəlidirlərsə
- ☐ Əgər uzunmüddətli aktivlər bilavasitə kvalifikasiya olunan uzunmüddətli aktiv ilə əlaqədardırsa
- ☐ Düzgün cavab yoxdur.
- ☒ Əgər borc vəsaitləri kvalifikasiya olunan ehtiyatlar və uzunmüddətli aktivlər ilə əlaqəlidirlərsə

428 Cari xərclərin tərkibində kapitallaşdırılmayan borclar və kreditlər xərcləri aşağıdakı anbarda cari xərclərin tərkibində uçota alınır:

- ☒ Bağlanmış müqavilələrin şərtlərinə əsasən hesablanma zamanı
- ☐ Hesabat dövründə kreditlər və borclardan istifadə günlərinin sayından asılı olaraq hesabat dövrünün 1-i tarixinə
- ☐ Borc və kreditlərin silinməsi zamanı
- ☐ Bütün cavablar düzdür
- ☐ Borcların və kreditlərin alınması zamanı

429 Ssudanın təminatı zamanı təminat məbləğinin həcmi kreditləşdirilən qiymətlilərin qalığının dəyəri ilə xərclər arasında fərq kimi hesablandığı zaman onlardan çıxılır:

- ☒ Kreditləşdirilməli olmayan ehtiyatlar, kreditor borcu, xüsusi cari aktivlər
- ☐ Kreditləşdirilən qiymətlilər üzrə kreditor borcu
- ☐ Kreditləşdirilməli olmayan ehtiyatlar
- ☐ Düzgün cavab yoxdur
- ☐ Bütün kreditor borcları

430 MMUS 13-ün tələblərini gözləmək şərti ilə borclar və kreditlər üzrə hesablanmış faizlərin kapitallaşdırılması hansı hesabın debetində əks etdirilir?

- ☐ 201 «Material ehtiyatları»
- ☐ 111 «Torpaq, tikili və avadanlıqlar»
- ☐ 101 «Qeyri-maddi aktivlər»
- ☒ Bütün cavablar düzdür
- ☐ 121 «Daşınmaz əmlaka investisiyalar»

431 Kreditorlar qarşısında olan öhdəliklərin novasiya ilə (yeni öhdəliklərlə) dayandırılması bir öhdəliyin digər öhdəlik ilə dəyişdirilməsi baş verir və dəyişiklik əks etdirilir:

- ☐ Bütün cavablar düzdür
- ☐ Sintetik uçot registrlərində
- ☐ Mənfəət və zərərlər haqqında hesabatda
- ☐ Balansda
- ☒ Analitik uçot registrlərində

432 Öhdəliklərin silinməsinin həcmi etibarlı şəkildə müəyyən edilə bilmədikdə o haqda informasiya əks etdirilir:

- ☐ Mənfəət və zərərlər haqqında hesabatda
- ☐ Balansın «Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər» maddəsində
- ☐ Maliyyə hesabatına qeydlərdə
- ☐ Düzgün cavab yoxdur.
- ☒ Balansda ehtiyatlar kimi

433 Öhdəliklər tanınarkən aşağıdakı kriteriyalara əməl edilməlidir:

- ☐ Tanınma ödənilməli olan öhdəliyin yalnız etibarlı şəkildə ölçülməsini tələb edir
- ☐ Öhdəliyin ödənilməsi məbləği etibarlı şəkildə müəyyən oluna bilər
- ☐ Ehtimal olunur ki, cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi baş verəcəkdir
- ☒ Ehtimal olunur ki, cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi baş verəcəkdir və öhdəliyin ödənilməsi məbləği etibarlı şəkildə müəyyən oluna bilər
- ☐ Cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi və öhdəliyin ödənilməsi məbləğinin etibarlı şəkildə müəyyən olunması mütləq deyildir

434 əDV-nin obyektləri kimi aşağıdakılar çıxış edir:

- ☐ Təsərrüfat hesabı ilə yerinə yetirilən kapital qoyuluşları (investisiyalar)
- ☐ Yerli hakimiyyət orqanlarına və dövlət hakimiyyət orqanlarına aid olan müəssisə və təşkilatlar tərəfindən yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlər
- ☐ Azərbaycan Respublikasının ərazisində satılan öz istehsalı olan mallar
- ☐ Xarici kapitalın həcmi 20 %-dən artıq olan müəssisələrin birgə istehsal etdiyi mallar
- ☒ Xarici kapitalın həcmi 20 %-dən artıq olan müəssisələrin birgə istehsal etdiyi mallar, təsərrüfat hesabı ilə yerinə yetirilən kapital qoyuluşları (investisiyalar); Azərbaycan Respublikasının ərazisində satılan öz istehsalı olan mallar.

435 əDV-dən aşağıdakı obyektlər azad edilir:

- ☐ Sərnişinlərin daşınması üçün metropolitenin göstərdiyi xidmətlər
- ☐ Maliyyə xarakteri daşıyan xidmətlər
- ☐ Özəlləşdirmək üçün dövlət müəssisələrindən alınmış əmlakın dəyəri
- ☒ Bütün cavablar düzdür.
- ☐ Nizamnamə kapitalına pay şəklində qoyulmuş əmlak

436 Qeyri-maddi aktivlərin əvəzsiz olaraq verilməsi üzrə əDV-nin məbləği hansı hesabın debetində əks etdirilir?

- ☒ 731 «Sair əməliyyat xərcləri»
- ☐ 611 «Sair əməliyyat gəlirləri»
- ☐ 601 «Satış»
- ☐ Bütün cavablar düzdür
- ☐ 631 «Maliyyə gəlirləri»

437 Advalor (aksiz) dərəcələri müəyyən edilmiş aksizli məhsulun istehsalı və satışı ilə məşğul olan müəssisələr üçün vergitutma bazası hesab olunur:

- ☐ ƏDV və aksiz daxil olmaqla buraxılış qiyməti
- ☐ ƏDV və aksiz daxil olmamaqla məhsulları tam faktiki maya dəyəri
- ☐ Aksiz daxil olmala məhsulun faktiki maya dəyəri
- ☐ Düzgün cavab yoxdur
- ☒ ƏDV və aksiz daxil olmamaqla buraxılış qiyməti

438 Müəssisənin əDV üzrə büdcəyə olan borcu aşağıdakı hesabın kreditində əks etdirilir:

- ☐ 241 «Əvəzləşdirilən ƏDV»
- ☐ 611 «Sair əməliyyat gəlirləri»
- ☐ 601 «Satış»
- ☒ 521 «Vergi öhdəlikləri»
- ☐ 631 «Maliyyə gəlirləri»

439 Müəssisənin əmlakına vergi hesabladıqda hansı mühasibat uçotu yazılışı verilir?

- ☐ D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 721 «İnzibati xərclər», K-t 521 «Vergi öhdəlikləri»
- ☒ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 202 «İstehsalat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 731 «Sair əməliyyat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»

440 Satılmış məhsula, göstərilmiş xidmətlərə, görülmüş işlərə əDV hesablanmışdır. Bu əməliyyatlara mühasibat uçotu yazılışı verin:

- ☐ D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- ☒ D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 521 «Vergi öhdəlikləri», K-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»
- ☐ D-t 521 «Vergi öhdəlikləri», K-t 601 «Satış»

441 Verilən xammaldan aksizli məhsul istehsal edən və satan müəssisələr üçün vergi bazası aşağıdakılardan hansıdır?

- ☐ Aksiz daxil edilməklə məhsulların tam faktiki maya dəyəri
- ☐ Aksizlər və ƏDV daxil edilmədən verilmiş xammalın emalı üzrə dəyər
- ☐ Öz istehsalı olan anoloji məhsulların aksiz və ƏDV daxil olmamaqla minimal buraxılış qiyməti

- ☐ Bütün cavablar düzdür
- ☒ Aksizlər daxil edilməklə verilmiş xammalın emalı üzrə dəyər

442 Təxirə salınmış vergi aktivləri:

- ☒ Aşağıdakılar ilə əlaqədar gələcək dövrlərdə əvəzlənən mənfəət vergisi məbləği: çıxılan müvəqqəti fərqlərlə; istifadə edilməmiş vergi zərərlərinin gələcək dövrə keçirilməsi; istifadə olunmamış vergi kreditlərinin gələcək dövrə keçirilməsi ilə
- ☐ Amortizasiya olunan əmlakın satışından olan zərər məbləğində təxirə salınmış mənfəət vergisinin bir hissəsidir
- ☐ Növbəti hesabat dövründə büdcəyə ödənilməli olan verginin həcmi artıraraq təxirə salınmış mənfəət vergisinin bir hissəsidir
- ☐ Bütün cavablar düzdür
- ☐ Gələcək dövrdə büdcəyə ödənilməli mənfəət vergisinin həcminə təsir etməyən təxirə salınmış mənfəət vergisinin bir hissəsidir

443 Təxirə salınmış vergi aktivləri yaranır:

- ☒ Ödəniləsi olan vergi məbləği vergi xərclərinin məbləğini üstələdikdə
- ☐ Vergi xərcləri ödəniləcək vergi məbləğinə bərabər olduqda
- ☐ Vergi xərcləri təxirə salınmış vergi öhdəliyini üstələyən məbləğ olduqda
- ☐ Düzgün cavab yoxdur
- ☐ Təxirə salınmış vergi öhdəliyinin məbləği vergi xərclərinin məbləğini üstələdikdə

444 Müəssisədə torpaq vergisinin hesablanması hansı hesabın debetində uçota alınır?

- ☐ 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»
- ☐ 601 «Satış»
- ☒ 202 «İstehsalat xərcləri»
- ☐ 341 «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- ☐ 801 «Ümumi mənfəət»

445 Müəssisədə material qiymətlilərinin əldə edilməsi zamanı ödənilmiş əDV-nin məbləği əvəzləşdirildikdə aşağıdakı mühasibat yazılışı verilir?

- ☐ D-t 801 «Ümumi gəlir (zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»
- ☒ D-t 521 «Vergi öhdəlikləri», K-t 241 «Əvəzləşdirilən vergi»
- ☐ D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»
- ☐ D-t 611 «Sair əməliyyat gəlirləri», K-t 241 «Əvəzləşdirilən vergi»

446 Mühasibat uçotunda D-t 601 Satış K-t 521 Vergi öhdəlikləri mühasibat yazılışı nəyi əks etdirir?

- ☐ ƏDV-nin büdcəyə ödənilməsini
- ☐ material qiymətlilərinin əldə edilməsi üzrə ödənilmiş ƏDV-ni
- ☐ ƏDV üzrə vergi orqanları ilə əvəzləşdirməni
- ☐ Əsas vəsaitlərin satışına görə hesablanmış ƏDV-ni
- ☒ satılmış məhsullara görə hesablanmış ƏDV-ni

447 Vergiyə cəlb olunan mənfəət anlayışının mahiyyətini açıqlayın

- ☒ Vergi orqanları tərəfindən dövr üçün müəyyən olunmuş qaydalarda hesablanmış və mənfəət vergisi ödənilməli olan mənfəətdir
- ☐ Cari ilin mühasibat mənfəəti ilə keçən hesabat dövrünün mühasibat mənfəəti arasındakı fərq
- ☐ Bölüşdürüldükdən sonra cari xalis mənfəət
- ☐ Düzgün cavab yoxdur
- ☐ Bölüşdürülməmişdən əvvəl cari dövrdə ümumi mənfəət

448 Hesabat dövründə ödəniləsi cari vergi dedikdə nə başa düşülür?

- ☐ Çıxılan müvəqqəti fərqlərə rəğmən gələcək dövrlərdə ödənilməli olan təxirə salınmış vergi öhdəliyinin məbləği;
- ☒ Dövr ərzində vergiyə cəlb olunan mənfəətə rəğmən ödənilməli olan mənfəət məbləği
- ☐ Gələcək dövrlərdə əvəzləşdirilən mənfəət vergisinin məbləği
- ☐ Düzgün cavab yoxdur
- ☐ Vergiyə cəlb olunma üzrə müvəqqəti fərqlərə rəğmən gələcək dövrdə ödəniləsi mənfəət vergisinin məbləği

449 Mühəsibat uçotunda təxirə salınmış vergi öhdəliyi anlayışının mahiyyətini açıqlayın

- ☐ Düzgün cavab yoxdur
- ☐ Digər təşkilatdan əvəzsiz qaydada əmlakın alınması zamanı meydana çıxan gəlirlər nəticəsində yaranan vergitutulan müvəqqəti fərqlərin bir hissəsinin məbləğidir
- ☒ Vergitutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcək dövrlərdə ödənilməli olan mənfəət vergisi məbləğidir
- ☐ Bütün cavablar düzdür
- ☐ Hesabat dövründən sonrakı dövrdə və ya gələcək hesabat dövrlərində büdcəyə ödənilməli olan mənfəət vergisinin azalmasına gətirib çıxarmalı olan təxirə salınmış mənfəət vergisinin bir hissəsidir

450 Müəssisədə təxirə salınmış vergi öhdəlikləri nə vaxt yaranır?

- ☐ Bütün cavablar düzdür
- ☐ Vergi xərcləri ödəniləcək vergi məbləğinə bərabər olduqda
- ☐ Vergi xərcləri təxirə salınmış vergi öhdəliyinin məbləğindən üstün olduqda
- ☐ Düzgün cavab yoxdur
- ☒ Vergi xərcləri ödəniləcək vergi məbləğindən yuxarı olduqda

451 Müəssisədə təxirə salınmış vergi aktivləri mühəsibat uçotunda hansı yazılışla əks etdirilir?

- ☐ D-t 521 «Vergi öhdəlikləri», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»
- ☐ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»
- ☒ D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ Bütün cavablar düzdür
- ☐ D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

452 Müəssisədə təxirə salınmış vergi öhdəlikləri mühəsibat uçotunda hansı yazılışla əks etdirilir?

- ☒ D-t 902 «Təxirə salınmış mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- ☐ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 422 «Digər təxirə salınmış vergi öhdəlikləri»
- ☐ D-t 731 «Sair əməliyyat xərcləri», K-t 421 Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- ☐ Bütün cavablar düzdür.
- ☐ D-t 901 «Cari mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

453 Materialların yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühəsibat hesablarında aşağıdakı kimi əks etdirilir:

- ☐ Dt 201 «Material ehtiyatları», Kt 801 «Ümumi mənfəət (zərər)»
- ☐ Dt 201 «Material ehtiyatları», Kt 202 «İstehsal ehtiyatları»
- ☐ Dt 201 «Material ehtiyatları», Kt 331 «Yenidən qiymətləndirilmə üzrə ehtiyat»
- ☒ Dt 201 «Material ehtiyatları», Kt 611 «Sair əməliyyat gəlirləri» - Dt 611 «Sair əməliyyat gəlirləri», Kt 801 «Ümumi mənfəət (zərər)»
- ☐ Dt 207 «Digər ehtiyatlar», Kt 331 «Yenidən qiymətləndirilmə üzrə ehtiyat»

454 Hazır məhsul ehtiyatlarının yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühəsibat

hesablarında aşağıdakı kimi əks etdirilir:

- ☒ Dt 204 "Hazır məhsul", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 204 "Hazır məhsul", Kt 342 "Mühasibat uçotu siyasətində dəyişikliklər və əhəmiyyətli səhvlər ilə bağlı mənfəət (zərər) üzrə düzəlişlər"
- ☐ Dt 204 "Hazır məhsul", Kt 202 "İstehsal ehtiyatları"
- ☐ Dt 204 "Hazır məhsul", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☐ Dt 204 "Hazır məhsul", Kt 801 "Ümumi mənfəət (zərər)"

455 Mal ehtiyatlarının yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir:

- ☐ Dt 205 "Mallar", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☒ Dt 205 "Mallar", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 205 "Mallar", Kt 601 "Satış" (601-1 "Malların satışı" subhesabı)
- ☐ Dt 205 "Mallar", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☐ Dt 205 "Mallar", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

456 Xarici malsatanlardan alınmış quraşdırılacaq avadanlıqlar üzrə hesablaşmalar zamanı müsbət məzənnə fərqi mühasibat uçotu hesablarında aşağıdakı kimi əks etdirilir:

- ☐ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 435 "Digər uzunmüddətli kreditör borcları", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 217 "Digər qısamüddətli debitor borcları", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☒ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Dt 431 "Malsatan və podratçıların uzunmüddətli kreditör borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)"

457 Başqa müəssisələrə irəli sürülən cərimə məbləği üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:

- ☐ Dt 538 "Digər qısamüddətli kreditör borcları", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☐ Bütün cavablar düzdür
- ☒ Dt 538 "Digər qısamüddətli kreditör borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 435 "Digər uzunmüddətli kreditör borcları", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

458 əsas əməliyyat fəaliyyətindən mənfəət aşağıdakılar hesabına formalaşır:

- ☐ Əməliyyat icarəsi
- ☐ Mal satışı
- ☐ Məhsul (iş, xidmət) satışı
- ☒ Bütün cavablar düzdür
- ☐ Royalti

459 İntellektual mülkiyyət hüququnun satışından əldə olunan mənfəət aşağıdakı mühasibat yazılışı ilə rəsmiləşdirilir:

- ☐ Dt 601 "Satış", Kt 801 "Ümumi mənfəət (zərər)"

- ☒ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 601 "Satış", Kt 701 "Satışın maya dəyəri"
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövründə xalis mənfəət"

460 Materialların inventarizasiyası zamanı aşkar olunan artıqgəlmələr mühasibat uçotu hesablarında əks etdirilmişdir:

- ☐ Dt 202 "İstehsal ehtiyatları", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 217 "Digər qısamüddətli debitor borcları", Kt 201 "Material ehtiyatları"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 201 "Material ehtiyatları", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☒ Dt 201 "Material ehtiyatları", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

461 İddia müddətinin keçməsi ilə əlaqədar olaraq kreditor borcu silinmişdir:

- ☐ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
- ☐ Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", 538 "Digər qısamüddətli kreditor borcları"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☒ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

462 Səhmlərin satışından əldə olunan mənfəətin silinməsi hesablarda aşağıdakı kimi əks etdirilir:

- ☐ Dt 631 "Maliyyə gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☐ Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☒ Dt 223 "Bank hesablaşma hesablari", Kt 231 "Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Bütün cavablar düzdür
- ☐ Dt 223 "Bank hesablaşma hesablari", Kt 631 "Maliyyə gəlirləri"

463 Sosial müdafiə fonduna ödəniş müddətinə riayət edilməməsi və gizlədilməsinə görə akt üzrə məbləğ hesablanıb:

- ☐ Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər"
- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər", Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Bütün cavablar düzdür
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"

464 Gömrük rejiminin pozulmasına görə gömrük orqanlarının sanksiyaları üzrə cari ödəniş məbləği hesablanıb:

- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 545 "Digər qısamüddətli öhdəliklər"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 545 "Digər qısamüddətli öhdəliklər"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Düzgün cavab yoxdur.
- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 545 "Digər qısamüddətli öhdəliklər" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"

465 Bankdakı hesablarda olan xarici valyuta üzrə mənfi məzənnə fərqi əks etdirilib:

- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 223 "Bank hesablaşma hesabları"

466 Mənfəət və zərərlər haqqında hesabatda nə əks olunur?

- ☐ Hesabat dövrünə aktivlərin, öhdəliklərin və xüsusi kapitalın vəziyyəti;
- ☐ Müəyyən dövr ərzində aktivlərdəki, öhdəliklərdəki və xüsusi kapitaldakı dəyişikliklər;
- ☐ Müəyyən dövr ərzində xüsusi kapitaldakı dəyişikliklər;
- ☐ Hesabat dövrünə xərclər, dividendlər və xüsusi kapitalın vəziyyəti.
- ☒ Müəyyən dövr ərzindəki gəlirlər və xərclər;

467 Aşağıdakı bərabərliklərdən hansı əsas balans bərabərliyinin açılışdır?

- ☐ Aktivlər=Gəlirlər+Xərclər-Öhdəliklər;
- ☒ Aktivlər+Xərclər=Öhdəliklər +Xüsusi kapital+Gəlirlər;
- ☐ Aktivlər = Öhdəliklər+Xüsusi kapital-Gəlirlər-Xərclər;
- ☐ Aktivlər+Gəlirlər=Öhdəliklər+Xüsusi kapital-Xərclər.
- ☐ Aktivlər-Öhdəliklər=Xüsusi kapital-Gəlirlər-Xərclər;

468 Xüsusi kapital nəyi əks etdirir?

- ☐ Debitorların iddia etdiyi aktivlərdə olan payı;
- ☒ Səhmdarların iddia etdiyi aktivlərdə olan payı;
- ☐ Kreditorların iddia etdiyi aktivlərdə olan payı;
- ☐ İşçi heyətinin iddia etdiyi aktivlərdə olan payı;
- ☐ Xeyriyyə müəssisələrinin iddia etdiyi aktivlərdə olan payı;

469 Debitor borcunun 400 manat ödənilməsi o deməkdir ki:

- ☐ Aktivlər 400 manat məbləğində azalıb və öhdəliklər 400 manat məbləğində azalıb;
- ☐ Aktivlər 400 manat məbləğində artıb və öhdəliklər 400 manat məbləğində azalıb;
- ☒ Aktivlər 400 manat məbləğində artıb və aktivlər 400 manat məbləğində azalıb;
- ☐ Xüsusi kapital 400 manat məbləğində azalıb və öhdəliklər 400 manat məbləğində artıb
- ☐ Öhdəliklər 400 manat məbləğində azalıb və xüsusi kapital 400 manat məbləğində artıb;

470 Təmiz gəlir nə vaxt yaranır?

- ☒ $Gəlirlər > Xərclər$;
- ☐ $Aktivlər > Öhdəliklər$
- ☐ $Aktivlər = Öhdəliklər$
- ☐ $Gəlirlər < Xərclər$;
- ☐ $Gəlirlər = Xərclər$;

471 Kommersiya təşkilatlarının maliyyə vəziyyətini hansı tənlik xarakterizə edir?

- ☒ $A=K+Ö$
- ☐ $K=A+Ö-R$
- ☐ $A=K+Ö+G$
- ☐ $A=K+Ö+G-R$
- ☐ $O=A-K+G-R$

472 Hansı elementlər kommersiya təşkilatının maliyyə vəziyyətini xarakterizə edir?

- ☐ aktivlər, kapital və gəlirlər
- ☐ gəlirlər, öhdəliklər və kapital
- ☐ gəlirlər, xərclər və kapital
- ☒ aktivlər, öhdəliklər və kapital
- ☐ aktivlər, öhdəliklər və gəlirlər

473 MMUS-a uyğun olaraq öhdəliklərin ödənilməsi aşağıdakı hallarda qısamüddətli kimi təsnifləşdirilir:

- ☐ İonun tanınmasından sonrakı 12 ay
- ☐ cari hesabat ilində
- ☐ bir il
- ☐ düzgün cavab yoxdur
- ☒ hesabat tarixindən sonrakı 12 ay

474 Kommersiya təşkilatları üçün MMUS-un konseptual əsasları nəyi izah edir?

- ☐ kapitalın mahiyyəti və onun saxlanması konsepsiyası
- ☐ maliyyə uçotu və hesabatın elementlərini
- ☐ maliyyə uçotu və hesabatın məqsədini
- ☒ bütün cavablar düzgündür
- ☐ maliyyə uçotu və hesabatın elementlərinin tanınması meyarlarını

475 Maliyyə uçotunda və hesabatda elementlər hansı ardıcılıqla tanınır?

- ☒ uçot və hesabatın elementləri aşkarlandıqda, elementlərin tanınma meyarlarına uyğunluğu, elementlərin maliyyə uçotunda və hesabatda tanınması
- ☐ elementlərin tanınma meyarlarına uyğunluğu
- ☐ uçot və hesabatın elementləri aşkarlandıqda
- ☐ düzgün cavab yoxdur
- ☐ elementlərin maliyyə uçotunda və hesabatda tanınması

476 Aktiv nə zaman maliyyə hesabatının ünsürü kimi tanınır?

- ☐ aktivlərin dəyərini dəqiq ölçmək olur
- ☐ müəssisə tərəfindən nəzarət olunur
- ☐ ötən hadisələrin nəticəsində meydana çıxır
- ☒ bütün cavablar düzgündür
- ☐ kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir

477 Öhdəlik nə zaman maliyyə hesabatının ünsürü kimi tanınır?

- ☐ ödənmə zamanı iqtisadi resurslar şirkətdən uzaqlaşa bilər
- ☐ kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
- ☐ şirkət tərəfindən nəzarət edilir
- ☒ bütün cavablar düzgündür
- ☐ dəyər etibarlı şəkildə müəyyənləşdirilə bilər

478 Gəlirlər nə zaman maliyyə hesabatının elementi kimi tanınır?

- ☐ gəlirlər və xərclər müqayisə olunduqdan sonra
- ☐ xərclər tanındıqdan sonra
- ☐ pul vəsaitləri daxil olduqdan sonra
- ☒ düzgün cavab yoxdur
- ☐ mənfəət alındıqdan sonra

479 Təşkilatın işçi heyətinə kassadan əmək haqqı verilmişdir təsərrüfat əməliyyatı balansın hansı dəyişmə növünə aiddir? (Sürət 29.04.2014 10:27:23)

- ☒ Aktiv və passivin tərkibində azalma yaranır
- ☐ Passivin tərkibində dəyişiklik yaranır
- ☐ Aktivin tərkibində dəyişiklik yaranır
- ☐ Düzgün cavab yoxdur
- ☐ Aktiv və passivdə atırm yaranır

480 Aşağıdakı əməliyyatlardan balansın aktivinin tərkibində dəyişikliyə səbəb olanı seçin: (Sürət 29.04.2014 10:27:27)

- ☐ banka olan kredit öhdəliyi geri qaytarılmışdır
- ☐ işçilərə əmək haqqı hesablanmışdır
- ☐ müəssisə kreditlə mal almışdır
- ☒ alıcı firmadan müəssisənin bank hesabına vəsait daxil olmuşdur
- ☐ hesablanmış əmək haqqı ödənilmişdir

481 Balansa əsasən qısamüddətli aktivlərin cəmini tapın: (əlavə1) (Sürət 29.04.2014 10:27:33)



- ☐ 81.500
- ☐ 76.500
- ☒ 71.500
- ☐ 61.500
- ☐ 66.500

482 Balansa əsasən müəssisənin əsas vəsaitlərinin cəmini tapın: (əlavə 1) (Sürət 29.04.2014 10:27:36)



- ☐ 127.000
- ☐ 87.000
- ☒ 82.000
- ☐ 117.000
- ☐ 122.000

483 Balansa əsasən müəssisənin cəlb olunmuş vəsaitləri nə qədərdir? (əlavə 1) (Sürət 29.04.2014 10:27:39)



- ☐ 78.000
- ☐ 73.000
- ☒ 63.000
- ☐ 53.000
- ☐ 58.000

484 Balansa əsasən müəssisənin qeyri-maddi aktivlərinin cəmini tapın: (Sürət 29.04.2014 10:27:43)



- ☐ düzgün cavab yoxdur
- ☐ 5.000
- ☒ 5.500
- ☐ 7.700
- ☐ 7.500

485 Balansa əsasən uzunmüddətli aktivlərin cəmini tapın: (əlavə 1) (Sürət 29.04.2014 10:27:46)



- ☐ 97.500
- ☐ 92.500
- ☒ 87.500
- ☐ düzgün cavab yoxdur
- ☐ 82.500

486 . əsas vəsaitlərin amortizasiyası və Qeyri-maddi aktivlərin amortizasiyası maddələri olmayan balans necə adlanır? (Sürət 29.04.2014 10:27:53)

- ☒ Netto-balans;
- ☐ Brutto-balans;
- ☐ Giriş balansı;
- ☐ Likvid balansı.
- ☐ Nəticə balansı;

487 Balansın hansı elementi əsas element hesab edilir? (Sürət 29.04.2014 10:27:59)

- ☐ Balansın bərabərliyi
- ☒ Balansın maddələri
- ☐ Mühəsibat uçotunun hesabları
- ☐ Balansın aktiv və passivinin eyniliyi
- ☐ Balansın valyutası

488 Valyuta sərvətləri (qiymətliləri) dedikdə nəyi başa düşürsünüz? (Sürət 29.04.2014 10:28:06)

- ☐ məişət əşyaları
- ☐ zərgərlik məmulatlarını
- ☒ təbii qiymətli daşları (zərgərlik və digər məişət əşyaları istisna olmaqla)
- ☐ bütün cavablar düzgündür
- ☐ qiymətli daşların tullantıları

489 Mühəsibat hesabatına verilən tələblər (keyfiyyət göstəriciləri) hansılardır? (Sürət 29.04.2014 10:28:14)

- ☒ İnformasiyanın aydınlığı, informasiyanın həqiqiliyi və tamlığı, göstəricilərin əhəmiyyətliyi, neytrallığı və müqayisəliliyi;
- ☐ İnformasiyanın dürüslüyü və tamlığı;
- ☐ İnformasiyanın aydınlığı, neytrallığı və müqayisəliliyi;
- ☐ İnformasiyanın həqiqiliyi və göstəricilərin əhəmiyyətliyi
- ☐ Göstəricilərin əhəmiyyətliyi;

490 Mühəsibat balansının tanınmasını tam xarakterizə et: (Sürət 29.04.2014 10:28:20)

- ☐ Mühəsibat balansı-təsərrüfat vəsaitlərinin əks etdirilməsi üsuludur
- ☒ Mühəsibat balansı-iqtisadi informasiyaların qruplaşdırma üsuludur
- ☐ Mühəsibat balansı-təsərrüfat əməliyyatları üzərində nəzarət etmək üçün informasiyaların balans ümumiləşdirilməsi üsuludur
- ☐ Mühəsibat balansı-mühəsibat hesabları ilə əlaqəli və maliyyə nəticəsinin əks etdirilməsi üsuludur
- ☐ Mühəsibat balansı-əmlakın, xüsusi kapitalın və öhdəliklərin pul ifadəsində qruplaşdırma və əks etdirmə üsuludur

491 Hesablaşma hesabı vasitəsilə həyata keçirilə bilər: (Sürət 29.04.2014 10:28:41)

- ☐ kassa əməliyyatları
- ☐ kredit əməliyyatları
- ☒ kassa, hesablaşma və kredit əməliyyatları
- ☐ bütün cavablar düzgündür
- ☐ hesablaşma əməliyyatları

492 Mühasibat uçotu metodunun hansı ünsürləri digər iqtisad elmləri üçün ümumi hesab olunur? (Sürət 29.04.2014 10:30:05)

- ☐ Sənədləşmə, inventarlaşma;
- ☐ Qiymətləndirmə, balans, hesablar sistemi;
- ☐ Balans, ikili yazılış üsulu;
- ☐ İnteraktlaşdırma.
- ☒ Qiymətləndirmə, balans, kalkulyasiya, inventarlaşma;

493 Mühasibat uçotunun hansı obyektləri öhdəliklərə aiddir? (Sürət 29.04.2014 10:30:08)

- ☐ Bitməmiş istehsal
- ☐ Yola salınmış malar üzrə alıcılarla hesablaşmalar
- ☐ Debitor borcları
- ☐ Alınmış veksellər üzrə hesablaşmalar.
- ☒ Pensiya fonduna ayırmalar üzrə borclar

494 Hesabatın hər hansı bir maddəsinin əhəmiyyətliliyini müəyyən etmək üçün mühasib aşağıdakı göstəricilərdən hansı ilə onu müqayisə etməyə bilər?

- ☐ Xalis mənfəət;
- ☐ Məcmu öhdəliklər;
- ☐ Məcmu aktivlər;
- ☐ Debitor borcu.
- ☒ İşçilərin ümumi sayı;

495 İstehsalat xərclərinin tərkibinə hansı vergilər daxil edilir?

- ☒ Yol vergisi
- ☐ Əlavə dəyər vergisi
- ☐ Aksizlər
- ☐ Fiziki şəxslərdən gəlir vergisi
- ☐ Əmlak vergisi

496 əlavə dəyər vergisini ödəyənlər aşağıdakılardır:

- ☐ Dövlət müəssisə və təşkilatları
- ☐ Qeyri-kommersiya müəssisələri və təşkilatlar
- ☐ İstehsal-kommersiya fəaliyyəti göstərən hüquqi şəxs statusuna malik olan müəssisələr
- ☒ İstehsal-kommersiya fəaliyyəti göstərən hüquqi şəxs statusuna malik olan müəssisələr, qeyri-kommersiya müəssisələri və təşkilatlar, dövlət müəssisə və təşkilatları
- ☐ Xarici hüquqi şəxslər

497 Təxirə salınmış vergi öhdəlikləri nə vaxt yaranır?

- ☐ Bütün cavablar düzdür
- ☐ Vergi xərcləri ödəniləcək vergi məbləğinə bərabər olduqda
- ☐ Vergi xərcləri təxirə salınmış vergi öhdəliyinin məbləğindən üstün olduqda
- ☐ Düzgün cavab yoxdur
- ☒ Vergi xərcləri ödəniləcək vergi məbləğindən yuxarı olduqda

498 Təxirə salınmış vergi öhdəliyi nə deməkdir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Digər təşkilatdan əvəzsiz qaydada əmlakın alınması zamanı meydana çıxan gəlirlər nəticəsində yaranan vergitutulan müvəqqəti fərqlərin bir hissəsinin məbləğidir
- ☒ Vergitutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcək dövrlərdə ödənilməli olan mənfəət vergisi məbləğidir
- ☐ Bütün cavablar düzdür
- ☐ Hesabat dövründən sonrakı dövrdə və ya gələcək hesabat dövrlərində büdcəyə ödənilməli olan mənfəət vergisinin azalmasına gətirib çıxarmalı olan təxirə salınmış mənfəət vergisinin bir hissəsidir

499 Hesabat dövründə ödəniləsi cari vergi nə deməkdir?

- ☐ Çıxılan müvəqqəti fərqlərə rəğmən gələcək dövrlərdə ödənilməli olan təxirə salınmış vergi öhdəliyinin məbləği;
- ☒ Dövr ərzində vergiyə cəlb olunan mənfəətə rəğmən ödənilməli olan mənfəət məbləği
- ☐ Gələcək dövrlərdə əvəzləşdirilən mənfəət vergisinin məbləği
- ☐ Düzgün cavab yoxdur
- ☐ Vergiyə cəlb olunma üzrə müvəqqəti fərqlərə rəğmən gələcək dövrdə ödəniləsi mənfəət vergisinin məbləği

500 Vergiyə cəlb olunma mənfəət nə deməkdir?

- ☒ Vergi orqanları tərəfindən dövr üçün müəyyən olunmuş qaydalarda hesablanmış və mənfəət vergisi ödənilməli olan mənfəətdir
- ☐ Cari ilin mühasibat mənfəəti ilə keçən hesabat dövrünün mühasibat mənfəəti arasındakı fərq
- ☐ Bölüşdürüldükdən sonra cari xalis mənfəət
- ☐ Düzgün cavab yoxdur
- ☐ Bölüşdürülməmişdən əvvəl cari dövrdə ümumi mənfəət

501 D-t 601 Satış K-t 521 Vergi öhdəlikləri yazılışı nəyi əks etdirir?

- ☐ ƏDV-nin büdcəyə ödənilməsini
- ☐ material qiymətlilərinin əldə edilməsi üzrə ödənilmiş ƏDV-ni
- ☐ ƏDV üzrə vergi orqanları ilə əvəzləşdirməni
- ☐ Əsas vəsaitlərin satışına görə hesablanmış ƏDV-ni
- ☒ satılmış məhsullara görə hesablanmış ƏDV-ni

502 Material qiymətlilərinin əldə edilməsi zamanı ödənilmiş əDV-nin məbləği silindikdə hansı müxabirləşmə verilir?

- ☐ D-t 801 «Ümumi gəlir (zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»
- ☒ D-t 521 «Vergi öhdəlikləri», K-t 241 «Əvəzləşdirilən vergi»
- ☐ D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»
- ☐ D-t 611 «Sair əməliyyat gəlirləri», K-t 241 «Əvəzləşdirilən vergi»

503 Torpaq vergisinin hesablanması hansı hesabın debetində əks etdirilir?

- ☐ 601 «Satış»
- ☐ 341 «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- ☐ 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»
- ☐ 801 «Ümumi mənfəət»
- ☒ 202 «İstehsalat xərcləri»

504 əDV üzrə büdcəyə olan borc aşağıdakı hesabın kreditində əks etdirilir:

- ☐ 241 «Əvəzləşdirilən ƏDV»
- ☐ 611 «Sair əməliyyat gəlirləri»
- ☐ 601 «Satış»
- ☒ 521 «Vergi öhdəlikləri»
- ☐ 631 «Maliyyə gəlirləri»

505 Mənfəət vergisinin vergiqoyma obyektlərinə aid edilir:

- ☐ Bölüşdürülməmiş mənfəət
- ☐ Mühəsibat mənfəəti
- ☒ Vergiyə cəlb olunma mənfəət
- ☐ Güzəştləri nəzərə almaqla mənfəət
- ☐ Xalis mənfəət

506 Təxirə salınmış vergi aktivləri mühəsibat uçotunda aşağıdakı yazılışla əks etdirilir:

- ☐ D-t 521 «Vergi öhdəlikləri», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»
- ☐ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»
- ☒ D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ Bütün cavablar düzdür
- ☐ D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

507 Təxirə salınmış vergi öhdəlikləri mühəsibat uçotunda aşağıdakı yazılışla əks etdirilir:

- ☒ D-t 902 «Təxirə salınmış mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- ☐ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 422 «Digər təxirə salınmış vergi öhdəlikləri»
- ☐ D-t 731 «Sair əməliyyat xərcləri», K-t 421 Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- ☐ Bütün cavablar düzdür.
- ☐ D-t 901 «Cari mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

508 Satılmış məhsula, göstərilmiş xidmətlərə, görülmüş işlərə əDV hesabladıqda aşağıdakı mühəsibat uçotu yazılışı verilir:

- ☐ D-t 521 «Vergi öhdəlikləri», K-t 601 «Satış»
- ☒ D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 521 «Vergi öhdəlikləri», K-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»
- ☐ D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»

509 Müəssisənin əmlakına vergi hesabladıqda aşağıdakı mühəsibat uçotu yazılışı verilir?

- ☐ D-t 202 «İstehsalat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 731 «Sair əməliyyat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 721 «İnzibati xərclər», K-t 521 «Vergi öhdəlikləri»
- ☒ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»

510 Bütçəyə köçürmələr aşağıdakı ilkin sənədlər vasitəsilə həyata keçirilir:

- ☐ Hesab-faktura
- ☐ Akkreditivlərlə
- ☐ Çeklərlə
- ☐ Çek və akkreditivlərlə
- ☒ Ödəmə tapşırığı ilə

511 Vergilər və yığım üzrə büdcə ilə hesablaşmalar aşağıdakı əməliyyatlara aiddir:

- ☐ Əmtəə xarakterli
- ☐ Maliyyə xarakterli
- ☒ Qeyri-əmtəə xarakterli
- ☐ Bütün cavablar düzdür
- ☐ Qarışıq xarakterli

512 701 Satışın maya dəyəri hesabının debet dövriyyəsində əks etdirilir:

- ☐ məhsul satışının maya dəyərində əks etdirilən birbaşa material xərcləri;
- ☐ istehsal aktivlərinin amortizasiyası ;
- ☐ istehsalat fəhlələrinin birbaşa əmək haqqı xərcləri;
- ☒ məhsul satışının maya dəyərində əks etdirilən birbaşa material xərcləri, istehsalat fəhlələrinin birbaşa əmək haqqı xərcləri, istehsal aktivlərinin amortizasiyası ;
- ☐ kommersiya xərcləri;

513 Məhsul, mal və xidmət satışından əldə olunan gəlirlər hansı hesabın kreditində əks etdirilir.

- ☐ 631 "Maliyyə gəlirləri";
- ☐ 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)";
- ☐ 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənimməmiş zərər)";
- ☒ 601 "Satış";
- ☐ 611 "Sair əməliyyat gəlirləri";

514 Malların satılmasında göstərdiyi xidmətlər üçün komissioner-təşkilat tərəfindən alınacaq komission-mükafatın məbləği əks etdirilmişdir:

- ☐ Düzgün cavab yoxdur;
- ☒ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 601 "Satış";
- ☐ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları"; K-t 601 "Satış";
- ☐ D-t 212 "Törəmə (asılı) müəssisələrin dısamüddətli debitor borcları"; K-t 611 "Sair əməliyyat gəlirləri";
- ☐ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 801 "Ümumi mənfəət (zərər)";

515 Başqa müəssisələrin fəaliyyətində iştirakı zamanı yaranan gəlirlərin hesablanması mühasibat uçotunda aşağıdakı yazılışlarla əks etdirilir:

- ☐ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları"; K-t 801 "Ümumi mənfəət (zərər)";
- ☐ D-t 223 "Bankdakı hesablaşma hesabı"; K-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları";
- ☐ D-t 211 "Kassa"; K-t 217 "Digər dısamüddətli debitor borcları";
- ☐ bütün cavablar düzdür;
- ☒ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 631 "Maliyyə gəlirləri";

516 Sair əməliyyat gəlirlərinə aid deyil:

- ☐ Fəaliyyətin dayandırıldığına görə mənfəət.
- ☐ İddia müddəti keçməmiş deponent borcları məbləğləri
- ☐ Amortizasiya olunan aktivlərin yenidən qiymətləndirilməsi məbləğləri;
- ☒ Bütün cavablar düzdür;
- ☐ Pul vəsaitlərindən istifadəsinə görə faiz məbləğləri;

517 Sair əməliyyat gəlirlərinə aiddir:

- ☐ əməliyyat icarəsi üzrə gəlir;
- ☐ reklam xidmətlərindən imtina etdikdə yaranan gəlir;
- ☒ aktivlərin əvəzsiz alınmasından olan gəlirlər;

- ☐ düzgün cavab yoxdur;
- ☐ proqram təminatının satışından əldə olunan gəlir;

518 Digər təşkilatlarda iştirak ilə bağlı gəlir, əldə edilmədən olan aşağıdakı gəlirdir:

- ☒ təsis sənədlərində göstərilən müddətdə digər müəssisələrin səhmlərinin əldə
- ☐ törəmə şirkətdən olan gəlir;
- ☐ hüquqi şəxs yaratmadan birgə fəaliyyətdən olan gəlirlərdir;
- ☐ bütün cavablar düzdür;
- ☐ geri alınmış xüsusi səhmlərin təkrar yerləşdirilməsindən olan gəlirlərdir;

519 Gəlir mühasibat uçotunda pul ifadəsində hesablanmış aşağıdakı məbləğdə əks etdirilir:

- ☐ pul vəsaitləri, qiymətli kağızların nominal dəyəri, investorların qoyuluşları məbləğində;
- ☒ pul vəsaitləri, əmlak, debitor borcları
- ☐ pul vəsaitləri, əmlak məbləğində;
- ☐ düzgün cavab yoxdur
- ☐ pul vəsaitlərinin, mübadilə müqaviləsi şərtləri əsasında öz əmlakının verilməsi üzrə öhdəliklər yerinə yetirilmədən daxil olan əmlakın, qiymətli kağızların məbləğində;

520 Aktivlər malik olma hüququna əsasən yaranan gəlirlər o zaman tanınır ki:

- ☐ sövdələşmədən olan gəlirlərin məbləği ehtibarlı şəkildə qiymətləndirilə bilər;
- ☐ sövdələşmə ilə əlaqədar olan iqtisadi faydanın kommersiya təşkilatına daxil olması ehtimalı böyükdür;
- ☐ həmin aktivlərdən pul vəsaitləri bankda olan hesablara daxil olmuşdur;
- ☒ sövdələşmə ilə əlaqədar olan iqtisadi faydanın kommersiya təşkilatına daxil olması ehtimalı böyükdür, sövdələşmədən olan gəlirlərin məbləği ehtibarlı şəkildə qiymətləndirilə bilər;
- ☐ sövdələşmədən pul vəsaiti kommersiya təşkilatlarına daxil olacaqdır;

521 Müqavilənin xarakterindən asılı olaraq onun başa çatdırılması kimi aşağıdakılar tanına bilər:

- ☐ görülmüş işlər haqqında hesabatda;
- ☐ avans şəklində daxil olan pul vəsaitləri;
- ☐ hesabatın tərtib olunma tarixinə xidmətlərin ümumi həcminə nisbətən göstərilmiş xidmətlərin faizlə həcmi;
- ☒ görülmüş işlər haqqında hesabatlar, hesabatların tərtib olunma tarixinə xidmətlərin ümumi həcminə nisbətən göstərilmiş xidmətlərin faizlə həcmi, hesabatın tərtibi tarixinə çəkilmiş xərclərin müqavilə üzrə gözlənilən xərclərə mütənasib olaraq aid edilməsi;
- ☐ hesabatın tərtibi tarixinə çəkilmiş xərclərin müqavilə üzrə gözlənilən xərclərə mütənasib olaraq aid edilməsi;

522 Gəlir – bu deməkdir:

- ☐ şirkətin adi fəaliyyət prosesində iqtisadi faydaların daxil olması, hansı ki, kapitalın artmasına gətirib çıxarır;
- ☐ səhmdarların qoyuluşları ilə əlaqədar olmayan adi fəaliyyət növündə ümumi iqtisadi faydaların daxil olması;
- ☐ ƏDV və satış vergisi daxil edilmədən şirkətin mütəmadi gəlirləri;
- ☒ bütün cavablar düzdür;
- ☐ şirkət tərəfindən edilən istənilən ticarət və topdansa satış güzəştləri nəzərə alınmaqla alınmış, yaxud gözlənilən əvəzetmənin ədalətli dəyəri ilə qiymətləndirilən ümumi daxilolmalar;

523 Hansı hallarda xidmətlərin göstərilməsindən əldə olunan gəlir tanınır.

- ☒ əməliyyatın hesabat tarixinə olan yekunlaşma səviyyəsindən asılı olaraq;
- ☐ əməliyyatın tam yekunlaşdıqdan sonra;
- ☐ müqavilənin bağlanma anında;
- ☐ heç bir cavab düz deyil;
- ☐ bankda olan hesablaşma hesabına daxil edildikdən sonra;

524 Hansı hallarda malların satışından əldə olunan gəlir tanınır?

- ☐ sövdələşmə ilə bağlı iqtisadi səmərələrin müəssisəyə daxil olması ehtimalı olduqda;
- ☐ mallara sahib olma üzrə əhəmiyyətli risklər və üstünlüklər malsatandan malalana keçdikdə;
- ☒ bütün cavablar düzdür;
- ☐ gəlirin məbləğini etibarlı əsasda qiymətləndirmək mümkün olduqda;
- ☐ müəssisə mülkiyyət hüququ ilə bağlı idarəetmədə artıq iştirak etmədikdə və satılmış mallar üzərində faktiki nəzarəti saxlamadıqda;

525 Mühasibat uçotu məqsədləri üçün gəlirlərin müəyyən edilməsinin əsasında hansı prinsip qoyulmuşdur;

- ☐ əhəmiyyətlik;
- ☒ təsərrüfat fəaliyyətinin vaxta görə (hesablama metoduna görə) müəyyən etmək;
- ☐ dürüstlük və tamlıq;
- ☐ bütün cavablar düzdür;
- ☐ ehtiyatlılıq;

526 Hansı gəlirlər əsas əməliyyat gəlirlərinə aiddir?

- ☐ məhsul və mal satışından əldə olunan gəlirlər;
- ☐ podrat müqavilələri üzrə gəlirlər;
- ☐ göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər;
- ☒ məhsul və mal satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər, podrat müqavilələri üzrə gəlirlər;
- ☐ əsas vəsaitlər satışından əldə olunan gəlirlər;

527 Debitor borclarının daxil olması məbləği aşağıdakılar nəzərə alınmaqla müəyyən edilir:

- ☐ Müqaviləyə əsasən müəssisəyə verilən bütün güzəştlər nəzərə alınmaqla;
- ☐ Müəssisə tərəfindən alınacaq aktivin dəyərindən asılı olaraq öhdəliklərin dəyişilməsi nəzərə alınmaqla;
- ☐ Ödəniş xarici valyutaya ekvivalent məbləğdə manatla aparıldığı halda yaranan məbləğ fərqləri nəzərə alınmaqla;
- ☒ Müqaviləyə əsasən müəssisəyə verilən bütün güzəştlər, ödəniş xarici valyutaya ekvivalent məbləğdə manatla aparıldığı halda qaranan məbləğ fərqləri, müəssisə tərəfindən alınacaq aktivin dəyərindən asılı olaraq öhdəliklərin dəyişilməsi nəzərə alınmaqla;
- ☐ Xarici ticarət kontraktları üzrə alıcılara yüklənib göndərilmiş məhsuldan pul gəlirinin müəyyən olunmamış məbləği nəzərə alınmaqla;

528 Mühasibat uçotunda sair əməliyyat gəlirlərin tərkibində tanınır.

- ☐ Uzunmüddətli amortizasiya olunan aktivlərin satışından gəlir;
- ☐ Müqavilə şərtləri pozulduğuna görə alınmış cərimələr, peniyalar və sair analoji məbləğlər;
- ☐ Amortizasiya olunmayan aktivlərin yenidən qiymətləndirilməsindən əmələ gələn gəlir;
- ☒ Bütün cavablar düzdür;
- ☐ İddia müddəti keçmiş olan deponent və kreditor borclarının silinməsindən olan gəlirlər

529 əsas əməliyyat fəaliyyətindən gəlirlər aşağıdakı hesablarda əks etdirilir.

- ☒ 601 "Satış: 602" Satılmış malların qaytarılması və ucuzlaşdırılması: 603 "Verilmiş güzəştlər;
- ☐ 631 "Maliyyə gəlirləri";
- ☐ 611 "Sair əməliyyat gəlirləri";
- ☐ bütün cavablar düzdür;
- ☐ düzgün cavab yoxdur;

530 Lazım olmayan materialların satışında gələn gəlir aşağıdakı hesablarda əks etdirilir:

- ☒ 601 "Satış" (subhesab 601-1 "Malların satışı")
- ☐ 621 "Fəaliyyətin dayandırılmasından gəlirlər"
- ☐ 611 "Sair əməliyyat gəlirləri";
- ☐ düzgün cavab yoxdur.
- ☐ 631 "Maliyyə gəlirləri";

531 Məhsul (iş, xidmət) satışından gələn gəlirlərin tanınması hansı yazılışlarla əks etdirilir?

- ☒ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları", K-t 601 "Satış";
- ☐ D-t 611 "Sair əməliyyat gəlirləri", K-t 217 "Digər dısamüddətli debitor borcları";
- ☐ D-t 217 "Digər dısamüddətli debitor borcları", K-t 601 "Satış"
- ☐ bütün cavablar düzdür;
- ☐ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları", K-t 611 "Sair əməliyyat gəlirləri";

532 Materialların əvəzsiz olaraq alınması, o cümlədən müqaviləyə əsasən bağışlanması hansı yazılışla əks etdirilir.

- ☒ D-t 201 "Xammal və materiallar"; K-t 611 "Digər əməliyyat gəlirləri";
- ☐ D-t 201 "Xammal və materiallar"; K-t 531 "Malsatan və podtatçılarla dısamüddətli kreditor borcları";
- ☐ D-t 201 "Xammal və materiallar"; K-t 631 "Maliyyə gəlirləri";
- ☐ bütün cavablar düzdür;
- ☐ D-t 202 "İstehsalat xərcləri"; K-t 801 "Ümumi mənfəət (zərər)";

533 əsas vəsait obyektlərinin müvəqqəti istifadəyə verilməsinə görə əldə edilmiş gəlir hansı mühasibat yazılışı ilə əks etdirilir?

- ☐ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları"; K-t 611 "Sair əməliyyat gəlirləri";
- ☐ D-t 216 "Faizlər üzrə dısamüddətli debitor borcları"; K-t 631 "Maliyyə gəlirləri";
- ☒ D-t 214 "İcarə ödənişləri üzrə dısamüddətli debitor borcları"; K-t 601 "Satış";
- ☐ düzgün cavab yoxdur;
- ☐ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 801 "Ümumi mənfəət (zərər)";

534 D-t 223 Bankdakı hesablaşma hesabı K-t 611 Sair əməliyyat gəlirləri nəyi əks etdirir.

- ☒ Müqavilə şərtlərinin pozulduğuna görə cərimələrin və sair anoloji ödənişlərin
- ☐ Uzunmüddətli bank kreditinin bankdakı hesaba daxil edilməsini;
- ☐ Digər təşkilatlara verilmiş borclara görə faiz şəklində olan gəlirin alınmasını;
- ☐ Düzgün cavab yoxdur;
- ☐ Bankdakı hesablarda olan sərbəst pul vəsaitlərinin bank tərəfindən istifadəsinə görə məbləğlərin hesaba daxil edilməsini;

535 Maliyyə icarəsindən gələn gəlir hansı nömrəli hesabda əks etdirilir:

- ☐ 601 "Satış";
- ☐ 611 "Sair əməliyyat gəlirləri";
- ☒ 631 "Maliyyə gəlirləri";
- ☐ Düzgün cavab yoxdur;
- ☐ 601, 611, 631 № hesablarda;

536 Yeni yaradılan müəssisə üç partiya mal tədarük edir. Birinci partiyanın dəyəri 80 manat, ikinci partiyanın – 95 manat, üçüncü partiyanın isə 85 manat təşkil edir. İki partoya mal 250 manata satılır. FIFO metodunun köməyiylə dövr üzrə ümumi gəlir nə qədərdir?

- ☐ 175 manat.
- ☐ 60 manat;
- ☒ 75 manat;

- ☐ 85 manat;
☐ 70 manat;

537 Yeni yaradılan müəssisə iyununda dörd partiya mal tədarük edir. 01 iyun – 150 ədəd – 770 manat
10 iyun – 200 ədəd – 1180 manat 15 iyun – 200 ədəd – 1260 manat 28 iyun – 150 ədəd – 990 manat
Cəmi – 4200 manat 30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 200 ədəd təşkil edir. 30 iyununda FİFO metodu ilə hesablamaya əsasən satılmış malların maya dəyəri nə qədər olacaq?

- ☐ 3210 manat
☐ 2570 manat
☐ 1305 manat
☐ 3135 manat
☒ 2895 manat

538 Yeni yaradılan müəssisə iyununda dörd partiya mal tədarük edir. 01 iyun – 150 ədəd – 770 manat
10 iyun – 200 ədəd – 1180 manat 15 iyun – 200 ədəd – 1260 manat 28 iyun – 150 ədəd – 990 manat
Cəmi – 4200 manat 30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 200 ədəd təşkil edir. 30 iyununda orta maya dəyəri metodu ilə hesablamaya əsasən satılmış malların maya dəyəri nə qədər olacaq?

- ☐ 4200 manat
☐ 920 manat
☐ 3000 manat
☐ 2100 manat
☒ 1200 manat

539 Ehtiyatların qiymətləndirilməsi üçün başdan-başa metodu nə vaxt istifadə olunur?

- ☐ Hər bir ehtiyatın faktiki hərəkətini müəyyən etmək mümkün olmayanda;
☐ Müəssisə çoxlu nisbətən aşağı maya dəyərinə malik olan müxtəlif növlü mallar satanda;
☐ Müəssisə çoxlu nisbətən aşağı maya dəyərinə malik olan oxşar mallar satanda;
☐ Düzgün cavab yoxdur.
☒ Müəssisə məhdud sayda bahalı mallar satanda

540 Ehtiyatların inventarizasiyasının aparılması zamanı yol verilən səhv dövrün sonuna ehtiyatların maya dəyərinin 10000 manat artmasına səbəb olur. Bu səhv nəticəsində cari dövrdə:

- ☐ Satılmış malların maya dəyəri azalır, xalis mənfəət azalır;
☒ Satılmış malların maya dəyəri azalır, xalis mənfəət artır;
☐ Satılmış malların maya dəyəri artır, xalis mənfəət artır;
☐ Hec bir dəyişiklik baş vermir.
☐ Satılmış malların maya dəyəri artır, xalis mənfəət azalır;

541 Dövrün əvvəlinə ehtiyatların maya dəyəri 10000 manat azalarsa, bu səhv nəticəsində cari dövrdə:

- ☐ Satılmış malların maya dəyəri azalır, xalis mənfəət azalır;
☒ Satılmış malların maya dəyəri azalır, xalis mənfəət artır;
☐ Satılmış malların maya dəyəri artır, xalis mənfəət artır;
☐ Hec bir dəyişiklik baş vermir.
☐ Satılmış malların maya dəyəri artır, xalis mənfəət azalır;

542 Müəssisəyə daxil olan materiallar və mallar uçota qəbul edilir:

- ☒ faktiki maya dəyəri ilə

- ☐ uçot qiyməti ilə
- ☐ bərpa dəyəri ilə
- ☐ əvəzləmə qiyməti ilə
- ☐ cari (bazar) qiyməti ilə

543 Mübadilə yolu ilə alınan materiallar qiymətləndirilir:

- ☐ satınalınmanın faktiki maya dəyəri ilə
- ☒ verilmiş aktivlərin dəyəri ilə
- ☐ daxilolmanın cari (bazar) dəyəri ilə
- ☐ bütün cavablar düzgündür
- ☐ anoloji aktivlərin dəyəri ilə

544 Müəssisənin təchizat şöbəsinin işçiləri vasitəsi ilə materialların daxil olması uçotda əks etdirilir:

- ☐ Debet 201 "Material ehtiyatları" Kredit 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları"
- ☐ Debet 201 "Material ehtiyatları" Kredit 545 "Digər qısamüddətli öhdəliklər"
- ☐ Debet 201 "Material ehtiyatları" Kredit 202 "İstehsalat məsrəfləri"
- ☒ Debet 201 "Material ehtiyatları" Kredit 244 "Təhtəl hesab məbləğlər"
- ☐ Debet 201 "Material ehtiyatları" Kredit 538 "Digər qısamüddətli kreditor borcları"

545 Materialların inventarlaşmasının həyata keçirilməsi mütləqdir:

- ☐ satıldıqda
- ☐ ləğvetmə balansı tərtib olunduqda
- ☐ illik mühasibat balansı tərtib olunduqda
- ☒ bütün cavablar düzgündür
- ☐ maddi-məsul şəxs dəyişdirildikdə

546 Materialların xüsusi istehsalatdan daxil olması hesabların hansında əks etdirilir:

- ☐ Debet 201 "Material ehtiyatları"
- ☐ Debet 203 "Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri"
- ☒ Debet 202 "İstehsalat məsrəfləri"
- ☐ bütün cavablar düzgündür
- ☐ Debet 204 "Hazır məhsul"

547 Artıq materiallar kənara satılmışdır:

- ☐ Debet 601 "Satış" Kredit 201 "Material ehtiyatları"
- ☐ Debet 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" Kredit 601 "Satış"
- ☐ Debet 611 "Sair əməliyyat gəlirləri" Kredit 201 "Material ehtiyatları"
- ☐ düzgün cavab yoxdur
- ☒ Debet 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" Kredit 611 "Sair əməliyyat gəlirləri" Kredit 521 "Vergi öhdəlikləri"

548 Yola salınan hazır məhsullar və mallar mühasibat uçotunda qiymətləndirilir:

- ☐ cari bazar dəyəri ilə
- ☐ mühasibat uçotu hesablarında qeydə alınan ilk dəyər ilə
- ☒ mühasibat uçotu hesablarında qeydə alınan faktik istehsal maya dəyəri ilə
- ☐ bütün cavablar düzgündür
- ☐ konsiqnasiya müqaviləsində nəzərdə tutulan komisiya dəyəri ilə

549 Anbarda olan hazır məhsulların uçotu qaydası uçotda belə aparılır:

- ☒ material-istehsalat ehtiyatları
- ☐ əsas vəsaitlər
- ☐ bitməmiş istehsalat
- ☐ yerinə yetirilən işlər və göstərilən xidmətlər
- ☐ qeyri-maddi aktivlər

550 İnventarlaşma zamanı aşkarlanan hazır məhsulların artıq gəlməsi aşağıdakı hesablarda qeydə alınır:

- ☐ Debet 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Debet 601 "Satış"
- ☐ Debet 731 "Sair əməliyyat xərcləri"
- ☐ düzgün cavab yoxdur
- ☒ Debet 611 "Sair əməliyyat gəlirləri"

551 Qeyri-maddi aktivlərin düzgün xarakteristikasını verin.

- ☐ Fiziki xassəyə malik olmayan
- ☐ Daimi və ya uzun müddət gəlir gətirən
- ☒ Fiziki xassəyə malik olmayan, lakin daimi və ya uzun müddət gəlir gətirən
- ☐ Doğru cavab yoxdur
- ☐ Yüksək dəyəərə malik olan

552 aşağıdakılardan biri qeyri-maddi aktivləri əsas vəsaitlərdən fərqləndirən əsas cəhətdir:

- ☐ Yüksək dəyəri ilə;
- ☒ Maddi-əşya formasının olmaması ilə;
- ☐ Uzun faydalı istifadə müddəti ilə;
- ☐ Nisbətən yüksək likvidliyi ilə
- ☐ Öz dəyərinin əmək əşyasına keçirilməsi üsulu ilə;

553 Qeyri-maddi aktivlərin əldə olunması və yaradılması ilə bağlı xərclər mühasibatlıqda hansı ad altında təsnifləşdirilməlidir?

- ☐ Cari istehsal və tədavül xərcləri
- ☐ Maliyyə qoyuluşlar
- ☒ Uzunmüddətli investisiyalar
- ☐ Qısamüddətli öhdəlik
- ☐ Xüsusi kapital

554 Aşağıdakılardan biri 38 sayılı Qeyri-maddi aktivlər adlı standartın əhatə dairəsinə aid deyil:

- ☐ Ticarət nişanı
- ☐ Lisenziya və fransıza
- ☐ Proqram təminatı
- ☐ Firma adları
- ☒ Müəssisələrin birləşməsi zamanı yaranan qudvill

555 Qeyri-maddi aktivlərin qiymətdən düşməsinin hesabatda əks etdirilmə qaydaları hansı Beynəlxalq Maliyyə Hesabatı Standartı ilə tənzimlənir

- ☐ MHBS 16 "Əsas vəsaitlər"
- ☐ MHBS 22 "Müəssisələrin birləşdirilməsi"
- ☐ MHBS 38 "Qeyri-maddi aktivlər"
- ☒ MHBS 36 "Aktivlərin qymətdən düşməsi"

556 MHBS-nin tələblərinə əsasən qeyri-maddi aktivlərə azalan qalıq üsulu ilə amortizasiya hesablayan zaman hansı parametrlərə daha çox diqqət yetirilir?

- ☐ Qalıq dəyəri və istismar yerinə
- ☒ Qalıq dəyərində və faydalı iqtifadə müddətinə
- ☐ İlkin dəyərə və faydalı iqtifadə müddətinə
- ☐ Faydalı istifadə müddətinə və istismar yerinə
- ☐ İstehsal olunan məhsulun həcmində və faydalı iqtifadə müddətinə

557 Malsatana çatmalı olan cərimə məbləği hesablanıb:

- ☐ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”
- ☒ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
- ☐ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 545 “Digər qısamüddətli öhdəliklər”
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Dt 218 “Şübhəli borclar üzrə düzəlişlər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”

558 Müəssisənin sərəncamında qalan mənfəət hesabına ehtiyat kapitalına ayırmala aparılır:

- ☐ Dt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- ☒ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat” - Dt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- ☐ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”
- ☐ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- ☐ Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”

559 Məhsul satışından əldə olunan mənfəət aşağıdakı hesabın kreditində əks etdirilir:

- ☒ 801 “Ümumi mənfəət (zərər)”
- ☐ 611 “Sair əməliyyat gəlirləri”
- ☐ 601 “Satış”
- ☐ Bütün cavablar düzdür
- ☐ 631 “Maliyyə gəlirləri”

560 Mal satışından əldə olunan mənfəət hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir?

- ☐ Dt 701 “Satışın maya dəyəri”, Kt 601 “Satış”
- ☐ Dt 601 “Satış”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- ☐ Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- ☒ Dt 601 “Satış”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- ☐ Dt 601 “Satış”, Kt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”

561 əvvəl ümitsiz borc kimi silinən debitor borcu daxil olması əməliyyatı hesablarda belə əks etdirilir:

- ☐ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- ☒ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- ☐ Dt 221 “Kassa”, Kt 222 “Yolda olan pul köçürmələri”
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 801 “Ümumi mənfəət (zərər)”

562 Alıcılardan alınmış, istifadə olunmamış avans məbləğinin qaytarılması üzrə müsbət məzənnə

fərqi aşağıdakı kimi əks etdirilir:

- ☐ Dt 543 "Alınmış qismüddətli avanslar", Kt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)"
- ☐ Dt 543 "Alınmış qismüddətli avanslar", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☒ Dt 543 "Alınmış qismüddətli avanslar", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 543 "Alınmış qismüddətli avanslar", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 801 "Ümumi mənfəət (zərər)"

563 Alıcıya verilmiş avans məbləğinin qaytarılması üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:

- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 243 "Verilmiş qismüddətli avanslar"
- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 243 "Verilmiş qismüddətli avanslar", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Bütün cavablar düzdür
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 611 "Sair əməliyyat gəlirləri"

564 Məhsul satışından olan zərər mühasibat uçotu hesablarında əks etdirilir:

- ☒ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 601 "Satış"
- ☐ Dt 601 "Satış", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 701 "Satışın maya dəyəri", Kt 601 "Satış"
- ☐ Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 601 "Satış"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"

565 Ümitsiz debitor borcunun silinməsindən olan zərər hesablarda aşağıdakı kimi əks etdirilir:

- ☐ Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", Kt 217 "Digər qismüddətli debitor borcları"
- ☒ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 217 "Digər qismüddətli debitor borcları"
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"

566 Valyuta vəsaitləri üzrə müsbət kurs fərqi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), 611 "Sair əməliyyat gəlirləri"
- ☒ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı)
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Dt 221 "Kassa", Kt 801 "Ümumi mənfəət (zərər)"

567 Müəssisənin xarici iqtisadi fəaliyyəti həyata keçirmək məqsədilə xarici valyuta alması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 "Yolda olan pul köçürmələri"
- ☐ Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"
- ☒ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 223 "Bank hesablaşma hesabları" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı) - Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 "Yolda olan pul köçürmələri" - Dt 731 "Sair əməliyyat xərcləri",

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt "Bank hesablaşma hesabı" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı)

568 İxrac mallarının satışından gəlir bankdakı hesablaşma hesabına daxil olmuşdur əməliyyatına düzgün yazılış verin:

- ☐ Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- ☐ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 217 "Digər qısamüddətli debitor borcları"
- ☐ Dt 221 "Kassa", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- ☐ Bütün cavablar düzdür
- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"

569 Malsatanlar tərəfindən təqdim olunmuş hesablaşma sənədlərinə əsasən hesablaşma hesabından pul vəsaitlərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə rəsmiləşdirilir:

- ☐ Dt "Digər qısamüddətli öhdəliklər", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
- ☐ Dt 512 "Qısamüddətli zamanət öhdəlikləri", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 504 "Qısamüddətli borclar", Kt 223 "Bank hesablaşma hesabları"
- ☒ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 538 "Digər qısamüddətli kreditor borcları", Kt 223 "Bank hesablaşma hesabları"

570 İşçilərə əmək haqqının plastik kartla ödənilməsi hansı yazılışla əks etdirilir?

- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"

571 Xarici valyutanın alınması mühasibat uçotu hesablarında hansı yazılışla əks etdirilir?

- ☒ Dt 223 "Bank hesablaşma hesabları" ("Xarici valyuta ilə pul vəsaitləri" subhesabı), Kt 223 "Bank hesablaşma hesabları" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı)
- ☐ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 221 "Kassa"
- ☐ Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları" ("Xarici valyuta ilə pul vəsaitləri" subhesabı), Kt 221 "Kassa"
- ☐ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bank hesablaşma hesabları"

572 Satılmış məhsula, iş, xidmətlərə görə əldə olunan pul vəsaitinin müəssisə kassasına daxil olması zamanı hansı mühasibat yazılışı verilir?

- ☐ Dt 221 "Kassa", Kt 661 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 221 "Kassa", Kt 204 "Hazır məhsul"
- ☒ Dt 221 "Kassa", Kt 601 "Satış"
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", Kt 221 "Kassa"

573 Pul vəsaitlərinin və pul sənədlərinin müəssisənin kassasından verilməsi hansı ilkin sənədlə rəsmiləşdirilir?

- ☒ Kassa məxaric orderi
- ☐ Məxaric qaiməsi
- ☐ Avans hesabatı

- ☐ Düzgün cavab yoxdur
- ☐ Kassa mədaxil orderi

574 Pul vəsaitlərinin və pul sənədlərinin müəssisənin kassasına daxil olması hansı ilkin sənədlə rəsmiləşdirilir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Avans hesabı
- ☐ Mədxil qaiməsi
- ☐ Qəbul aktı
- ☒ Kassa mədaxil orderi

575 Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinət hesablanması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 202 "İstehsal xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 761 "Fövqəladə xərclər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☒ Dt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 711 "Kommersiya xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 611 "Sair əməliyyat xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

576 əskik gələn material ehtiyatlarının dəyərinin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 761 "Fövqəladə xərclər"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 711 "Kommersiya xərcləri"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 538 "Digər qısamüddətli kreditor borcları"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 202 "İstehsal xərcləri"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 201 "Material ehtiyatları"

577 əvvəl verilmiş avans məbləğinin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 243 "Verilmiş qısamüddətli avanslar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 244 "Təhtəlhəساب məbləğlər"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 233 "Qısamüddətli verilmiş borclar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 538 "Digər qısamüddətli kreditor borcları"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"

578 İstehsal ehtiyatlarının müəssisənin anbarına gətirilməsi ilə əlaqədar işçilərə əmək haqqı hesablanması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 761 "Fövqəladə xərclər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☒ Dt 201 "Material ehtiyatları", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 202 "İstehsal xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

579 İşçi heyətinin əmək haqqının deponentləşdirilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 521 "Vergi öhdəlikləri"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 538 "Digər qısamüddətli kreditor borcları"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 223 "Bankdakı hesablaşma hesabı"

580 əmək haqqından verilmiş borc məbləğinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☒ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditor borcları”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhəsab məbləğlər”

581 İşçilərin əmək haqqından zay məhsula görə itki məbləğinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 205 “Mallar”
- ☒ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 204 “Hazır məhsul”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 201 “Material ehtiyatları”

582 Verilmiş təhtəl hesab məbləğin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditor borcları”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
- ☒ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhəsab məbləğlər”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”

583 Saatlıq tarif dərəcəsi və tabel üzrə işlənilmiş saatların miqdarına görə əmək haqqının hesablanması nəzərdə tutan əməyin ödənilməsi forması hansıdır?

- ☐ Sadə işəmuзд
- ☒ Sadə vaxtamuzd
- ☐ Akkord
- ☐ Vaxtamuzd-mükafatlı
- ☐ Tarifsiz

584 Maliyyə qoyuluşları mühasibat uçotu tərəfindən aşağıdakı əlamətlərə görə qruplaşdırılır:

- ☐ Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına, yerinə və dəyərinə
- ☒ Emitentlərə, qoyuluşun müddətinə nizamnamə kapitalının formalaşmasındakı iştirakına, fəaliyyət yerinə və sahibinə münasibətinə
- ☐ Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına və yerinə
- ☐ Qoyuluşun müddətinə və yerinə
- ☐ Emitentlərə, qoyuluşun müddətinə və yerinə

585 Emitentlər üzrə təsnifata əsasən hansı maliyyə qoyuluşları var?

- ☐ İnvestisiya və qeyri-investisiya
- ☐ Pay və borc
- ☒ Dövlət və qeyri-dövlət
- ☐ JPul bazarına və kapital bazarına
- ☐ Adlı və təqdim edənə

586 Maliyyə qoyuluşları nizamnamə kapitalının formalaşmasındakı iştirakına görə aşağıdakı qruplara bölünür:

- ☒ Pay və borc
- ☐ Adlı və təqdim edənə
- ☐ Dövlət və qeyri-dövlət
- ☐ Pul bazarına və kapital bazarına
- ☐ İnvestisiya və qeyri-investisiya

587 Maliyyə qoyuluşları investisiya alan müəssisə ilə münasibətin xarakterinə görə aşağıdakı qruplara bölünür?

- ☐ Pay və borc
- ☐ Dövlət və qeyri-dövlət
- ☒ Törəmə, asılı və sair müəssisələr
- ☐ Pul bazarına və kapital bazarına
- ☐ İnvestisiya və qeyri-investisiya

588 Qiymətli kağızların sahibinə münasibətinə görə aşağıdakı növləri mövcuddur:

- ☐ Pay və borc
- ☒ Adlı və təqdim edənə
- ☐ Dövlət və qeyri-dövlət
- ☐ Pul bazarına və kapital bazarına
- ☐ İnvestisiya və qeyri-investisiya

589 Qiymətli kağızların nominal dəyəri dedikdə nə nəzərdə tutulur?

- ☐ İlk yerləşdirmə zamanı onların satış qiyməti
- ☐ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- ☒ Qiymətli kağızların blankında göstərilən məbləğ
- ☐ Düzgün cavab yoxdur
- ☐ Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər

590 Qiymətli kağızların emissiya dəyəri deyildikdə nə nəzərdə tutulur?

- ☒ İlk yerləşdirmə zamanı onların satış qiyməti
- ☐ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- ☐ Qiymətli kağızların blankında göstərilən məbləğ
- ☐ Düzgün cavab yoxdur
- ☐ Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər

591 Qiymətli kağızların kurs dəyəri deyildikdə nə nəzərdə tutulur?

- ☐ İlk yerləşdirmə zamanı onların satış qiyməti
- ☒ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- ☐ Qiymətli kağızların blankında göstərilən məbləğ
- ☐ Düzgün cavab yoxdur
- ☐ Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər

592 MHBS-na əsasən mühasibat uçotunda səhmlər necə qiymətləndirilir?

- ☒ Əldə olunmasına çəkilən faktiki xərc məbləği ilə
- ☐ Qalıq dəyəri ilə
- ☐ Alış dəyəri ilə
- ☐ Nominal dəyəri ilə
- ☐ Bərpa dəyəri ilə

593 Mühasibat uçotunda səhmdar cəmiyyətin səhmlərinin satışı üçün mühasibat yazılışı aparın.

- ☒ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 311 "Emissiya gəliri"

594 Mühasibat uçotunda səhmdar cəmiyyətin səhmlərinin əvəzsiz verilməsi əməliyyatı üçün mühasibat yazılışı aparın

- ☐ Dt 711 "Kommersiya xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 721 "İnzibati xərclər", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 761 "Fövqəladə xərclər", 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 751 "Maliyyə xərclər", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

595 Mühasibat uçotunda səhmdar cəmiyyətin səhmlərinin geriye satın alınması əməliyyatı üçün mühasibat yazılışı aparın.

- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 721 "İnzibati xərclər", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 311 "Emissiya gəliri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☒ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bankdakı hesablaşma hesabı"

596 Mühasibat uçotunda xalis mənfəət hesabına səhmlərə dividend hesablanması əməliyyatı üçün mühasibat yazılışı aparın.

- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 311 "Emissiya gəliri"
- ☒ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları"

597 Mühasibat uçotunda hesablaşma hesabından dividendlər üzrə öhdəliklərin köçürülməsi əməliyyatı üçün mühasibat yazılışı aparın.

- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 221 "Kassa"
- ☒ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 222 "Yolda olan köçürmələr"
- ☐ Dt 311 "Emissiya gəliri", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"

598 Mühasibat uçotunda depozit sertifikatının satın alınması əməliyyatı üçün mühasibat yazılışı aparın.

- ☒ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 223 "Qısamüddətli verilmiş borclar", Kt 223 "Bankdakı hesablaşma hesabı"

- ☐ Dt 311 "Emissiya gəliri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 223 "Bankdakı hesablaşma hesabı"

599 Daşınmaz əmlaka investisiya qoyuluşu edilmişdir. Mühasibat yazılışını aparın:

- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 201 "Material ehtiyatları"
- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☒ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 234 "Digər qismüddətli investisiyalar"
- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 233 "Qismüddətli verilmiş borclar"

600 Mühasibat uçotunda əmlakın dəyərinin artması hansı mühasibat yazılışı ilə uçota alınır?

- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☒ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"
- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 641 "Fövqəladə gəlirlər"
- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 542 "Gələcək hesabat dövrünün gəlirləri"
- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 801 "Ümumi mənfəət (zərər)"

601 Müəssisə tərəfindən asılı cəmiyyətlərə investisiya qoyuluşu edilmişdir. Mühasibat yazılışını tərtib edin.

- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 201 "Material ehtiyatları"
- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☒ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 234 "Digər qismüddətli investisiyalar"
- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 233 "Qismüddətli verilmiş borclar"

602 Müəssisə tərəfindən avadanlıq verilməsi yolu ilə asılı cəmiyyətlərə investisiya qoyuluşu edilmişdir. mühasibat yazılışını tərtib edin.

- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 201 "Material ehtiyatları"
- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması"
- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması"
- ☒ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər"
- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"

603 Aşağıdakılardan biri investisiya mülkiyyətinin tərkibinə daxil deyil:

- ☐ Gələcəkdə kapitalın dəyərinin artmasından əldə olunacaq gəlir üçün nəzərdə tutulmuş torpaq
- ☐ Gələcəkdə hansı məqsədlə istifadə olunacağı hələlik müəyyən olunmayan torpaq
- ☒ Yaxın gələcəkdə təsərrüfat fəaliyyəti zamanı satış üçün nəzərdə tutulmuş torpaq
- ☐ Müəssisənin mülkiyyətində olan və bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilən tikili
- ☐ Hal-hazırda istifadə olunmayan, lakin sonra bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilməsi nəzərdə tutulan tikili

604 İnvestisiya mülkiyyəti müəssisəyə aşağıdakı üsullarla gəlir gətirə bilər?

- ☐ Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması kimi
- ☐ Faiz, dividend və kapitalın dəyərinin artması kimi
- ☐ Faiz və icarə haqqı kimi
- ☐ Dividend və kapitalın dəyərinin artması kimi
- ☒ İcarə haqqı və kapitalın dəyərinin artması kimi

605 Mülkiyyətçi tərəfindən tutulan daşınmaz əmlakın uçotu qaydasını bu Maliyyə Hesabatının Beynəlxalq Standartı tənzimləyir:

- ☒ MHBS 16 “Əsas vəsaitlər”
- ☐ MHBS 38 “Qeyri-maddi aktivlər”
- ☐ MHBS 40 “İnvestisiya mülkiyyəti”
- ☐ MHBS 17 “İcarə”
- ☐ MHBS 11 “Tikinti üzrə müqavilələr”

606 Təsərrüfat üsulu ilə işləri yerinə yetirərkən əsas vəsait obyektlərinin tikintisi ilə əlaqədar işçilərin əmək haqqının ödənilməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 611 “Digər əməliyyat xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☒ Dt 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

607 Qeyri-maddi aktivlər əsas vəsaitlərdən nə ilə fərqlənir?

- ☐ Yüksək dəyəri ilə;
- ☒ Maddi-əşya formasının olmaması ilə;
- ☐ Uzun faydalı istifadə müddəti ilə;
- ☐ Nisbətən yüksək likvidliyi ilə
- ☐ Öz dəyərinin əmək əşyasına keçirilməsi üsulu ilə;

608 Qeyri-maddi aktivlərə azalan qalıq üsulu ilə amortizasiya hesablayan zaman əsas nəyə diqqət yetirilir?

- ☐ İlkin dəyərə və faydalı iqtifadə müddətinə
- ☐ İstehsal olunan məhsulun həcminə və faydalı iqtifadə müddətinə
- ☒ Qalıq dəyərinə və faydalı iqtifadə müddətinə
- ☐ Faydalı istifadə müddətinə və istismar yerinə
- ☐ Qalıq dəyəri və istismar yerinə

609 Hansı Beynəlxalq Maliyyə Hesabatı Standartı ilə qeyri-maddi aktivlərin qiymətdən düşməsi müəyyən olunur?

- ☐ MHBS 16 “Əsas vəsaitlər”
- ☐ MHBS 22 “Müəssisələrin birləşdirilməsi”
- ☐ MHBS 38 “Qeyri-maddi aktivlər”
- ☒ MHBS 36 “Aktivlərin qiymətdən düşməsi”
- ☐ MHBS 17 “İcarə”

610 Hansı aktiv 38 Qeyri-maddi aktivlər -in tətbiqi sferasına aid deyil?

- ☐ Ticarət nişanı
- ☐ Lisenziya və fransıza
- ☐ Proqram təminatı
- ☐ Firma adları
- ☒ Müəssisələrin birləşməsi zamanı yaranan qudvill

611 Nizamnamə kapitalına qoyuluş kimi müəssisəyə daxil olan qeyri-maddi aktivlər necə qiymətləndirilir?

- ☐ Əldə olunmasına çəkilən faktiki xərc məbləği üzrə
- ☐ Qalıq dəyərilə
- ☐ Eksport qiymətləndirmə
- ☐ Düzgün cavab yoxdur
- ☒ Razılaşdırılmış dəyərlə

612 Nizamnamə kapitalına qoyuluş kimi müəssisəyə daxil olan qeyri-maddi aktivlər necə qiymətləndirilir?

- ☐ Qalıq dəyərilə
- ☐ Düzgün cavab yoxdur
- ☒ Razılaşdırılmış dəyərlə
- ☐ Eksport qiymətləndirmə
- ☐ Əldə olunmasına çəkilən faktiki xərc məbləği üzrə

613 Qeyri-maddi aktivlərin əldə olunması və yaradılması ilə bağlı xərclər hansı kateqoriyaya aiddir?

- ☐ Qısamüddətli öhdəliklərə.
- ☐ Maliyyə qoyuluşlarına
- ☐ Cari istehsal və tədavül xərclərinə
- ☒ Uzunmüddətli investisiyalara
- ☐ Xüsusi kapitala

614 Qeyri-maddi aktivlər necə uçot obyektidir?

- ☐ Fiziki xassəyə malik olmayan
- ☒ Fiziki xassəyə malik olmayan, lakin daimi və ya uzun müddət gəlir gətirən
- ☐ Yüksək dəyərlə malik olan
- ☐ Yüksək likvidli
- ☐ Daimi və ya uzun müddət gəlir gətirən

615 Hüquqi xarakter daşıyan öhdəliklər aşağıdakılardır:

- ☐ Uzunmüddətli kreditlərin alınması üzrə öhdəliklər
- ☐ Qeyri-maddi aktivlərin əldə edilməsi üzrə öhdəliklər
- ☐ Mal-material qiymətlilərin satıcılardan alınması üzrə öhdəliklər
- ☒ Bütün cavablar düzdür
- ☐ Büdcəyə ödənişlər üzrə öhdəliklər

616 Hüquqi xarakter daşımayan öhdəliklərə aiddir:

- ☐ Kreditlər üzrə öhdəliklər
- ☐ Satılmış texnikaya zəmanət müddətindən artıq müddətdə xidmət göstərilməsi üzrə öhdəliklər
- ☐ Dividendlərin ödənilməsi üzrə öhdəliklər
- ☒ Dividendlərin ödənilməsi üzrə öhdəliklər, satılmış texnikaya zəmanət müddətindən artıq müddətdə xidmət göstərilməsi üzrə öhdəliklər, ilin yekunlarına görə mükafatların verilməsi üzrə öhdəliklər
- ☐ İlin yekunlarına görə mükafatların verilməsi üzrə öhdəliklər

617 Qısamüddətli öhdəliklərin silinməsi üçün hansı hesablaşma formasından istifadə edilir?

- ☐ Akkreditiv vasitəsi ilə hesablaşmalar
- ☐ İnkasso ilə hesablaşmalar
- ☐ Ödəniş tapşırığı
- ☒ Ödəniş tapşırığı, inkasso ilə hesablaşmalar, akkreditiv vasitəsi ilə hesablaşmalar.
- ☐ Çek vasitəsi ilə hesablaşmalar

618 Öhdəliklərin analitik uçotu malsatanlara olan aşağıdakı borclar üzrə məlumatların əldə olunmasını təmin etməlidir:

- ☐ Verilmiş veksellərə görə olan borclar üzrə
- ☐ Vaxtında ödənilməmiş hesablaşma sənədlərinə əsasən olan borclar üzrə
- ☐ Ödəniş vaxtı çatmamış hesablaşma sənədlərinə əsasən olan borclar üzrə
- ☒ Bütün cavablar düzdür.
- ☐ Faktura olunmamış mal göndərilməsinə dair borclar üzrə

619 Mal-material ehtiyatları və xərclər kreditləşdirilməyə bu qiymətləndirilmələr üzrə qəbul edilir:

- ☐ Plan üzrə
- ☐ İlkin
- ☐ Normativ
- ☐ Faktiki
- ☒ Balans

620 Öhdəliklər yerinə yetirilmədikdə veksellərlə bankdan alınan pul vəsaitləri geri qaytarıldıqda hansı mühasibat uçotu yazılışı verilir?

- ☐ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 501 «Qısamüddətli bank kreditləri»
- ☒ D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 223 «Bank hesablaşma hesabları»
- ☐ D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»
- ☐ Düzgün cavab yoxdur.
- ☐ D-t 223 «Bank hesablaşma hesabları», K-t 501 «Qısamüddətli bank kreditləri»

621 əvvəlcədən verilmiş avans hesabına satıcılar qarşısında öhdəliklər ödənilir:

- ☐ D-t 243 «Verilmiş qısamüddətli avanslar», K-t 223 «Bank hesablaşma hesabları»
- ☒ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 243 «Verilmiş qısamüddətli avanslar»
- ☐ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 223 «Bank hesablaşma hesabları»
- ☐ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 221 «Kassa»
- ☐ D-t 243 «Verilmiş qısamüddətli avanslar», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»

622 Bütçə qarşısında uzunmüddətli kredit borclarının silinməsi hansı mühasibat yazılışı ilə əks etdirilir?

- ☐ D-t 401 «Uzunmüddətli bank kreditləri», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- ☐ D-t 404 «Uzunmüddətli borclar», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- ☐ Bütün cavablar düzdür
- ☒ D-t 521 «Vergi öhdəlikləri», K-t 401 «Uzunmüddətli bank kreditləri»

623 Podratçı təşkilatlar qarşısında borcun silinməsi üçün uzunmüddətli borc alınmışdır əməliyyatına belə yazılış tərtib edilir:

- ☐ D-t 404 «Uzunmüddətli borclar», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»
- ☐ D-t 404 «Uzunmüddətli borclar», K-t 223 «Bank hesablaşma hesabları»
- ☐ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 223 «Bank hesablaşma hesabları»
- ☒ D-t 223 «Bank hesablaşma hesabları», K-t 404 «Uzunmüddətli borclar»
- ☐ D-t 404 «Uzunmüddətli borclar», K-t 431 «Malsatan və podratçılara uzunmüddətli kreditör borcları»

624 D-t 502 İşçilər üçün qısamüddətli bank kreditləri K-t 223 Bank hesablaşma hesabları nəyi əks etdirir?

- ☐ Qısamüddətli kreditin ödənilməsi üçün işçiyə verilən pul vəsaitini
- ☐ Bağ evlərinin tikilməsi üçün hesablaşma hesabından işçiyə verilən pul vəsaitini
- ☐ Malların kreditə alınması üçün bank kreditinin hesablaşma hesabından işçiyə verilən pul vəsaitini
- ☒ İşçilərə verilmək üçün müəssisə tərəfindən əvvəllər alınmış kreditlərin banka ödənilməsini
- ☐ Əvvəllər alınan qısamüddətli kredit üzrə banka olan borcunun silinməsini

625 Kvalifikasiya olunan uzunmüddətli aktivlərin yaradılması üçün faizlərin hesablanması hansı mühasibat yazılışı ilə əks etdirilir?

- ☐ D-t 101 «Qeyri-maddi aktivlər – dəyəri», K-t 103 «Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması»
- ☐ D-t 103 «Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- ☐ D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- ☒ D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri», D-t 103 «Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması », K-t 401 «Uzunmüddətli bank kreditləri».
- ☐ D-t 111 «Torpaq, tikili və avadanlıq – Dəyər», K-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»

626 Açıq bazarda tədavül edən səhmlərin cari dəyərə qədər qiymətlərinin qaldırılması hansı yazılışla rəsmiyyətə salınır?

- ☒ Dt 231 “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar”, 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- ☐ Dt 231 “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar”, Kt 601 “Satış” – Dt 601 “Satış”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- ☐ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- ☐ Bütün cavablar düzdür.
- ☐ Dt 231 “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”

627 əvvəl geri satın alınmış səhmlərin satış dəyərinin onların alış dəyərini üstələməsi hesablarda aşağıdakı kimi əks etdirilir:

- ☐ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- ☐ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- ☐ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- ☐ Bütün cavablar düzdür
- ☒ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

628 Müstəqil balansla malik bölmələrlə xarici valyuta ilə hesablaşmalar zamanı manatın xarici valyutaya nisbətən məzənnəsinin dəyişilməsi nəticəsində yaranmış müsbət məzənnə fərqləri aşağıdakı yazılışla əks etdirilir:

- ☐ Dt 212 “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- ☐ Dt 217 “Digər qısamüddətli debitor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- ☐ Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 611 “Sair əməliyyat gəlirləri”
- ☐ Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 212 “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları”
- ☒ Dt 212 “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

629 Xarici malsatanlardan alınmış materiallar üzrə hesablaşmalar zamanı müsbət məzənnə fərqi mühasibat uçotu hesablarında aşağıdakı kimi əks etdirilir:

- ☐ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", Kt 631 "Maliyyə gəlirləri"
- ☒ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 435 "Digər uzunmüddətli kreditor borcları", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

630 İstiqrazların satınalma və nominal qiymətləri arasındakı müsbət fərqlərin illik məbləği əks etdirilmişdir:

- ☐ Dt 232 "Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☐ Dt 232 "Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 232 "Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Düzgün cavab yoxdur.
- ☒ Dt 232 "Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

631 Torpaq, tikili və avadanlıqların satışından zərər əks etdirilib:

- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər"
- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"

632 Materialların əvəzsiz verilməsindən maliyyə nəticəsi (zərər) silinib:

- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 201 "Material ehtiyatları" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 201 "Material ehtiyatları"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"

633 Müəssisə tərəfindən xarici valyutanın alınması mühasibat uçotu hesablarında aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☒ Dt 223 "Bank hesablaşma hesabları" ("Xarici valyuta ilə pul vəsaitləri" subhesabı), Kt 223 "Bank hesablaşma hesabları" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı)
- ☐ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 221 "Kassa"
- ☐ Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları" ("Xarici valyuta ilə pul vəsaitləri" subhesabı), Kt 221 "Kassa"
- ☐ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bank hesablaşma hesabları"

634 Müəssisədə işçilərə əmək haqqının plastik kartla ödənilməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"

635 Müəssisə tərəfindən alıcıdan əvvəlcə hesablaşma hesabına alınmış qısamüddətli avansın qaytarılması hesablarda aşağıdakı kimi əks etdirilir:

- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 538 "Digər qısamüddətli kreditor borcları" – Dt 538 "Digər qısamüddətli kreditor borcları", Kt 223 "Bank hesablaşma hesabları"
- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 543 "Alınmış qısamüddətli avanslar" - Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 521 "Vergi öhdəlikləri" - Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 223 "Bank hesablaşma hesabları" – Dt 521 "Vergi öhdəlikləri", Kt 543 "Alınmış qısamüddətli avanslar"
- ☐ Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 543 "Alınmış qısamüddətli avanslar" - Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 223 "Bank hesablaşma hesabları"

636 Müəssisəyə malsatanlar tərəfindən təqdim olunmuş hesablaşma sənədlərinə əsasən hesablaşma hesabından pul vəsaitlərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə uçota alınır:

- ☐ Dt 538 "Digər qısamüddətli kreditor borcları", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 504 "Qısamüddətli borclar", Kt 223 "Bank hesablaşma hesabları"
- ☒ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt "Digər qısamüddətli öhdəliklər", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
- ☐ Dt 512 "Qısamüddətli zəmanət öhdəlikləri", Kt 223 "Bank hesablaşma hesabları"

637 Müəssisədə hesablaşma hesabından baş vermiş vergi pozuntusuna görə cərimə ödənilmişdir. Bu əməliyyatı hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 223 "Bank hesablaşma hesabları"
- ☒ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 521 "Vergi öhdəlikləri" – Dt 521 "Vergi öhdəlikləri", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 521 "Vergi öhdəlikləri", Kt 223 "Bank hesablaşma hesabları"

638 Müəssisənin xarici təsisçisi tərəfindən nizamnamə kapitalına qoyuluş məbləği daxil olmuşdur. Bu əməliyyata mühasibat yazılışı verin:

- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 221 "Kassa", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

639 Müəssisə tərəfindən valyuta hesabındakı pul vəsaitinin manata çevrilməsi hansı tarixə həyata keçirilir?

- ☐ Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi, eləcə də maliyyə hesabatının hazırlanması tarixinə
- ☐ Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi tarixinə
- ☐ AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə
- ☒ Xarici valyuta ilə əməliyyatın aparılması, maliyyə hesabatının hazırlanması, eləcə də AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə
- ☐ Maliyyə hesabatının hazırlanması tarixinə

640 Müəssisədə ixrac mallarının satışından gəlir bankdakı hesablaşma hesabına daxil olmuşdur. Bu əməliyyata düzgün mühasibat yazılışı verin:

- ☐ Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- ☐ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 217 "Digər qısamüddətli debitor borcları"
- ☐ Dt 221 "Kassa", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- ☐ Bütün cavablar düzdür
- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"

641 Açıq akkreditiv məbləğinin istifadə olunması hansı mühasibat yazılışı ilə əks etdirilir?

- ☒ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
- ☐ Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 221 "Kassa"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
- ☐ Bütün cavablar düzdür
- ☐ Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 223 "Bank hesablaşma hesabları"

642 Müəssisənin xarici iqtisadi fəaliyyəti həyata keçirmək məqsədilə xarici valyuta alması mühasibat uçotunda necə əks etdirilir?

- ☐ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 "Yolda olan pul köçürmələri"
- ☒ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 223 "Bank hesablaşma hesabları" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı) - Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 "Yolda olan pul köçürmələri" - Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı)
- ☐ Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt "Bank hesablaşma hesabı" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı)

643 Müəssisədə valyuta vəsaitləri üzrə müsbət kurs fərqi aşağıdakı mühasibat uçotunda necə əks etdirilir?

- ☐ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), 611 "Sair əməliyyat gəlirləri"
- ☒ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı)
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Dt 221 "Kassa", Kt 801 "Ümumi mənfəət (zərər)"

644 Müəssisədə kassirin təqsiri üzündən kassada pul vəsaitinin əskik gəlmişdir. Bu zaman hansı mühasibat yazılışı verilir?

- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 221 "Kassa"
- ☒ Dt 213 "Əsas idarəetmə heyətin qısamüddətli debitor borcları", Kt 221 "Kassa"
- ☐ Dt 217 "Sair debitor borcları", Kt 221 "Kassa"
- ☐ Dt 721 "İnzibati xərclər", Kt 221 "Kassa"
- ☐ Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", Kt 221 "Kassa"

645 Fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün yaradılmış xeyriyyə fondunun hesabına pul vəsaitinin köçürülməsi mühasibat hesablarında əks etdirilmişdir:

- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

646 Adi fəaliyyət növləri üzrə xərclərkimi aşağıdakılar tanınır. (Sürət 31.05.2011 15:37:11)

- ☐ dividendlərin və qiymətli kağızlar üzrə faizlərin ödənilməsi ilə əlaqədar olan xərclər;
- ☐ məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmət, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclər;
- ☐ məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmətlərlə əlaqədar
- ☒ məhsul istehsalı, görülmüş işlərin, göstərilmiş xidmətlərlə əlaqədar olan xərclər; məhsul istehsalı və satışı, görülmüş işlərin, göstərilmiş xidmətlər, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclər; dividendlərin və qiymətli kağızlar üzrə faizlərin ödənilməsi ilə əlaqədar olan xərclər;
- ☐ məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmət, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclərdir; əsas vəsaitlərin istifadə olunmayan obyektlərin satışı ilə əlaqədar olan xərclər;

647 Aşağıdakı əməliyyatlarla bağlı aktivlərin təsərrüfatdan çıxması müəssisənin xərcləri kimi tanınmır: (Sürət 31.05.2011 15:37:18)

- ☐ ehtiyatlar üçün əvvəlcədən ödənişlər, həmçinin anoloji əməliyyatlar üçün
- ☐ başqa müəssisələrin və şirkətlərin nizamnamə kapitalına qoyuluşlar;
- ☐ uzun müddətli aktivlərin əldə edilməsi və yaradılması;
- ☒ bütün cavablar düzdür;
- ☐ yenidən satış üçün nəzərdə tutulmayan səhmdar cəmiyyətlərinin səhmləri və digər qiymətli kağızların əldə edilməsi;

648 Funksional təyinatına görə məsrəflərin tərkibi xərclərin aşağıdakı bölgüsü ilə müəyyənləşir. (Sürət 31.05.2011 15:37:24)

- ☐ relevant və qeyri relevant xərclərə;
- ☐ birbaşa dəyişən və birbaşa dolay xərclərə;
- ☐ birbaşa və dolay xərclərə;
- ☐ düzgün cavab yoxdur;
- ☒ dəyişən və daimi xərclərə;

649 Xərclər mənfəət və zərərlər haqqında hesabatda o zaman tanınır ki, aşağıdakıları etibarlı şəkildə ölçmək mümkün olsun: (Sürət 31.05.2011 15:37:27)

- ☐ borclar üzrə xərclərin kapitallaşdırılması nəticəsində öhdəliklərin artmasını;
- ☐ öhdəliklərin artmasını;
- ☐ aktivlərin azalmasını;
- ☐ aktivlərin artması, yaxud öhdəliklərin azalmasını;
- ☒ aktivlərin azalması və öhdəliklərin artmasını;

650 Mənfəət və zərər haqqında hesabatda Satışın maya dəyəri maddəsində aşağıdakı xərclər əks olunmalıdır. (Sürət 31.05.2011 15:37:30)

- ☐ kommersiya xərcləri;
- ☐ birbaşa əmək haqqı xərcləri;
- ☐ birbaşa material xərcləri;
- ☒ birbaşa material xərcləri; birbaşa əmək haqqı xərcləri; dolay (üstəlik) istehsal xərcləri;

☐ dolayı (üstəlik) istehsal xərcləri;

651 Mənfəət və zərər haqqında hesabatda xərclər tanınır: (Sürət 31.05.2011 15:37:32)

- ☒ gəlirlər tanındıqdan sonra;
- ☐ öhtəliklər tanındıqdan sonra;
- ☐ aktivlər tanındıqdan sonra;
- ☐ bütün cavablar düzdür;
- ☐ mənfəət tanındıqdan sonra;

652 MMUS 1 Maliyyə hesabatlarının təqdimatı üzrə hesabata uyğun olaraq mahiyyəti üzrə xərclərə aşağıdakı maddələr daxil edilməlidir. (Sürət 31.05.2011 15:37:35)

- ☐ işçi heyəti üzrə xərclər;
- ☐ müəssisələrin görülmüş və kapitallaşdırılmış işləri;
- ☐ hazır məhsul və bitməmiş istehsal ehtiyatlarında dəyişikliklər
- ☒ bütün cavablar düzdür;
- ☐ material ehtiyatlarının istifadə olunması;

653 satılmış malların maya dəyəri ehtiyatların fasiləsiz uçotu metoduna əsasən əks olunmalıdır:

- ☒ Birbaşa satış zamanı
- ☐ Hər ay;
- ☐ Hər gün
- ☐ Hər kvartal.
- ☐ Hər il;

654 Müəssisənin xalis gəliri 840000 manat, satılmış malların maya dəyəri 600000 manat olarsa, satışın rentabelliği nəyə bərabərdir?

- ☐ 50 %
- ☒ 40 %
- ☐ 60 %
- ☐ 25 %
- ☐ 20 %

655 İstehsal fəaliyyəti ilə məşğul olan müəssisələrdə satışa tam hazır olan ehtiyatlar:

- ☐ Anbarda olan material;
- ☐ Bitməmiş istehsal
- ☐ Xammal;
- ☐ Xammal və anbarda olan material.
- ☒ Hazır məhsul;

656 Dövri metodun tətbiqi zamanı dövrün əvvəlinə ehtiyatların maya dəyəri üstəgəl alınmış malların maya dəyəri bərabərdir:

- ☐ Bütün alınan malların maya dəyəri
- ☒ Satış üçün nəzərdə tutulan malların maya dəyəri;
- ☐ Satılmış malların maya dəyəri;
- ☐ Alınmış malların bazar qiyməti
- ☐ Xalis alış;

657 Dövri metodun tətbiqi zamanı satılmış məhsulların maya dəyəri aşağıdakı şəkildə hesablanır:

- ☒ Dövrün əvvəlinə ehtiyatların maya dəyəri + alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
- ☐ Satış - alınmış malların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
- ☐ Dövrün əvvəlinə ehtiyatların maya dəyəri – alınmış malların maya dəyəri + dövrün sonuna ehtiyatların maya dəyəri;
- ☐ Dövrün əvvəlinə ehtiyatların maya dəyəri - alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri.
- ☐ Satış + ümumi mənfəət - dövrün sonuna ehtiyatların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri;

658 Yeni yaradılan müəssisə üç partiya mal tədarük edir. Birinci partiyanın dəyəri 60 manat, ikinci partiyanın – 95 manat, üçüncü partiyanın isə 85 manat təşkil edir. İki partoya mal 250 manata satılır. FIFO metodunun köməyiylə dövr üzrə ümumi gəlir nə qədərdir?

- ☐ 60 manat;
- ☐ 85 manat;
- ☒ 95 manat;
- ☐ 175 manat.
- ☐ 70 manat;

659 Yeni yaradılan müəssisə iyununda dörd partiya mal tədarük edir. 01 iyun – 150 ədəd – 770 manat
10 iyun – 200 ədəd – 1180 manat
15 iyun – 200 ədəd – 1260 manat
28 iyun – 150 ədəd – 990 manat
Cəmi – 4200 manat
30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 550 ədəd təşkil edir. 30 iyununda FIFO metodu ilə hesablamaya əsasən satılmış malların maya dəyəri nə qədər olacaq?

- ☐ 3135 manat
- ☐ 2570 manat
- ☐ 1305 manat
- ☐ 3210 manat
- ☒ 770 manat

660 Ehtiyatların qiymətləndirilməsi üçün başdan-başa metodu adətən bu şəraitdə istifadə olunur:

- ☒ Müəssisə məhdud sayda bahalı mallar satanda
- ☐ Müəssisə çoxlu nisbətən aşağı maya dəyərinə malik olan oxşar mallar satanda
- ☐ Hər bir ehtiyatın faktiki hərəkətini müəyyən etmək mümkün olmayanda
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Müəssisə çoxlu nisbətən aşağı maya dəyərinə malik olan müxtəlif növlü mallar satanda;

661 Xərclər tanınır:

- ☐ heç bir cavab düz deyil;
- ☒ mənfəət və zərər haqqında hesabatda;
- ☐ kapitalda dəyişikliklər haqqında hesabatda;
- ☐ balansda;
- ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;

662 Sair əməliyyat xərclərinə aiddir.

- ☐ yenidənqiymətləndirmədən olan zərərlər;
- ☐ hesabat ili ərzində müəyyən edilmiş keçən illərin zərərləri;
- ☐ torpaqların, tikintilərin, avadanlıqların və sair uzunmüddətli aktivlərin satışı ilə əlaqədar olan xərclər;
- ☒ bütün cavablar düzdür;
- ☐ cərimələr və sair analoji ödənişlər;

663 Maliyyə (mühasibat) uçotu məqsədlər üçün xərclərin tanınmasının əsasında hansı prinsip qoyulmuşdur?

- ☐ əhəmiyyətlik;
- ☐ təsərrüfat fəaliyyəti faktlarının vaxtla müəyyənləşdirilməsi;
- ☐ etibarlılıq, tamlıq;
- ☒ təsərrüfat fəaliyyətini faktlarının vaxtla müəyyənləşdirilməsi; hesablama
- ☐ hesablama metodu ilə uçot;

664 Məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə istehsal xərcləri bölünür:

- ☐ planlaşdırılmış və planlaşdırılmamış xərclərə;
- ☐ istehsal və qeyri istehsal xərclərinə;
- ☐ daimi və dəyişən xərclərə;
- ☐ bir elementli və kompleks xərclərə;
- ☒ birbaşa və dolay xərclərə;

665 Bir elementli xərclər aşağıdakı xərclərin tərkibinə daxildir:

- ☐ istehsal maya dəyərində əks olunmuş xərclərin;
- ☐ kalkulyasiya maddələri üzrə xərclərin;
- ☒ iqtisadi elementlər üzrə xərclərin;
- ☐ düzgün cavab yoxdur;
- ☐ tam maya dəyərində əks olunmuş xərclərin;

666 İqtisadi həmcinsliyinə (məzmununa) görə istehsal xərcləri bölünür.

- ☐ bütün cavablar düzdür.
- ☐ planlaşdırılmış və planlaşdırılmamış xərclərə;
- ☐ daimi və dəyişən xərclərə;
- ☐ istehsal və qeyri istehsal xərclərinə;
- ☒ bir elementli və kompleks xərclərə;

667 Məhsul istehsalına, görülmüş işlərə və göstərilmiş xidmətlərə birbaşa xərclər dedikdə nə başa düşülür.

- ☒ ayrı-ayrı məhsulların (iş və xidmətlərin) istehsalı ilə əlaqədar olan xərclər;
- ☐ müəsisənin konkret istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan xərclər;
- ☐ bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;
- ☐ düzgün cavab yoxdur;
- ☐ istehsal xərclərinin bütün siyahısı;

668 Dolay xərclərin (qaimə istehsal xərclərinin) tərkibinə daxildir:

- ☐ sex binalarının saxlanılması, texniki xidmətətmə və avadanlıqların və alətlərin cari təmiri, əmlak vergisi, ümumistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası;
- ☐ mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtokar sürücülərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı;
- ☐ köməkçi materiallar və komplektləşdirici məmulatlar;
- ☐ ümumtəsərrüfat (inzibati-idarəetmə) xərcləri;
- ☒ mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtokar sürücülərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı; köməkçi materiallar və komplektləşdirici məmulatlar; sex binalarının saxlanılması, texniki xidmətətmə və avadanlıqların və alətlərin cari təmiri, əmlaka vergi alətləri, ümumistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası;

669 D-t 202 ictehsalat xərcləri , K-t 201 Material ehtiyatları mühasibat yazılışı nəyi əks etdirir.

- ☐ istehsal edilən məhsulun maya dəyərinə amortizasiya xərclərinin daxil edilməsini;
- ☐ hazır məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;
- ☐ köməkçi istehsalatda avadanlıqlara profilaktiki baxış xərclərinin əsas istehsalat xərclərinin tərkibinə daxil edilməsi;
- ☒ istehsal olunan məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;
- ☐ bütün cavablar düzdür;

670 D-t 202 istehsalat xərcləri , K-t 522 Sosial sığorta və təminat üzrə öhdəliklər mühasibat yazılışı nəyi əks etdirir.

- ☐ müvəqqəti əmək qabiliyyətini itirən əsas istehsalat işçilərinə hesablanmış müavinətləri;
- ☐ bütün cavablar düzdür;
- ☒ əsas və köməkçi istehsalatda işçilərə hesablanmış əmək haqqının ümumi məbləği üzrə sosial sığortaya ayırımların xərcə daxil edilməsini;
- ☐ büdcədən kənar sosial müdafiəyə olan borc öhdəliklərinin köçürülməsini;
- ☐ tibbi sığortaya ayırımları xərclərinə aid edilməsini;

671 Ehtiyatların fasiləsiz uçotu metoduna əsasən satılmış malların maya dəyəri nə zaman əks olunmalıdır?

- ☐ Hər il;
- ☐ Hər ay;
- ☐ Hər gün;
- ☐ Hər kvartal.
- ☒ Bilavasitə satış zamanı;

672 Malların satışı zamanı satıcı tərəfindən ödənilən fraxt nəyin artmasına səbəb olur?

- ☐ Satıcının gəlirinin kontrhesabı üzrə qalığı;
- ☒ Satıcının əməliyyat xərclərinin;
- ☐ Alıcının kommersiya xərclərinin;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Satıcının hesabatında əks olunan satılmış malların maya dəyərinin;

673 Ticarət müəssisəsinin ümumi gəliri xalis gəlir və nə arasındakı fərq təşkil edir?

- ☐ Satış üçün nəzərdə tutulan bütün malların maya dəyəri;
- ☒ Satılmış malın maya dəyəri;
- ☐ Əməliyyat xərci;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Satış zamanı endirimlər;

674 Mal ehtiyatları harada əks olunur?

- ☐ Mühasibat balansında mallar satıla biləcək qiymətlərlə;
- ☐ Mühasibat balansında əsas vəsaitlərin tərkibində;
- ☐ Sair xərclər kimi Mənfəət və zərərlər haqqında hesabatda;
- ☐ Maliyyə hesabatında öz əksini tapmır.
- ☒ Mühasibat balansında dövriyyə aktivlərinin tərkibində;

675 İstehsal müəssisələrində satışa tam hazır olan ehtiyatlar necə adlanır?

- ☐ Xammal;
- ☒ Hazır məhsul;
- ☐ Bitməmiş istehsal
- ☐ Xammal və anbarda olan material

- ☐ Anbarda olan material;

676 Xalis alışın və alış zamanı ödənilən fraxtın ümumi yekunu nəyi əks etdirir?

- ☐ Satılmış malların maya dəyəri;
☒ Alınmış malların maya dəyəri;
☐ Satış üçün nəzərdə tutulan malların maya dəyəri;
☐ Düzgün cavab yoxdur.
☐ Satış üçün mövcud olan bütün malların maya dəyəri;

677 01 aprel 2010-cu ildə müəssisə 72000 manat məbləğində istehsal avadanlığı əldə edir. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 10 il təşkil edir. Likvidlik dəyəri isə 9000 manatdır. Amortizasiya ayırmalarının xətti üsuluna müvafiq olaraq amortizasiya ayırmaları kimi əks etdirilən məbləğ 31 dekabr 2010-cu il tarixə nə qədər olacaq?

- ☐ 7200 manat;
☒ 4725 manat;
☐ 6300 manat;
☐ 9000 manat.
☐ 5400 manat;

678 01 yanvarda müəssisə 40000 manatlıq əsas vəsait obyekti əldə edir. Obyektin likvidlik dəyəri 8000 manat təşkil edir. Xətti metoda uyğun hesablanmış amortizasiya ayırmaları 4000 manatdır. Dövrün sonuna Amortizasiya ayırmaları hesabının qalığı 20000 manatdır. Obyektin qalan faydalı istifadə müddəti nə qədərdir?

- ☐ 10 il
☐ 5 il
☐ 8 il
☐ 4 il
☒ 3 il

679 əsas vəsaitlərin gözlənilən faydalı istifadə müddətinin təmin olunması və istismar effektivliyinin saxlanmasına xərclər əsasən hara aid edilir?

- ☒ Baş verdikcə xərclərə silinir;
☐ “Yığılmış amortizasiya” hesabının debetinə silinir;
☐ Müvafiq aktivlərin maya dəyərinin bir hissəsi kimi kapitallaşdırılır;
☐ Uçotda və maliyyə hesabatında əks olunmur.
☐ Əhəmiyyətli məbləğ təşkil edənə qədər hec yerdə əks olunmur;

680 Avadanlığın faydalı istifadə müddətinin dəyişdirilməsi nəyə gətirib çıxarır?

- ☐ Əvvəlki illərdəki tanınmış amortizasiya ayırmaları həcminə yenidən baxılmasına və dəyişməsinə;
☒ Cari və növbəti illərdə amortizasiya ayırmalarının həcmnin dəyişməsinə;
☐ Aktivin bütün faydalı istifadə müddəti ərzində hesablanmış amortizasiya məbləğinin müqayisə oluna bilməsi üçün amortizasiya ayırmaları həcmnin daimi saxlanmasına;
☐ Aktivin ədalətli dəyərinin artmasına.
☐ Cari ildə gəlirin artmasına;

681 01 yanvar 2009-cu ildə müəssisə 90000 manatlıq avadanlıq əldə edir. Avadanlığın faydalı iqtifadə müddəti 3 il müəyyən olunub. Likvidlik dəyəri isə 4000 manatdır. İkiqat azalan qalıq üsulundan istifadə etməklə 2010-cu ildə amortizasiya ayırmaları məbləği nə qədər olar?

- ☐ 10000 manat;
☐ 10888 manat;

- ☒ 6000 manat;
- ☐ 3000 manat.
- ☐ 6888 manat;

682 01 yanvar 2010-cu ildə müəssisə 25000 manatlıq avadanlıq əldə edir. Gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 5000 manatdır. Amortizasiya ayırmalarının ikiqat azalan qalıq üsulundan istifadə olunur. 2010-cu il üçün amortizasiya ayırmaları məbləği nə qədərdir?

- ☐ 5000 manat
- ☐ 7500 manat
- ☐ 3750 manat;
- ☐ 8000 manat.
- ☒ 10000 manat;

683 Müəssisə 150000 manatlıq istehsal avadanlığı satın alır. Onun gözlənilən faydalı istifadə müddətinin 5 ildir. Likvidlik dəyəri 15000 manatdır. Amortizasiya azalan qalıq üsulu ilə hesablandıqda avadanlığın əldə olunmasından sonra ikinci ildə hesablanmış illik amortizasiya məbləği nə qədər olacaq?

- ☐ 32400 manat
- ☒ 36000 manat
- ☐ 60000 manat
- ☐ 30000 manat
- ☐ 54000 manat

684 Müəssisə 10000 manat məbləğində ofis avadanlığı satın alır. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 2000 manatdır. İkiqat azalan qalıq üsulu ilə amortizasiya hesablandıqda amortizasiyanın daimi illik norması nə qədər olmalıdır?

- ☐ 5%;
- ☐ 25%;
- ☐ 20%;
- ☐ 50%;
- ☒ 40%;

685 Nəqliyyat vasitəsi 15000 manata satın alınır, onun likvidlik dəyəri 3000 manat qiymətləndirilir. 125 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?

- ☒ 12,50 %;
- ☐ 1,00 %;
- ☐ 10,00 %;
- ☐ 8,00 %.
- ☐ 4,00 %;

686 Aktivin faydalı istifadə müddətinin hesablanması zamanı aşağıdakı amillərdən hansı nəzərə alınmır?

- ☐ Aktivin məqsədli istifadəsi;
- ☐ Mənəvi köhnəlmə faktoru;
- ☒ Faydalı istifadə müddətinin başa çatması ilə bağlı aktivin yenisi ilə dəyişməsinə çəkilən xərclər;
- ☐ Təmir və texniki xidmət üçün nəzərdə tutulan xərclər və aktivin məqsədli istifadəsi.
- ☐ Təmir və texniki xidmət üçün nəzərdə tutulan xərclər;

687 əsas vəsaitlərin amortizasiyası prosesi aşağıdakı kimi təqdim oluna bilər:

- ☐ Aktivin dəyərinin artması;
- ☐ Aktivin qiymətdən düşməsi;
- ☒ Dəyərin silinməsi;
- ☐ Yığılmış xərc;
- ☐ Aktivin bazar dəyərinin müəyyənləşdirilməsi.

688 Müəssisə 36000 manat məbləğində torpaq sahəsi satın alır və bununla əlaqədar aşağıdakılarda xərcləri çəkir: Hüquqşünasların xərcləri – 1500 manat Agentin komissiyası - 1130 manat Avtodayanacaq sahəsinin yol örtüyü – 10000 manat Müqavilənin qeydiyyatı xərcləri – 560 manat Müəssisə torpaq sahəsinin hansı qiymətlə əks etdirməlidir?

- ☐ 36000 manat
- ☐ 39610 manat
- ☐ 37690 manat
- ☐ 49370 manat
- ☒ 39370 manat

689 31 dekabr 2009-cu ildə müəssisə 50000 manat məbləğində torpaq sahəsi satın aldı. 31 mart 2010-cu ildə torpaq sahəsinin qiyməti 51000 manata qədər artdı. 31 dekabr 2010-cu ildə torpaq sahəsinin qiyməti 53000 manat oldu. 2010-cu il üzrə Torpaq hesabında əks olunan göstəricini hansı məbləğə qədər artırmaq lazımdır?

- ☒ 0 manat;
- ☐ 2000 manat;
- ☐ 1000 manat;
- ☐ 1500 manat;
- ☐ 3000 manat;

690 Müəssisə 60000 manat məbləğində olan torpaq sahəsi satın aldı. əmlak üzrə komissiya xərcləri 5000 manat təşkil edir. Həmin sahədə yeni bina tikmək məqsədilə orada olan köhnə binanın sökülməsinə 7000 manat xərc çəkir. Faktiki maya dəyəri üzrə uçot metoduna uyğun olaraq mühasibat hesabatında torpaq sahəsinin hansı maya dəyəri əks olunacaq?

- ☐ 67000 manat;
- ☐ 65000 manat;
- ☐ 60000 manat;
- ☐ 62000 manat;
- ☒ 72000 manat;

691 İstifadə imkanları faydalı istifadə müddətində azalmayan aktiv hansıdır?

- ☐ Aparatura və avadanlıq
- ☒ Torpaq
- ☐ Mebel
- ☐ Nəqliyyat vasitələri
- ☐ Alətlər və ləvazimatlar

692 əsas vəsaitləri aşağıdakı qruplara ayırmaq olar:

- ☒ Torpaq, abadlıq obyektləri, bina və tikililər, avadanlıqlar;
- ☐ Torpaq, əmlak, mebel, avadanlıqlar;
- ☐ Qeyri-maddi aktivlər, torpaq, bina və tikililər, avadanlıqlar;
- ☐ Torpaq, bina və tikililər.
- ☐ İstehsal gücləri, əmlak, bina və tikililər, avadanlıqlar;

693 Torpağın maya dəyərinə daxil deyil:

- ☐ Əmlak üzrə agentliklərin komissiya xərcləri;
- ☐ Alıcı tərəfindən ödənilən əmlak vergisi;
- ☒ Əmlak üzrə illik vergi;
- ☐ Bütün qeyd olunanlar düzdür.
- ☐ Torpağa mülkiyyət hüququnun qeydiyyatına alınması ilə əlaqədar yığımlar;

694 Yığılmış amortizasiya hesabının qalığı nəyi əks etdirir?

- ☐ Əsas vəsaitlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuş pul vəsaitləri;
- ☐ Cari dövrün xərclərinə aid edilən məbləği;
- ☐ Ədalətli dəyər əldə olunması üçün əsas vəsaitlərin dəyərindən çıxılan məbləği;
- ☐ Bütün qeyd olunanlar düzdür.
- ☒ Əsas vəsait obyektlərinin əldə olunması tarixindən sonrakı xərclərə aid olan məbləği;

695 əsas vəsaitlərin amortizasiyasına ayırmalar hesablanan zaman aşağıdakı maddələrdən hansı nəzərə alınmır?

- ☐ Likvidlik dəyəri;
- ☒ Əsas vəsaitlərin dəyişdirilməsi üçün zəruri olan pul vəsaitləri;
- ☐ Faydalı istifadənin qiymətləndirmiş müddəti;
- ☐ Likvidlik dəyəri və maya dəyəri.
- ☐ Maya dəyəri;

696 Amortizasiya faydalı istifadə müddəti ərzində əsas vəsaitlərin dəyərinin hansı üsulla silinməsi prosesidir?

- ☐ Bərabər və obyektiv üsulla;
- ☒ Sistemativ və səmərəli əsasla;
- ☐ Qısaltdılmış müddətdə və etibarlı şəkildə;
- ☐ Bərabər və obyektiv üsulla və konservativ bazar yanaşması əsasında
- ☐ Konservativ bazar yanaşması əsasında;

697 Aktivin qalıq dəyəri nəyə bərabərdir?

- ☐ İlkin dəyərini çıxmaqla bazar dəyərinə;
- ☐ Aktivin bərpa dəyərinə;
- ☐ Təkrar bazarın istiqamətləndirildiyi qiymət;
- ☐ Cari təmir xərclərini çıxmaqla bazar qiymətinə.
- ☒ Yığılmış amortizasiyanı çıxmaqla aktivin maya dəyərinə;

698 Azalan qalıq üsulu ilə amortizasiyanın hesablanması nəticəsində nə baş verir?

- ☒ Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına;
- ☐ Hər növbəti dövrdə amortizasiya ayırmaları normasının azalmasına;
- ☐ Hər növbəti dövrdə amortizasiya ayırmalarının artmasına;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Hər dövrdə amortizasiya ayırmalarının daimi məbləğinin hesablanmasına;

699 Amortizasiya hesablanmasının aşağıda sadalanan metodlarından hansı aktivin məhsuldarlığı göstəricisinə əsaslanır?

- ☒ Məhsulun həcminə bərabər silinmə metodu;
- ☐ Azalan qalıq metodu;

- ☐ Xətti metod;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Xətti metod və azalan qalıq metodu;

700 Amortizasiya olunan dəyərə nisbətdə amortizasiya ayırmalarının daimi normasının tətbiq edilməsini nəzərdə tutan üsulu seçin.

- ☒ Xətti metod;
- ☐ Məhsulun həcminə bərabər silinmə metodu;
- ☐ Azalan qalıq metodu;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Azalan qalıq metodu və məhsulun həcminə bərabər silinmə metodu;